

2613_Az_Əyani_Yekun imtahan testinin sualları

Fənn : 2613 Xarici iqtisadi fəaliyyətin uçotu

1 Xarici iqtisadi fəaliyyətinin iqtisadi mahiyyəti nədir:

- ☐ Qeyd edilənlərin heç biri doğru deyil
- ☒ xarici dövlətlər, təşkilatlar və vətəndaşlarla xarici ticarət və digər qarşılıqlı iqtisadi münasibətlər sistemidir.
- ☐ xarici dövlətlər arasında baş verən ticarət münasibətləridir.
- ☐ xarici vətəndaşlar arasında baş verən ticarət münasibətləridir.
- ☐ xarici dövlətlər və vətəndaşlarla ticarət münasibətləridir.

2 Xarici iqtisadi fəaliyyətinin hansı növləri var:

- ☐ təkrar mal idxalı, təkrar mal ixracı və barter əməliyyatları.
- ☒ Qeyd edilənlərin hamısı.
- ☐ Xarici ticarət fəaliyyəti.
- ☐ investisiya və vasitəçilik fəaliyyəti.
- ☐ Patentlərlə iş və lisenziyaların alqı-satqısı.

3 Xarici iqtisadi fəaliyyətinin dövlət tənzimlənməsi kriteriyalardan asılı olaraq hansı metodlar əsasında həyata keçirilir:

- ☐ qeyri-tarif tənzimlənməsi vasitəsi ilə.
- ☐ İqtisadi metodlar.
- ☒ Qeyd edilənlərin hamısı vasitəsi ilə.
- ☐ İnzibati metodlar.
- ☐ tarif tənzimlənməsi vasitəsi ilə.

4 . Xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsi haqqında qanuna müvafiq olaraq dövlətin xarici ticarət siyasəti aşağıdakı sistemlər tərəfindən həyata keçirilir:

- ☐ Hec bir cavab doğru deyil.
- ☒ Gömrük-tarif və qeyri-tarif tənzimlənməsi vasitəsi ilə
- ☐ Gömrük tənzimlənməsi.
- ☐ Gömrük-tarif tənzimlənməsi
- ☐ İqtisadi siyasət tədbirləri (lisenziyalasdırma, kvota tətbiqi və s.) tətbiq edilməklə qeyri-tarif tənzimlənməsi.

5 XİF-n tarif tənzimlənməsi hansı qanunvericilik əsasında həyata keçirilir.

- ☐ Heç bir cavab doğru deyil.
- ☒ AR-nın "Gömrük məəcəlləsi" və "Gömrük tarifi haqqında" AR-nın qanunu.
- ☐ "Valyuta tənzimi haqqında", "Gömrük tarifi haqqında" AR-nın qanunları və AR-nın "Gömrük məəcəlləsi " ilə.
- ☐ "Valyuta tənzimi haqqında " AR-nın qanunu ilə.
- ☐ AR-nın "Gömrük məəcəlləsi" ilə.

6 XİF-nin dövlət tənzimlənməsinin əsas prinsipləri arasında ən başlıcası hansıdır:

- ☐ XİF-nin dövlət tənzimlənməsinin vahid sistemi və onun həyata keçirilməsinə nəzarət.
- ☒ AR-nın xarici siyasətinin tərkib hissəsi olan vahid xarici ticarət siyasəti.

- ☐ Hec bir cavab doğru deyil.
- ☐ XİF-nin dövlət tənzimlənməsinin vahid sistemi və onun həyata keçirilməsinə nəzarət və XİF-nin bütün iştirakçılarının bərabərliyi.
- ☐ XİF-nin bütün iştirakçılarının bərabərliyi.

7 Xarici ticarət və digər xarici iqtisadi fəaliyyət növlərinin gömrük-tarif və qeyri-tarif dövlət tənzimlənməsi, xarici ticarətin gömrük statistikasının aparılması üçün AR-da aşağıdakılar tətbiq olunur:

- ☐ İqtisadi məzmunundan asılı olaraq malların təsnifatı.
- ☒ Xarici iqtisadi fəaliyyət üzrə mal nomenklaturası.
- ☐ Hec bir cavab doğru deyil.
- ☐ İqtisadi məzmunundan asılı olaraq malların təsnifatı və Texniki məzmunundan asılı olaraq malların təsnifatı.
- ☐ Texniki məzmunundan asılı olaraq malların təsnifatı.

8 Xarici iqtisadi fəaliyyət üzrə mal nomenklaturası (XİFMN) kimlər tərəfindən təsbiq olunur:

- ☐ Hec bir cavab doğru deyil
- ☒ AR-nın hökuməti.
- ☐ AR-nın qanunu ilə.
- ☐ AR-nın Gömrük Komitəsi tərəfindən.
- ☐ Regional gömrük idarələri tərəfindən

9 Mövcud qanunvericiliyə əsasən xarici iqtisadi fəaliyyətdə rezidentlər aşağıdakılar hesab edilir:

- ☐ AR-da daimi yaşayış yeri olan fiziki şəxslər, həmçinin belə olmayan AR-nın qanunvericiliyinə əsasən yaradılan və onun ərazisində olmayan hüquqi şəxsər və təşkilatlar.
- ☒ AR-nın vətəndaşı olan fiziki şəxslər, həmçinin qanunvericiliyə əsasən AR-də daimi yaşayan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər, AR-nın qanunvericiliyinə əsasən yaradılmış hüquqi şəxsər, həmçinin onların xaricdə olan filial, nümayəndəlik və digər bölmələri, AR-nın xaricdə olan rəsmi nümayəndəlikləri və s.
- ☐ Hec bir cavab doğru deyil
- ☐ Qanun vericiliyə əsasən daimi olaraq AR-nın ərazisində yerləşən hüquqi şəxslər.
- ☐ AR-nın ərazisində olan fiziki və hüquqi şəxslər.

10 Mövcud qanunvericiliyə əsasən qeyri-rezidentlər aşağıdakılar hesab edilir:

- ☐ Bütün cavablar doğrudur
- ☒ Rezidentlər siyahısına daxil edilməyən fiziki və hüquqi şəxslər, həmçinin hüquqi şəxs olmayan, lakin digər dövlətlərin qanunvericiliyinə əsasən yaradılmış AR-dan kənarda yerləşən təşkilatlar.
- ☐ Daimi olaraq AR-dan kənarda olan, o cümlədən müvəqqəti olaraq AR-da olan fiziki şəxslər, həmçinin xarici dövlətlərin qanunvericiliyinə əsasən yaradılmış və AR-dan kənarda yerləşən hüquqi şəxslər.
- ☐ AR-da yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, həmçinin beynəlxalq nümayəndəliklər, onların filial və nümayəndəlikləri.
- ☐ Hec bir cavab doğru deyil

11 Rezidentlər və qeyri-rezidentlər arasında AR-nın valyutası ilə həyata keçirilən hesablaşmalar kimlər tərəfindən müəyyən edilmiş qaydalara əsaslanır:

- ☐ AR-nın Gömrük Komitəsi.
- ☐ AR prezidentinin fərmanı ilə.
- ☒ AR-nın Milli Bankı.
- ☐ AR-nın hökuməti.
- ☐ Hec bir cavab doğru deyil.

12 Gömrük orqanlarında xarici iqtisadi fəaliyyət iştirakçılarının uçotu zamanı tələb edilən sənədlər siyahısına Mühəsibat balansı da aid edilir:

- ☐ Hec bir cavab doğru deyil.
- ☒ Bəli, qəbul haqqında vergi orqanının qeydi göstərilməklə son hesabat dövrü üzrə yalnız müəssisənin balansı.
- ☐ Bəli, qəbul haqqında vergi orqanının qeydi göstərilməklə son hesabat dövrü üzrə yalnız ana müəssisənin balansı.
- ☐ Bəli, qəbul haqqında vergi orqanının qeydi göstərilməklə son iki il üzrə.
- ☐ Xeyr.

13 Ölkənin xarici ticarət dövriyyəsi nədir:

- ☒ ixracın və idxalın dəyərlərinin məbləğinin cəmi;
- ☐ ixracın dəyərlərinin məbləğindən;
- ☐ idxalın dəyərlərinin məbləğindən;
- ☐ ixracın və idxalın dəyərlərinin fərqi;
- ☐ Hec bir cavab doğru deyil.

14 Ticarət balansının saldosu bunlardan hansıdır:

- ☐ Hec bir cavab doğru deyil.
- ☒ ixracın dəyəri çıxılaraq idxalın dəyəri;
- ☐ ixracın dəyərlərinin cəmindən;
- ☐ idxalın dəyərlərinin cəmindən;
- ☐ ixracın və idxalın dəyərlərinin cəmindən;

15 Beynəlxalq ticarətin inkişafının inkişaf istiqamətləri hansılardır:

- ☐ Hec bir cavab doğru deyil.
- ☐ avtarkiyaçılıq və proteksionizm ;
- ☐ azad ticarət və proteksionizm;
- ☒ azad ticarət, avtarkiyaçılıq və proteksionizm;
- ☐ azad ticarət və avtarkiyaçılıq;

16 Tranziti şərti olaraq neçə yerə bölmək olar:

- ☐ əsas, əlavə, dolayı və birbaşa tranzit.
- ☐ əsas və dolayı tranzit;
- ☐ birbaşa tranzit;
- ☒ birbaşa və dolayı tranzit ;
- ☐ əsas, əlavə və birbaşa tranzit ;

17 Birbaşa tranzit dedikdə nə başa düşülür:

- ☐ heç bir cavab doğru deyil.
- ☐ Malın bir ölkə tərəfindən digər ölkəyə aparılmasıdır.
- ☐ Malın anbarlaşdırılmaq şərti ilə bir ölkə tərəfindən üçüncü ölkənin ərazisindən keçirilməklə digər ölkəyə aparılmasıdır.
- ☒ Malın anbarlaşdırılmadan bir ölkə tərəfindən üçüncü ölkənin ərazisindən keçirilməklə digər ölkəyə aparılmasıdır;
- ☐ Malın bir ölkə tərəfindən digər ölkəyə üçüncü ölkənin ərazisindəki gömrük anbarlarında yerləşdirilərək göndərilməsidir;

18 Dolayı tranzit dedikdə nə başa düşülür:

- ☐ heç bir cavab doğru deyil.
- ☐ Malın bir ölkə tərəfindən digər ölkəyə aparılmasıdır;
- ☐ Malın anbarlaşdırılmaq şərti ilə bir ölkə tərəfindən üçüncü ölkənin ərazisindən keçirilməklə digər ölkəyə aparılmasıdır;
- ☒ Malın bir ölkə tərəfindən digər ölkəyə üçüncü ölkənin ərazisindəki gömrük anbarlarında yerləşdirilərək göndərilməsidir;
- ☐ Malın anbarlaşdırılmadan bir ölkə tərəfindən üçüncü ölkənin ərazisindən keçirilməklə digər ölkəyə aparılmasıdır;

19 XİF-in subyektləri aşağıdakı əlamətlərə görə təsnifləşdirilir:

- ☐ müəssisələrin təşkilatı-hüquqi və mülkiyyət formasına görə.
- ☐ əməliyyatların məzmununa və təşkilatı-hüquqi formasına görə;
- ☐ xif-in profili üzrə xarakterinə və əməliyyatların məzmununa görə;
- ☒ xif-in xarakterinə, əməliyyatların məzmununa və təşkilatı-hüquqi formasına görə;
- ☐ xif-in xarakterinə və təşkilatı-hüquqi formasına görə;

20 XİF-in növləri aşağıdakılardır:

- ☐ xarici ticarət, valyuta və istehsal koperasiyası əməliyyatları;
- ☒ xarici ticarət, valyuta və maliyyə-kredit, istehsal koperasiyası əməliyyatları və investisiya əməkdaşlığı;
- ☐ istehsal koperasiyası əməliyyatları, xarici ticarət və investisiya əməkdaşlığı;
- ☐ heç bir cavab doğru deyil.
- ☐ xarici ticarət və istehsal koperasiyası əməliyyatları

21 Dolayı ixrac aşağıdakılardan hansıdır:

- ☐ heç bir cavab doğru deyil.
- ☐ xüsusi təyinatlı mallar;
- ☐ Gömrük sərhədini keçən mallar;
- ☒ Gömrük sərhədini keçməyən mallar;
- ☐ Gömrük sərhədini keçən xüsusi təyinatlı mallar;

22 Tədiyyə balansı neçə hissədən ibarətdir:

- ☐ heç bir cavab doğru deyil.
- ☐ 3 (üç);
- ☐ 1 (bir);
- ☒ 2 (iki);
- ☐ 5 (beş);

23 “Gömrük Tarifi haqqında” AR qanununa əsasən ixrac malı dedikdə başa düşülür:

- ☐ heç bir cavab doğru deyil.
- ☐ Xarici ölkə və şəxs tərəfindən respublikamıza gətirilən mal və nəqliyyat vasitələri;
- ☐ Xaricdən gətirilən istənilən əmlak;
- ☒ AR-n gömrük sərhəddindən keçirilən istənilən əmlak;
- ☐ Xarici ölkə və şəxs tərəfindən respublikamıza gətirilən avtonəqliyyat vasitələri;

24 Kapital ixracına nələr aiddir:

- ☐ heç bir cavab doğru deyil.
- ☐ Xarici ölkə və şəxs tərəfindən respublikamıza qoyulan investisiya;
- ☐ Kreditlər və borclar;
- ☒ Kreditlər, borclar və investisiyalar;
- ☐ Kreditlər və investisiyalar;

25 Görünməyən ixraca nələr daxildir:

- ☐ heç bir cavab doğru deyil.
- ☐ Qiymətli kağızların buraxılmasından və xidmətlərini göstərilməsindən olan gəlirlər;
- ☐ Kreditlər və borcların verilməsindən gəlirlər;
- ☒ Xarici turizmdən, qiymətli kağızların buraxılmasından, xidmətlərini göstərilməsindən, kreditlər və borcların verilməsindən və s. olan gəlirlər;
- ☐ Xarici turizmdən olan gəlirlər;

26 Görünməyən idxrala nələr daxildir:

- ☐ heç bir cavab doğru deyil.
- ☐ Xaricdə təhsil, müalicə və istirahət haqqlarının, artistlərin qastrollarının və idmançıların çıxışları ilə bağlı xərclərin ödənilməsi
- ☐ Xaricdən kreditlər və borcların alınması, xaricdən göstərilən xidmətlərin ödənilməsinə cəkilən
- ☒ Xaricdən kreditlər və borcların alınması, xaricdən göstərilən xidmətlərin ödənilməsinə cəkilən xərclər; Xaricdə təhsil, müalicə və istirahət haqqlarının, artistlərin qastrollarının və idmançıların çıxışları ilə bağlı xərclərin ödənilməsi, lisenziyaların, patentlərin və s. əldə edilməsi ilə bağlı xərclərin ödənilməsi;
- ☐ lisenziyaların, patentlərin və s. əldə edilməsi ilə bağlı xərclərin ödənilməsi;

27 “Gömrük Məcəlləsi” nə əsasən ixrac malı dedikdə nə başa düşülür:

- ☐ heç bir cavab doğru deyil.
- ☐ AR-ə gətirilən istənilən nəqliyyat vasitəsi növləri başa düşülür;
- ☐ AR-ə gətirilən istənilən əmlak, o cümlədən istilik , elektrik və digər enerji növləri başa düşülür;
- ☒ AR-in gömrük sərhədindən keçirilən istənilən əmlak, o cümlədən istilik , elektrik və digər enerji növləri başa düşülür;
- ☐ AR-ə gətirilən istilik , elektrik və digər enerji növləri başa düşülür

28 Aparılan əməliyyatların məzmununa görə XİF- in subyektlərinə daxildir

- ☐ heç bir cavab doğru deyil
- ☐ Komissionerlər və digər ixtisaslaşmış təşkilatlar;
- ☐ İxracatçılar və idxalatçılar;
- ☒ İxracatçılar və idxalatçılar; Komissionerlər və digər ixtisaslaşmış təşkilatlar; komissionerlər;
- ☐ İxracatçılar, idxalatçılar və komissionerlər

29 Təşkilatı-hüquqi formasına görə XİF- in subyektlərinə daxildir

- ☐ heç bir cavab doğru deyil.
- ☐ Komissionerlər və digər ixtisaslaşmış təşkilatlar;
- ☐ Kommersiya və qeyri-kommersiya təşkilatları
- ☒ Kommersiya və qeyri-kommersiya təşkilatları, sahibkarlıqla məşğul olan fiziki şəxslər;
- ☐ İxracatçılar, idxalatçılar və komissionerlər;

30 XİF-in profili üzrə xarakterinə görə onun subyektlərinə daxildir

- ☐ İxracatçılar, idxalatçılar və komissionerlər;
- ☐ maliyyə- ғsıғorta və nəqliyyat təşkilatları;
- ☐ Məhsul istehsal edib müstəqil satanlar, vasitəci firma və təşkilatlar;
- ☒ Məhsul istehsal edib müstəqil satanlar, vasitəci firma və təşkilatlar; maliyyə- ғsıғorta və nəqliyyat təşkilatları;
- ☐ Kommersiya və qeyri-kommersiya təşkilatları;

31 AR-nın gömrük qanunvericiliyi nədən ibarətdir:

- ☐ Heç bir cavab doğru deyil.
- ☐ Gömrük işinin iqtisadi, hıquqi və təşkilatı əsaslarını əks etdirən sənədlərdən;
- ☐ AR-nın “Gömrük Məcəlləsi”;
- ☒ AR-in “Gömrük məcəlləsi”, “Gömrük tarifi haqqında” AR-in qanunu və AR-in gömrük məcəlləsi ilə əlaqədar qəbul edilən qanunvericilik aktları
- ☐ “Gömrük məcəlləsi” ilə əlaqədar qəbul edilən qanunvericilik aktlarından;

32 Kömrük qanunvericiliyinə əsasən AR-nın “Gömrük məcəlləsi” aşağıdakıları müəyyən edir:

- ☐ Heç bir cavab doğru deyil.
- ☐ Gömrük işinin iqtisadi və hıquqi əsaslarını.
- ☐ Gömrük işinin nəzəri əsaslarını;
- ☒ Gömrük işinin iqtisadi, hıquqi və təşkilatı əsaslarını.
- ☐ Gömrük işininsiyası, iqtisadi, hıquqi və təşkilatı əsaslarını.

33 “Gömrük tarifi” anlayışı özündə nəyi əks etdirir:

- ☐ Gömrük rüsumlarını.
- ☐ Gömrük rüsum və vergilərini.
- ☒ Gömrük vergi, rüsum, haqq və yığımlarını.
- ☐ Gömrük vergi, rüsum və haqqlarını.
- ☐ Gömrük vergilərini və haqqlarını.

34 AR-nın gömrük sərhədi özündə nəyi əks etdirir:

- ☐ AR-nın bütün ərazisini.
- ☐ Sərbəst gömrük zonasını və sərbəst anbarları
- ☐ Sərbəst gömrük zonasını.
- ☒ AR-nın gömrük ərazisini.
- ☐ AR-nın gömrük ərazisini, sərbəst gömrük zonasını və sərbəst anbarları.

35 AR-də aşağıdakı gömrük rüsumları tətbiq edilir:

- ☐ Kombinə edilmiş.
- ☐ Sresifik.
- ☐ Advalor.
- ☒ Advalor, spesifik və kombinə edilmiş.
- ☐ Advalor və spesifik.

36 Gömrük rüsumları hansı funksiyaları yerinə yetirir:

- ☐ Fiksal və Proteksianis.
- ☐ Proteksianist.

- ☐ Fiksəl.
- ☒ Fiksəl, balanslaşdırıcı və proteksianist.
- ☐ Balanslaşdırıcı.

37 Vergitutma bazası dedikdə nə başa düşülür:

- ☐ Hec bir cavab doğru deyil.
- ☐ Gömrük rüsumunun hesablanması üçün nəzərdə tutulan vergitutma obyektinin məbləği.
- ☐ Vergilərin hesablanması üçün nəzərdə tutulan vergitutma obyektinin məbləği.
- ☒ Gömrük rüsum və vergilərin hesablanması üçün nəzərdə tutulan vergitutma obyektini.
- ☐ Vergi tutulan əməliyyatın məbləği.

38 AR-də gömrük işinə rəhbərlik kim tərəfindən həyata keçirilir:

- ☐ Hec bir cavab doğru deyil.
- ☐ AR-nın Gömrük Komitəsi və Vergilər Nazirliyi.
- ☐ AR-nın Gömrük Komitəsi və Dövlət Statistika komitəsi.
- ☒ AR-nın Gömrük Komitəsi və onun regional şöbələri.
- ☐ AR-nın Gömrük Komitəsi, Milli Bank və Vergilər Nazirliyi.

39 AR-da gömrük işi özündə nəyi əks etdirir:

- ☐ Hec bir cavab doğru deyil
- ☐ Gömrük siyasətinin həyata keçirilməsi vasitələrini.
- ☐ AR-nın gömrük siyasətini, AR-nın gömrük sərhədindən mal və nəqliyyat vasitələrinin buraxılma qayda və şərtlərini.
- ☒ AR-nın gömrük siyasətini, AR-nın gömrük sərhədindən mal və nəqliyyat vasitələrinin buraxılma qayda və şərtlərini və gömrük siyasətinin həyata keçirilməsi vasitələrini.
- ☐ AR-nın gömrük siyasətini və onun həyata keçirilməsi vasitələrini.

40 Gömrük dəyəri nədir:

- ☐ Hec bir cavab doğru deyil
- ☐ Malların gömrük dəyəri onların hesablaşma dəyəridir.
- ☐ Gömrük dəyəri kontraktı göstərilən dəyərdir.
- ☒ Malların gömrük dəyəri yalnız gömrük məqsədləri üçün istifadə olunan dəyərdir.
- ☐ Gömrük dəyəri gömrük orqanları tərəfindən müəyyən edilən dəyərdir.

41 Gömrük dəyərinin düzgünlüyünə nəzarət kimlər tərəfindən həyata keçirilir:

- ☐ Hec bir cavab doğru deyil
- ☐ Malalanlar tərəfindən.
- ☐ Deklarant tərəfindən.
- ☒ Gömrük orqanları tərəfindən.
- ☐ İdxalatçı tərəfindən.

42 Gömrük yük bəyannaməsi nədir :

- ☐ Hec bir cavab doğru deyil.
- ☐ Malalanlar tərəfindən gömrük orqanlarına verilən sənəddir; .
- ☐ Gömrük orqanlarına hesablaşma üçün verilən sənəddir;

- ☒ Malların müvafiq gömrük proseduru altında yerləşdirilmsi üçün tələb olunan məlumatları əks etdirən və şəxslər tərəfindən müəyyən edilmiş formada gömrük orqanlarına təqdim edilən sənəddir.
- ☐ Malsatanlar tərəfindən gömrük orqanlarına verilən sənəddir

43 Bəyannaməçi dedikdə nə başa düşülür :

- ☐ cavablardan hec biri doğru deyil.
- ☐ Malları gömrük ərazisində daşıyan şəxs;.
- ☐ öz adından gömrük bəyannaməsi təqdim edən şəxs;
- ☒ Gömrük orqanlarına gömrük bəyannaməsi təqdim edən və ya öz adından gömrük bəyannaməsi verən şəxsdir;
- ☐ Malsatanlara malı çatdıran şəxs;

44 Gömrük yük bəyannaməsinin hansı formaları mövcudur :

- ☐ Hec bir cavab doğru deyil.
- ☐ əsas və dövri bəyannamələr;
- ☐ əsas və əlavə bəyannamə;
- ☒ əsas, əlavə, dövri, sadələşdirilmiş və natamam bəyannamələr;
- ☐ tam, natamam və dövri bəyannamələr;

45 Malların gömrük rüsumu altında yerləşdirilməsi nəyi əhatə edir:

- ☐ Hec bir cavab doğru deyil.
- ☐ malların idxalı ilə bağlı müəyyən edilmiş digər proseduraların tamamlanmasını;
- ☐ gömrük ödənişlərinin aparılması;
- ☒ gömrük ödənişlərinin aparılması; malların idxalı ilə bğlı müəyyən edilmiş digər proseduraların tamamlanmasını; ticarət siyasəti ədbirlərinin tətbiqini;
- ☐ ticarət siyasəti ədbirlərinin tətbiqini;

46 Mallar nə zaman xüsusi gömrük proseduru altında saxlanılır:

- ☐ tranzit və gömrük anbarında saxlanı; sərbəst zona və xüsusi istifadə;
- ☐ sərbəst zona və xüsusi istifadə;
- ☐ tranzit və gömrük anbarında saxlanı;
- ☒ tranzit, saxlanı, sərbəst zona, xüsusi istifadə və emal,;
- ☐ tranzit, saxlanı, sərbəst zona, xüsusi istifadə və emal,;

47 Sərbəst iqtisadi zona nə deməkdir:

- ☐ cavablardan hec biri doğru deyil.
- ☐ mal saxlanılan gömrük anbarları yerləşən zona;
- ☐ tranzit daşımlar nəzərdə tutulan zona;
- ☒ gömrük ərazisinin gətirilən mallara gömrük rüsumları və vergilərinin, həmçinin ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsidir.
- ☐ tranzit daşımlar nəzərdə tutulan zona və mal saxlanılan gömrük anbarları yerləşən zona;

48 Gömrük orqanlarının vahid sistemə hansılar daxildir:

- ☐ cavablardan hec biri doğru deyil.
- ☐ İxtisaslaşdırılmış gömrük idarələri və gömrük postları;
- ☐ AR DGK-nin aparatı və ərazi gömrük idarələri;
- ☒ AR DGK-nin aparatı və ərazi gömrük idarələri; İxtisaslaşdırılmış gömrük idarələri və gömrük postları;

- ☐ AR DGK-nin aparatı, ixtisaslaşdırılmış gömük idarələri və gömrük postları;

49 Mövcud qanunvericiliyə əsasən gömrük rəmiləşdirilməsinin və malların buraxılmasının maksimum müddəti nə qədərdir:

- ☐ 1 ay.
☐ 7 gün;
☐ 5 gün;
☒ 3 gün;
☐ 10 gün;

50 GB-də düzəliş edilməsinə və onun geri götürülməsinə hansı hallarda icazə verilir:

- ☐ icazə verilmir.
☐ fors-məjor halları ilə bağlı malların bəyan edildiyi gömrük prosduru altında yerləşdirilməsi mümkün olmadığıda;
☐ istənilən halda
☒ fors-məjor halları ilə bağlı malların bəyan edildiyi gömrük prosduru altında yerləşdirilməsi mümkün olmadığıda və mallar digər gömrük prosduru altında yerləşdirilməli olduqda;;
☐ mallar digər gömrük prosduru altında yerləşdirilməli olduqda;;

51 GB-nin hansı formalarda təqdim edilə bilər:

- ☐ şifahi və elektron formada.
☐ elektron və kağız üzərində yazılı formada;
☐ şifahi;
☒ şifahi, elektron və kağız üzərində yazılı formada;
☐ şifahi və kağız üzərində yazılı formada;

52 Kağız üzərində yazılı formada təqdim edilən GB-də nələr olmalıdır:

- ☐ elektron imza.
☐ müəssisə rəhbərinin və baş mühasibin imzası;
☐ mallar haqqında məlumat;
☒ Deklarantın imzası və müəssisənin möhürü;
☐ Mal daşıyan təşkilatın nümayəndəsinin imzası və möhürü

53 Gömrük bəyannaməsinin forması kimlər tərəfindən müəyyən olunur:

- ☐ İqtisadi İnkişaf Nazirliyi;
☐ Dövlət Statistika Komitəsi;
☐ Maliyyə Nazirliyi;
☒ Nazirlər kabinetini;
☐ Dövlət Gömrük Komitəsi;

54 Mallar gömrük anbarlarında xüsusi gömrük proseduru altında yerləşdirildikdən sonra neçə il müddətinə saxlanıla bilər:

- ☐ istənilən qədər;
☐ 5 (beş) il;
☐ 1(bir) il;
☒ 3 (üç) il;

☐ 7 (yeddi) il;

55 Mövcud qanunvericiliyə əsasən gömrük orqanları tərəfindən aşağıdakı ödənişlər tutulur:

- ☐ gömrük rüsumları və dövlət rüsumu;
- ☐ ƏDV və yol vergisi ;
- ☐ Gömrük rüsumları və vergiləri;
- ☒ Gömrük rüsumları və vergiləri; ƏDV və yol vergisi ; gömrük yığımları, haqq və dövlət rüsumu;
- ☐ gömrük yığımları, haqq və dövlət rüsumu;

56 Mövcud qanunvericiliyə əsasən AR-in gömrük ərazisinə gətirilməsinə icazə verilməyən mallar:

- ☐ Sonradan satılmaq məqsədi ilə müvəqqəti olaraq gömrük nəzarətində olan saxlanma anbarlarında yerləşdirilir;
- ☐ Sonradan məhv edilmək məqsədi ilə müvəqqəti olaraq saxlanma anbarlarında yerləşdirilir;
- ☐ məhv edilir;
- ☒ Əgər GM və ya digər qanunvericilikdə başqa hallar nəzərdə tutulmayıbsa dərhal həmin ərazidən çıxarılır;
- ☐ Sonradan məhv edilmək məqsədi ilə müvəqqəti olaraq saxlanma anbarlarında və ya gömrük nəzarətində olan digər ərazidə digər yerlərdə yerləşdirilir;

57 Gömrük yük bəyannaməsi neçə surətdən ibarət tərtib edilir:

- ☐ 5 (beş);
- ☐ 2(iki) ;
- ☐ 1(bir) ;
- ☒ 4 (dörd);
- ☐ 3(üç) ;

58 Malların və nəqliyyat vasitələrinin gömrük ərazisindən çıxarılmasına gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti həyata keçirilərkən gömrük orqanlarının tələbi əngəl ola bilərmi:

- ☒ Xeyr göstərilən məqsəd üçün əsas sayıla bilməz;
- ☐ Xeyr;
- ☐ Bəli, əgər gömrük rəsmiləşdirilməsi üçün deklarant tərəfindən təqdim ediləcək sənədlərin müddəti başa çatmışdırsa;
- ☐ Bəli ;
- ☐ Cavablardan heç biri doğru deyil;

59 Gömrük Yük Bəyannaməsinin verilməsinə qədər malların buraxılması həyata keçirə bilərmi:

- ☐ Cavablardan heç biri doğru deyil;
- ☐ Bəli, əgər deklarant tərəfindən malların identifikasiyasını, həmçinin xarici iqtisadi fəaliyyətin təzminlənməsi haqqında AR-in qanunvericiliyində malların buraxılmasından 3 gündən çox olmayan müddətdə (əgər gömrük orqanları tərəfindən başqa müddət nəzərdə tutulmamışsa) məhdudlaşdırılmanı nəzərdə tutan halları həyata keçirməyə imkan verən sənədlər təqdim edilmişsə;
- ☐ Bəli ;
- ☒ Bəli, əgər deklarant tərəfindən malların identifikasiyasını, həmçinin gömrük qanunvericilinə əsasən gömrük orqanları tərəfindən malların buraxılmasından 45 gündən çox olmayan müddətdə (əgər Gömrük Məcəlləsinə əsasən başqa müddət nəzərdə tutulmamışsa) məhdudlaşdırılmanı nəzərdə tutan halları həyata keçirməyə imkan verən sənədlər təqdim edilmişsə;
- ☐ Xeyr;

60 Gömrük Yük Bəyannaməsinin hansı minimal informasiya (məlumatlar) öz əksini tapmalıdır:

- ☐ Cavablardan heç biri doğru deyil;
- ☐ Gömrük ödəməsinin hesablanması və alınması, gömrük statistikasının formalaşması və AR-in gömrük qanunvericiliyinin tətbiqi barədə;
- ☐ Gömrük ödəməsinin hesablanması və alınması barədə;
- ☒ Gömrük ödəməsinin hesablanması və alınması, gömrük ərazisindən çıxarılan malların adları və həcmi, həmçinin gömrük statistikasının formalaşması və AR-in gömrük qanunvericiliyinin tətbiqi barədə;
- ☐ Gömrük ödəməsinin hesablanması və alınması, gömrük ərazisindən çıxarılan malların adları barədə, həmçinin gömrük statistikasının formalaşması barədə;

61 Deklarant tərəfindən xarici malların buraxılmasına dair gömrük orqanlarına təqdim olunan GYB geri götürülə bilər:

- ☐ Cavablardan heç biri doğru deyil;
- ☐ Gömrük ödəmələrini həyata keçirmə bilmədiyinə görə;
- ☐ Malların fiziki-kimyəvi xüsusiyyətləri itirildikdə;
- ☒ Fors-majör halları ilə əlaqədar olaraq malların bəyan edilən gömrük prosedurur altında yerləşdirilməsi mümkün olmadıqda və digər gömrük rejiminin bəyan edilməsi üçün;
- ☐ AR-in qanunvericiliyi ilə belə hal nəzərdə tutulmayıb;

62 Azərbaycan mallarının çıxarılması zamanı tam olmayan və ya dövri yük bəyannaməsini deklarantın istəyinə əsasən sadələşdirilmiş bəyannamə kimi qəbul edilə bilərmi:

- ☐ Xeyr;
- ☐ Bəli, yalnız dövri gömrük bəyannaməsinə münasibətdə;
- ☐ Bəli, yalnız tam olmayan gömrük bəyannaməsinə münasibətdə;
- ☒ Bəli;
- ☐ AR-in qanunvericiliyi ilə belə hal nəzərdə tutulmayıb;

63 Əməliyyatların gömrük rəsmiləşdirilməsi nədən asılı olmayaraq tətbiq olunur:

- ☐ AR-in qanunvericiliyi ilə belə hal nəzərdə tutulmayıb;
- ☐ Malların təyinatından və ölkə mənşəyindən;
- ☐ Malların ölkə mənşəyindən və təsnifat əlamətlərindən;
- ☒ Malların ölkə mənşəyindən və təyinatı nəzərə alınmaqla göndərilən ölkədən;
- ☐ Malların ölkə mənşəyindən, göndərilən ölkədən və təyinatı nəzərə alınmaqla;

64 Gömrük rəsmiləşdirilməsi nə ilə başa çatır:

- ☐ Doğru cavab yoxdur;
- ☐ Malların ölkə mənşəyinin, malları AR-in gömrük ərazisindən keçirən şəxslərin, həmçinin malların gömrük rejimi altında yerləşdirilməsi məqsədi ilə həmin malların təyinatı müəyyənləşdirmək üçün gömrük əməliyyatların başa çatması;
- ☐ AR-in GM ilə nəzərdə tutulan həcmdə gömrük prosedurlarının tətbiqi məqsədi ilə malların müvafiq gömrük rejimi altında saxlanması üzrə gömrük əməliyyatların başa çatması;
- ☒ AR-in GM ilə nəzərdə tutulan həcmdə zəruri gömrük prosedurlarının tətbiqi məqsədi ilə malların müvafiq gömrük rejimi altında saxlanması və ya bu rejimin fəaliyyətinin başa çatması (əgər belə gömrük rejimi müəyyən müddətdə həyata keçirilərsə), həmçinin gömrük ödəmələrinin hesablanması və alınması üzrə gömrük əməliyyatların başa çatması;
- ☐ AR-in GM ilə nəzərdə tutulan həcmdə gömrük prosedurlarının tətbiqi məqsədi ilə malların müvafiq gömrük rejimi altında saxlanması, həmçinin malları gömrük ərazisindən keçirən şəxslərə iqtisadi siyasət təbirlərinin tətbiqi məqsədi ilə gömrük əməliyyatların başa çatması;

65 Gömrük rəsmiləşdirilməsi zamanı ayrı-ayrı əməliyyatlar gömrük orqanlarının yerləşmədiyi yerdən və iş vaxtından kənar vaxtda həyata keçirilə bilərmi:

- ☐ Qanunvericilikdə belə hal nəzərdə tutulmayıb;
- ☐ Bəli, maraqlı şəxslərin əsaslandırılmış sorğusu və gömrük orqanının rəisinin və ya digər səlahiyyətli şəxsin yazılı razılığı olduqda;
- ☐ Bəli;
- ☒ Bəli, maraqlı şəxslərin əsaslandırılmış sorğusu və gömrük orqanının rəisinin və ya digər səlahiyyətli şəxsin yazılı razılığı olduqda. Bu zaman kömrük rəsmiləşdirilməsi gömrük nəzarətinin səmərəliliyinə mənfi təsir göstərməməlidir.
- ☐ Xeyr;

66 Gömrük rəsmiləşdirilməsi üçün zəruri olan sənədlərin və məlumatların rəsmi elan (dərc) edildiyi hansı müddətdən tez olmayaraq onlar qüvvəyə minir:

- ☐ Doğru cavab yoxdur;
- ☐ 120 gündən tez olmayaraq (gömrük qanunvericiliyində nəzərdə tutulan hallarda);
- ☐ 45 gündən tez olmayaraq (gömrük qanunvericiliyində nəzərdə tutulan hallarda);
- ☒ 90 gündən tez olmayaraq (gömrük qanunvericiliyində nəzərdə tutulan hallarda);
- ☐ 90 təqvim günündən tez olmayaraq;

67 Gömrük orqanları gömrük rəsmiləşdirilməsi üçün verilən sənədlərdə müəyyən səhvlər və qeri-dəqiq məlumatların olması hallarında sənədləri qəbul etməkdən imtina hüququna malikdirmi:

- ☐ Heç bir haldabu hüquqa malik deyil;
- ☐ Bəli, gömrük qanunvericiliyinə əsaslanaraq maraqlı şəxsləri yazılı formada məlumatlandırdıqda;
- ☐ Bəli;
- ☒ Xeyr, əgər müəyyən edilmiş səhvlər və dəqiqləşmələr gömrük ödəmələrinin həcmi müəyyənləşdirməyə, XİF-in dövlət tənzimlənməsinə dair AR-in qanunvericiliyinə uyğun qadağa və məhdudiyyətlər haqda gömrük orqanlarının qəbul etdəcəyi qərara təsir etməzsə;
- ☐ Malik deyil, əgər müəyyən edilmiş səhvlər və dəqiqləşmələr XİF-in dövlət tənzimlənməsinə dair AR-in qanunvericiliyinə uyğun qadağa və məhdudiyyətlər haqda gömrük orqanlarının qəbul etdəcəyi qərara təsir etməzsə;

68 Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi zamanı maraqlı tərəfin və ya onun nümayəndəsinin iştirakı vacibdirmi:

- ☐ Belə bir hal gömrük qanunvericiliyində göstərilməyib;
- ☐ Maraqlı tərəfin tələb etdiyi hallarda;
- ☐ Bəli;
- ☒ Yalnız gömrük orqanının tələb etdiyi hallarda;
- ☐ Xeyr;

69 Gömrük qanunvericiliyi sistemində sadələşmiş formada və ilk növbədə malların gömrük ərazisindən hər iki istiqamətdə keçirilməsi zamanı gömrük rəsmiləşdirilməsi nəzərdə tutulubmu:

- ☐ Belə bir hal gömrük qanunvericiliyində göstərilməyib;
- ☐ Yalnız aşağıdakı mallara münasibətdə- fors-major hallarının nəticəsində məhv edilməsi zəruri olduqda; - tez xarab olmaya məruz qalan; beynəlxalq poçt göndərmələri; ekspres-yüklər, çatdırılmalər və kütləvi informasiya vasitələri üçün nəzərdə tutulan digər materiallar;
- ☐ Bəli;
- ☒ Yalnız aşağıdakı mallara münasibətdə- fors-major hallarının nəticəsində məhv edilməsi zəruri olduqda; - tez xarab olmaya məruz qalan; beynəlxalq poçt göndərmələri; ekspres-yüklər, çatdırılmalər və kütləvi informasiya vasitələri üçün nəzərdə tutulan digər materiallar həmçinin diri canlılar və radioaktiv maddələr olduqda;
- ☐ Xeyr, diri canlılar və radioaktiv maddələr istisna olmaqla;

70 Malların müvəqqəti saxlanması üzrə gömrük proseduru nəyi nəzərdə tutur:

- ☐ Heç bir cavab doğru deyil;
- ☐ Adi saxlanma müddətindən artıq olmamaq şərti ilə gömrük rüsumunu tam, , əgər nəzərdə tutulan müddətdən artıq saxlandıqda isə 50% ödəməklə xarici malların qapalı saxlanma anbarlarında saxlanmasını;
- ☐ gömrük rüsumu və xarici iqtisdi fəaliyyətin dövrlər tənzimlənməsi çərçivəsində nəzərdə tutulan məhdudiyyət tətbiq edilməklə vergiləri ödəməklə xarici malların müvəqqəti saxlama anbarlarında saxlanmasını;
- ☒ gömrük rüsumu və xarici iqtisdi fəaliyyətin dövrlər tənzimlənməsi çərçivəsində nəzərdə tutulan məhdudiyyət tətbiq edilməklə vergiləri ödəmədən onların konkret gömrük rejimi və ya digər gömrük proseduru altında yerləşdirilməsinə qədər xarici malların müvəqqəti saxlama anbarlarında saxlanmasını;
- ☐ 3 sutkalıq müddəti keçməmək şərti ilə saxlanma xərcləri xarici iqtisdi fəaliyyət üzrə sövdələşməni bağlayan azərbaycanlı şəxs tərəfindən ödənilməklə xarici malların qapalı saxlama anbarlarında saxlanmasını;

71 Gömrük orqanları müvəqqəti saxlanma müddətini artırma bilərmi:

- ☐ Bəli;
- ☐ Bəli, əgər bu mövcud gömrük qanunvericiliyinə zidd deyilsə və söğötalanma şərti ilə malların müvəqqəti saxlanma üçün nəzərdə tutulan müddəti keçmədiy hallarda
- ☐ Xeyr;
- ☐ Belə bir hal gömrük qanunvericiliyində göstərilməyib;
- ☒ Yalnız maraqlı tərəfin əsaslandırılmış sorğusu mövcud olan hallarda;

72 Müvəqqəti saxlanma anbarları ola bilər:

- ☐ Heç bir cavab doğru deyil
- ☐ Yalnız qapalı tipli;
- ☐ Açıq tipli;
- ☒ Açıq və qapalı tipli;
- ☐ Belə təsnifat gömrük qanunvericiliyində göstərilməyib;

73 Gömrük nəzarəti altında olan müvəqqəti saxlanma anbarlarında olan malların uçot və hesabatı kimlər tərəfindən aparılır:

- ☐ Alıcılar tərəfindən.
- ☐ Gömrük qanunvericiliyində nəzərdə tutulan qaydaya uyğun olaraq anbarların sahibi və ya gömrük orqanları;
- ☐ Regional gömrük idarəsinə təqdim etməklə gömrük orqanları;
- ☒ Müvəqqəti saxlanma anbarlarının sahibi;
- ☐ Əgər saxlanma müddəti 6 aydan çox olmadıqda uçot və hesabatı müvəqqəti saxlanma anbarlarının sahibləri, andan artıq müddətdə isə gömrük orqanları;

74 Malların açıq tipli müvəqqəti saxlanma anbarlarına qəbulun təsdiqləyən və malları yerləşdirən şəxsə gömrük orqanları tərəfindən verilən sənəd aşağıdakılar ola bilər:

- ☐ Qaimə.
- ☐ Malların qəbulu haqqında akt;
- ☐ Anbar şəhadətnaməsi;
- ☒ Qəbz;
- ☐ Mal-material dəyərlilərinin inventarlaşma siyahısı;

75 Gömrük orqanlarına Gömrük Yük Bəyannaməsi kim tərəfindən verilir:

- ☐ Doğru cavab yoxdur
- ☐ idxalatçı fiziki və hüquqi şəxslər;

- ☐ malları və nəqliyyat vasitələrini gömrük ərazisindən keçirən deklarant tərəfindən;
- ☒ Malları və nəqliyyat vasitələrini keçirən şəxs və ya gömrük brokeri;
- ☐ ixrac mallarını istehsal edən şəxslər

76 Əsas gömrük rejimlərini sadalayın:

- ☐ Heç biri doğru deyil.
- ☐ Təkrar ixrac, gömrük anbarı, azad gömrük zonası (anbarı);
- ☐ Gömrük anbarı, təkrar idxal, azad ticarət;
- ☒ Daxili isehlak üçün buraxılma, ixrac, beynəlxalq tranzit;
- ☐ Gömrük ərazisində emal, gömrük anbarı, daxili istehlak üçün buraxılma;

77 Gömrük tənzimlənməsi sistemində xüsusi gömrük rejimindən istifadə edilmir:

- ☐ Malların idxalını həyata keçirənlərə tətbiq edilir.
- ☐ Bəli, belə bir rejim dəfələrlə mövcud gömrük qanunvericiliyini pozan şəxslərə münasibətdə tətbiq edilir;
- ☐ Xeyr;
- ☒ Bəli;
- ☐ Bəli, belə bir rejim ümumdünya ticarət təşkilatı tərəfindən onun üzvü olmayan dövlətlərə münasibətdə, o cümlədən AR-ə qarşı tətbiq edilir.

78 Xüsusi gömrük rejiminin siyahısını sadalayın:

- ☐ Heç biri doğru deyil.
- ☐ Azad gömrük zonası (anbarı), sursatların aparılma və gətirilməsi, dövlətin xeyrinə imtina
- ☐ Azad gömrük zonası (anbarı), daxili isehlak üçün emal, müvəqqəti çıxarılma;
- ☒ Azad ticarət, müvəqqəti çıxarılma, sursatların aparılma və gətirilməsi, digər xüsusi gömrük rejimləri;
- ☐ Azad gömrük zonası (anbarı), sursatların aparılma və gətirilməsi, azad ticarət və müvəqqəti çıxarılma;

79 Malların ölkə mənşəyi dedikdə nə başa düşülür:

- ☐ Heç biri doğru deyil.
- ☐ Malların kifayət qədər emala məruz qaldığı ölkə;
- ☐ Malların tam istehsal olunduğu ölkə;
- ☒ Malların tam istehsal olunduğu və ya kifayət qədər emala məruz qaldığı ölkə;
- ☐ Malların tam istehsal olunduğu və ya kifayət qədər sanitariya emalına məruz qaldığı ölkə;

80 Gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti AR-in gömrük sərhədini keçən bütün mal və nəqliyyat vasitələrinə aiddirmi:

- ☐ Heç biri doğru deyil.
- ☐ Xeyr;
- ☐ Bəli, əgər gömrük qanunvericili ilə başqa hal nəzərdə tutulmayıbsa;
- ☒ Bəli;
- ☐ Bəli, yalnız “sursatların yerdəyişməsi” gömrük rejimi altında olan mallar istisna olmaqla;

81 Malların ölkə mənşəyini təsdiq edən sənəd hansıdır:

- ☐ Heç biri doğru deyil.
- ☐ İxrac və ya barter sövdələşməsi barədə pasport, ixrac üzrə bağaşma sazişi;
- ☐ İdxal və ixrac üzrə bağaşma sazişi;

- ☒ Sərbəst formada tərtib edilmiş və özündə malların ölkə mənşəyini birmənalı müəyyən etməyə imkan verən malların mənşəyi darədə bəyannamə;
- ☐ Gömrük Yük Bəyannaməsi;

82 Gömrük rəsmiləşdirilməsi zamanı ixracatçı tərəfindən mallar hansı gömrük rejimləri altında yerləşdirilə bilər:

- ☐ Heç biri doğru deyil.
- ☐ İxrac, təkrar ixrac, gömrük ərazisindən kənarda emal;
- ☐ İxrac və təkrar ixrac;
- ☒ İxrac, təkrar ixrac, müvəqqəti çıxarılma, gömrük ərazisindən kənarda emal;
- ☐ İxrac, təkrar ixrac, müvəqqəti çıxarılma, gömrük ərazisindən kənarda emal və digər xüsusi rejimlər;

83 Deklarant tərəfindən “Beynəlxalq gömrük tranziti” rejimi bəyan edildikdə AR-in gömrük qanunvericiliyinə əsasən hansı şərtlərə əməl edilməlidir:

- ☐ Heç biri doğru deyil.
- ☐ AR-in gömrük ərazisindən keçirilən malların müddəti 3 aydan artıq olmalıdır;
- ☐ Keçirilən mallar tezərar olan olmamalıdır;
- ☒ Keçirilən mallara gömrük qanunvericiliyinə və digər normativ aktlara əsasən heç bir qadağa yoxdur;
- ☐ AR-in gömrük ərazisindən keçirilən malların müddəti 6 aydan artıq olmalıdır; İxrac, təkrar ixrac, müvəqqəti çıxarılma, gömrük ərazisindən kənarda emal və digər xüsusi rejimlər;

84 Gömrük ödəmələrinin tərkibinə aşağıdakılar daxildir:

- ☐ E) Gətirilmə və çıxarılma üzrə gömrük rüsumları, gömrük yığımları ölkənin gömrük ərazisinə, gətirilən və çıxarılan malla üzrə ƏDV.
- ☐ Gətirilmə və çıxarılma üzrə gömrük rüsumları, gömrük yığımları, ölkənin gömrük ərazisinə gətirilən malla üzrə ƏDV və ölkədən çıxarılan mallar üzrə aksiz vergisi;
- ☐ Gətirilmə və çıxarılma üzrə gömrük rüsumları;
- ☒ Gətirilmə və çıxarılma üzrə gömrük rüsumları, gömrük yığımları ölkənin gömrük ərazisinə, gətirilən və çıxarılan malla üzrə ƏDV və ölkəyə gətirilən mallar üzrə aksiz vergisi; həmçinin gömrük qanunvericiliyinə əsasən deklarantdan tutulan digər gömrük ödəmələri;
- ☐ Gətirilmə və çıxarılma üzrə gömrük rüsumları, gömrük yığımları ölkənin gömrük ərazisinə, gətirilən və çıxarılan malla üzrə ƏDV və ölkəyə gətirilən mallar üzrə aksiz vergisi;

85 AR-in iqtisadi marağını qorumaq məqsədi ilə gömrük rəsmiləşdirilməsi zamanı aşağıdakı gömrük rüsumları tətbiq edilir:

- ☐ antidempinq və kompensasiyaedici;
- ☐ Xüsusi, antidempinq, və tranzit;
- ☐ Xüsusi və antidempinq;
- ☒ Xüsusi, antidempinq və kompensasiyaedici (əvəzləşdirici);
- ☐ Xüsusi və mövsümi;

86 AR gömrük ərazisinə gətirilən mallar üzrə deklarantda hansı andan etibarən gömrük rüsum və vergilərini ödəmək öhdəliyi yaranır

- ☐ E) Doğru cavab yoxdur.
- ☐ Əməliyyatlardan nasının birinci baş verməsindən asılı olaraq AR gömrük ərazisinə keçən və ya gömrük bəyannaməsini təqdim etdiyi andan;
- ☐ Gömrük bəyannaməsini təqdim etdiyi andan;
- ☒ AR gömrük ərazisinə keçən andan;
- ☐ Bu prosedura gömrük qanunvericiliyində nəzərdə tutulduğuna görə gömrük orqanları tərəfindən hər bir deklaranta qarşı fərdi qaydada yerinə yetirilir;

87 Gömrük rüsumları hesablanma üsulundan asılı olaraq fərqləndirilir:

- ☐ Spesifik, tranzit və kombunələşmiş rüsumlar;
- ☐ Advolor, spesifik və tranzit rüsumlar;
- ☐ Advolor və spesifik rüsumlar;
- ☒ Advolor, spesifik və kombunələşmiş rüsumlar;
- ☐ Spesifik və kombunələşmiş rüsumlar;

88 AR-in gömrük qanunvericiliyi sistemində tranzit gömrük rüsumları tətbiq edilmir :

- ☐ Xeyr, yalnız AR hökuməti tərəfindən təsdiq edilmiş siyahı üzrə ayrı-ayrı mallar istisan olmaqla;
- ☐ Bəli, əgər Gömrük Məcəlləsində digər hal nəzərdə tutulmamışsa;
- ☐ Bəli;
- ☒ Xeyr;
- ☐ Bəli, yalnız AR hökuməti tərəfindən təsdiq edilmiş siyahı üzrə ayrı-ayrı mallara;

89 Advolor gömrük rüsumları necə hesablanır:

- ☐ Malların gömrük və ya kontrakt dəyərindən.
- ☐ Vergiyə cəlb edilən malların hər vahid çəki vahidindən;
- ☐ Vergiyə cəlb edilən malların hər bir ədədindən;
- ☒ Malların gömrük dəyərindən faizlə;
- ☐ Vergiyə cəlb edilən malların kontrakt dəyərindən;

90 Spesifik gömrük rüsumları hansı qaydada hesablanır:

- ☐ Malların gömrük dəyərindən faizlə;
- ☐ Vergiyə cəlb edilən malların kontrakt dəyərindən faizlə;
- ☐ Vergiyə cəlb edilən malların hər bir ədədindən;
- ☒ Vergiyə cəlb edilən malların həcmi və ya çəkisi üzrə hər bir vahidindən;
- ☐ Malların gömrük və ya kontrakt dəyərindən faizlə.

91 Antidempinq gömrük rüsumları hansı mallar üzrə hesablanır:

- ☐ AR-dən çıxarılan mallara..
- ☐ “Beynəlxalq gömrük tranziti” gömrük rejimi altında hərəkət edən mallar;
- ☐ AR-dən çıxarılan mallar;
- ☒ AR-ə gətirilən mallar;
- ☐ Gətirilən mallar və “Beynəlxalq gömrük tranziti” gömrük rejimi altında hərəkət edən mallar;

92 AR-in gömrük ərazisinə gətirilən mallara hansı halda əvəzləşdirici gömrük ödəmələri tətbiq edilir:

- ☒ İstehsalı və ya ixracında subsidiya istifadə edilən; əgər belə gətirilmə ölkə istehsalçılama zərər vurur və vurmaq qorxusu varsa, Konkret növ məhsulların gətirilməsi belə malların istehsalının təşkili və genişləndirilməsinə maneçilik törədir;
- ☐ Konkret növ məhsulların gətirilməsi belə malların istehsalının təşkili və genişləndirilməsinə
- ☐ əgər belə gətirilmə ölkə istehsalçılama zərər vurur və vurmaq qorxusu varsa İstehsalı və ya ixracında subsidiya istifadə edilən;
- ☐ İstehsalı və ya ixracında subsidiya istifadə edilən;
- ☐ AR-dən çıxarılan mallara..

93 Gömrük tənzimlənməsi sistemində mövsümi (müvəqqəti) gömrük rüsumları tətbiq edilir:

- ☐ Bu məsələ AR gömrük xidməti orqanları tərəfindən operativ tənzimləmə metodları ilə tənzimlənir
- ☐ Xeyr;
- ☐ Əgər gömrük qanunvericiliyində digər hal nəzərdə tutulmamışsa;
- ☒ Bəli, yerli məhsulun yığılması vaxtı ölkə istehsalçıların daxili bazarını qorumaq məqsədi ilə;
- ☐ Bu məsələ AR gömrük xidməti orqanları tərəfindən məhsul növündən asılı olaraq operativ tənzimləmə metodları ilə tənzimlənir;

94 Malların ölkə mənşəyindən asılı olaraq gömrük rüsumları necə təsnifləşdirilir:

- ☐ Yuxarıda qeyd edilənlər.
- ☐ Baza (minimal), maksimal və antidevinq;
- ☐ Baza (minimal), və maksimal;
- ☒ Baza (minimal), preferensial, maksimal, antidevinq;
- ☐ Güzəştli və maksimal;

95 Gömrük ödəmələri üzrə qayda və tələblərin pozulmasına görə peniyaların hesablanmasına nə vaxdan başlanır:

- ☐ Belə bir hal AR Gömrük Məcəlləsində nəzərdə tutulmayıb.
- ☐ Mövcud gömrük presudurasının fəaliyyətə başladığı gün;
- ☐ Belə qayda pozulmalarının başa çatdığı gün;
- ☒ Belə qayda pozulmalarının başa çatdığı gün, onun müəyyən edilməsi mümkün olmadığı hallarda mövcud gömrük presudurasının fəaliyyətə başladığı gün;
- ☐ Belə bir hal AR Gömrük Məcəlləsində nəzərdə tutulmayıb və hər bir konkret halda gömrük xidməti orqanları tərəfindən sərbəst tənzimlənir;

96 Gömrük rüsum və vergilərinin ödənilməsi üzrə müddətin verilməsi və ya uzadılması hansı müddətdə ola bilər:

- ☐ Belə bir hal AR Gömrük Məcəlləsində nəzərdə tutulmayıb.
- ☐ Bir aydan 3 (üç) aya qədər;
- ☐ Bir ay müddətinə qədər;
- ☒ Bir aydan 6 (altı) aya qədər;
- ☐ Səbəbindən asılı olaraq gömrük orqanının belə qərar qəbul etdiyi vaxtdan bir il müddətinə qədər;

97 Gömrük rüsum və vergilərinin ödənilməsi üzrə müddətin verilməsi və ya uzadılmasına icazə verilə bilər:

- ☐ Bir növ gömrük vergisi üzrə.
- ☐ Bir və ya bir neçə növ gömrük rüsum və vergiləri üzrə
- ☐ Bir növ gömrük rüsum və vergiləri üzrə;
- ☒ Bir və ya bir neçə növ gömrük rüsum və vergiləri üzrə, həmçinin ödənilməsi nəzərdə tutulan bütün məbləğ və ya onun müəyyən hissəsi üzrə;
- ☐ Bir və bir neçə neçə növ gömrük rüsum və vergiləri üzrə mövcud bütün məbləğ üzrə;

98 Gömrük rüsum və vergilərinin ödənilməsi üzrə müddətin verilməsi və ya uzadılması barədə qərar gömrük orqanı tərəfindən aşağıdakı müddətdə qəbil edilir:

- ☐ Hec biri doğru deyil.
- ☐ Maraqlı şəxslərin bu haqda ərizə verdiyi müddətdən 20 (iyirmi) iş günündən çox olmayan;
- ☐ Maraqlı şəxslərin bu haqda ərizə verdiyi müddətdən 10 (on) iş günündən çox olmayan;

- ☒ Maraqlı şəxslərin bu haqda ərizə verdiyi müddətdən 15 (on beş) iş günündən çox olmayan;
- ☐ Maraqlı şəxslərin bu haqda ərizə verdiyi müddətdən 30 (otuz) iş günündən çox olmayan;

99 Gömrük qanunvericiliyinə əsasən gömrük rüsum və vergilərinin ödənilməsinin təmin edilməsi hansı şəxslərə həvalə edilir:

- ☐ Hec biri doğru deyil.
- ☐ Gömrük brokeri, gömrük anbarlarının sahibi;
- ☐ Müvəqqəti saxlanma anbarlarının sahibi;
- ☒ Gömrük brokeri, müvəqqəti saxlanma anbarlarının sahibi, gömrük anbarlarının sahibi və gömrük daşımaçılarının sahibi;
- ☐ Müvəqqəti saxlanma anbarlarının sahibi, gömrük anbarlarının sahibi və gömrük brokeri;

100 Ödəyici tərəfindən gömrük ödənişləri hansı üsullarla təmin edilə bilər:

- ☐ Hec biri doğru deyil.
- ☐ Bankın zəmanəti, tapşırığı və müvafiq aktivlərə patentlə;
- ☐ Bankın zəmanəti və ya tapşırığı ilə;
- ☒ Mal və ya digər əmlakın girovu, həmçinin bank təminatı və ya tapşırığı ilə;
- ☐ Mal girovu və ya bankın zəmanəti;

101 Gömrük ödənişlərinin təmin edilməsi məqsədi ilə pul vəsaitinin gömrük orqanlarının hesabına köçürülməsi hansı valyuta ilə həyata keçirilir:

- ☐ malın istehsalçısı olan ölkənin milli valyutası ilə.
- ☐ İstənilən xarici valyuta ilə;
- ☐ AR valyutası ilə;
- ☒ AR valyutası ilə və ya Milli Bankın kursu üzrə istənilən xarici valyuta ilə;
- ☐ Yalnız AR-in milli valyutası ilə ;

102 “İNKOTERMS”-2000 malların göndərilməsinin şərtlərinin neçə qrupunu nəzərdə tutur:

- ☐ Belə buir qruplaşma nəzərdə tutulmayıb;
- ☐ 3.0
- ☐ 2.0
- ☒ 4.0
- ☐ 5.0

103 “İNKOTERMS”-2000 malların göndərilməsinin hansı qruplarını nəzərdə tutur:

- ☐ E, F, C, D, P;
- ☐ E, F;
- ☐ E, F, K;
- ☒ E, F, C, D;
- ☐ E, F, C;

104 “İNKOTERMS”-2010-dan “İNKOTERMS”-2000-də olan hansı terminlər çıxarılmışdır:

- ☐ DAP; DAT;
- ☐ EXW, FCA, CPT;
- ☐ EXW, FCA, CPT; CIP;

- ☒ DAF; DES; DEQ və DDU;
- ☐ DAT; DDP; FAS; FOB; CER və CİF

105 “İNKOTERMS”-2010 malların göndərilməsinin neçə qrupunu nəzərdə tutur:

- ☐ 3.0
- ☐ Belə buir qruplaşma nəzərdə tutulmayıb;
- ☐ 5.0
- ☐ 4.0
- ☒ 2.0

106 “İNKOTERMS”-2010 malların göndərilməsinin bazis şərtinin hansı növlərini nəzərdə tutur:

- ☐ CPT; CIP; DAP; DAT; DDP; FAS; FOB;
- ☐ DAP; DAT; DDP; FAS; FOB; CER və CİF;
- ☐ EXW, FCA, CPT; CIP; DAP;
- ☒ EXW, FCA, CPT; CIP; DAP; DAT; DDP; FAS; FOB; CER və CİF.
- ☐ DAT; DDP; FAS; FOB; CER və CİF

107 “İNKOTERMS”-2010 malların göndərilməsinin I qrupuna hansılar aid edilir:

- ☐ CPT; CIP; DAP; DAT; DDP; FAS; FOB;
- ☐ DAP; DAT; DDP; FAS; FOB; CER və CİF;
- ☐ EXW, FCA, CPT; CIP;
- ☒ EXW, FCA, CPT; CIP; DAP; DAT; DDP;
- ☐ DAT; DDP; FAS; FOB; CER və CİF

108 “İNKOTERMS”-2010 malların göndərilməsinin II qrupuna hansılar aid edilir:

- ☐ CPT; CIP; DAP; DAT; DDP; FAS; FOB;
- ☐ EXW, FCA, CPT; CIP;
- ☐ EXW, FCA, CPT; CIP; DAP; DAT; DDP;
- ☒ FAS; FOB; CFR və CİF;
- ☐ DAT; DDP; FAS; FOB; CER və CİF

109 “İNKOTERMS”-2010-a hansı yeni terminlər daxil edilmişdir:

- ☐ DAT; DDP; FAS; FOB; CER və CİF
- ☐ EXW, FCA, CPT;
- ☐ EXW, FCA, CPT; CIP;
- ☒ DAP; DAT;
- ☐ FAS; FOB; CFR və CİF;

110 “İNKOTERMS”-2010 malların mülkiyyət hüququnun keçməsinə nəzərdə tuturmu:

- ☐ Heç bir cavab doğru deyil;
- ☐ Bəli ;
- ☐ Xeyr, əgər XİF-in iştirakçıları tərəfindən nəzərdə tutulmayıbsa;
- ☒ Xeyr;
- ☐ Bəli, əgər XİF-in iştirakçıların ölkələri arasında razılıq olduğu zaman;

111 Mal göndərişinin EXW bazis şərtində malların itirilməsi riski malalana keçir:

- ☐ Cavablardan heç biri doğru deyil.
- ☐ Malsatan tərəfindən malın göndərmə stansiyasına yerləşdirdiyi tarixdən;
- ☐ Malsatan tərəfindən malın gəmi portunun yanına yerləşdiyi tarixdən;
- ☒ Malsatan tərəfindən malın alıcıya təqdim edildiyi tarixdən;
- ☐ Malsatan tərəfindən malın nəqliyyat təşkilatına təqdim edildiyi tarixdən;

112 Mal göndərişinin FAS bazis şərtində malların itirilməsi riski malalana keçir:

- ☐ Cavablardan heç biri doğru deyil.
- ☐ İxracatçının ölkəsindəki razılaşdırılmış məntəqədə malın malsatan tərəfindən
- ☐ Malın malsatan tərəfindən alıcının ölkəsindəki razılaşdırılmış məntəqəsində
- ☒ Kontrak iştirakçılarının razılığına əsasən malın malsatan tərəfindən gəmi portunun yanına yerləşdirdiyi tarixdən;
- ☐ İxracatçının ölkəsindəki sərhəddə malın malsatan tərəfindən nəqliyyat təşkilatına

113 Mal göndərişinin FCA bazis şərtində malların məhv olma yaxud zədələnməsi riski idxalatçıya (malalana) keçir:

- ☐ Cavablardan heç biri doğru deyil.
- ☒ Malın malsatan tərəfindən nəqliyyat təşkilatına və ya ekspeditora təqdim edildiyi tarixdən;
- ☐ Malı daşıyan gəminin malın boşldılacağı porta yan aldığı andan;
- ☐ Malın sərhəddə razılaşdırılmış məntəqədə idxacatçının sərəncamına təqdim
- ☐ Malın malsatan tərəfindən idxalatatçının ölkəsindəki razılaşdırılmış məntəqəyə

114 Mal göndərişinin FOB bazis şərtində malların gömrük təmizlənməsini kim həyata keçirir:

- ☐ Cavablardan heç biri doğru deyil.
- ☐ Malıdaşıyan;
- ☐ İdxalatçı;
- ☒ İxracatçı;
- ☐ Malın istehsalçısı;

115 İxrac malları üzrə gömrük təmizlənməsini kim həyata keçirir:

- ☐ Cavablardan heç biri doğru deyil.
- ☐ İxracatçı;
- ☐ İdxalatçı;
- ☒ İxracatçı, əgər kontraktda başqa şərt nəzərdə tutulmayıbsa;
- ☐ Malıdaşıyan;

116 Mal göndərişinin FOB bazis şərtində malların göndəilməsi hansı nəqliyyat vasitəsi ilə nəzərdə tutulur:

- ☐ İstənilən nəqliyyat vasitəsi ilə.
- ☐ Dəmiryolu nəqliyyatı vasitələri ilə;
- ☐ Hava nəqliyyatı vasitələri ilə;
- ☒ Dəniz nəqliyyatı və ya daxili su yolu vasitələri ilə ;
- ☐ Hava və dəmiryolu nəqliyyatı vasitələri ilə;

117 Kontraktlar neçə növə bölünür:

- ☐ 6.0
☐ 4.0
☐ 3.0
☒ 2.0
☐ 5.0

118 Kontraktların hansı növləri var:

- ☐ əsas, əlavə, təminatlı və təminatsız;
☐ əsas və köməkçi;
☐ əsas, əlavə və təminatlı;
☒ əsas və təminatlı;
☐ təminatlı və təminatsız;

119 Əsas kontraktlara nələr aid edilir:

- ☐ doğru cavab yoxdur;
☐ beynəlxalq turizm, konsaltinq və lizinq üzrə bağlanan kontraktlar;
☐ istənilən malın, elmi-texniki biliklərin alınması və icarə üzrə kontraktlar;
☒ istənilən malın, elmi-texniki biliklərin alınması və icarə üzrə kontraktlar; beynəlxalq turizm, konsaltinq və lizinq üzrə bağlanan kontraktlar;
☐ konsaltinq və lizinq üzrə bağlanan kontraktlar

120 Kontraktların subyektinə daxildir:

- ☐ doğru cavab yoxdur;
☐ sövdələşmədə iştirak etmək istəyən istənilən hüquqi şəxslər;
☐ sövdələşmədə iştirak etmək istəyən istənilən fiziki şəxslər.
☒ sövdələşmədə iştirak etmək istəyən istənilən hüquqi və fiziki şəxslər.
☐ Malları alan və ya satan fiziki şəxslər;

121 Oferta dedikdə nə başa düşülür:

- ☐ doğru cavab yoxdur;
☐ Oferta bir tərəfin digər tərəflə hüquqi öhdəlik yaradan kontrakta girmək barədə qeyri-kommersiya xarakterli təklifidir;
☐ Oferta bir tərəfin digər tərəflə kontrakta girmək barədə istənilən xarakterli təklifidir;
☒ Oferta bir tərəfin digər tərəflə hüquqi öhdəlik yaradan kontrakta girmək barədə kommersiya xarakterli təklifidir;
☐ Oferta bir tərəfin digər tərəflə hüquqi öhdəlik yaradan kontrakta girmək barədə kommersiya xarakterli təklifidir; və Oferta bir tərəfin digər tərəflə hüquqi öhdəlik yaradan kontrakta girmək barədə qeyri-kommersiya xarakterli təklifidir;

122 Ofertan dili hansı dil başa düşülür:

- ☐ Doğru cavab yoxdur;
☐ Sövdələşmədə iştirak edənlərdən birinin dili;
☐ Ünvanına ofeta göndərilənin dili;
☒ Ünvanına ofeta göndərilənin dili yaxud istənilən xarici dil;
☐ Alıcının yaxud satıcının dili;

123 Malın qiyməti nədir:

- ☐ Doğru cavab yoxdur;
- ☐ Malın tam olmayan (qısaldılmış) maya dəyərinin pulla ifadəsidir;
- ☐ Malın tam maya dəyərinin pulla ifadəsidir;
- ☒ Malın dəyərinin pulla ifadəsidir;
- ☐ Malın istehsal maya dəyərinin pulla ifadəsidir;

124 Malın franko qiyməti nədir:

- ☐ Malın istehsal və pərakəndə qiymətidir;
- ☐ Malın pərakəndə qiymətidir;
- ☐ Malın sövdələşmə həyata keçirilən qiymətidir;
- ☒ Malın nəqliyyat xərcləri daxil edilməklə nəzərdə tutulan qiymətidir;
- ☐ Malın istehsal qiymətidir;

125 Qiymətlərin fiksasiyası üsulundan asılı olaraq hansı qiymət növlərini mövcuddur:

- ☐ Dəyişən və sürüşkən qiymətlər.
- ☐ Möhkəm (sabit) və sürüşkən qiymətlər;
- ☐ Möhkəm (sabit) və dəyişən qiymətlər;
- ☒ Möhkəm (sabit), dəyişən və sürüşkən qiymətlər;
- ☐ Topdan və pərakəndə qiymətlər;

126 Kontraktın bağlanması hansı mərhələləri var:

- ☒ Kontraktın hazırlanması, kontraktın tərtib edilməsi və kontraktın yerinə yetirilməsi;
- ☐ Kontraktın tərtib edilməsi və kontraktın yerinə yetirilməsi;
- ☐ Kontraktın hazırlanması və kontraktın tərtib edilməsi;
- ☐ Kontraktın hazırlanması və kontraktın yerinə yetirilməsi;
- ☐ Kontraktın tərtib edilməsi, kontraktın yerinə yetirilməsi və kontraktın audit;

127 Mal göndərişinin EXW bazis şərtində malların itirilməsi riski malalana keçir:

- ☐ Cavablardan heç biri doğru deyil.
- ☐ Malsatan tərəfindən malın göndərmə stansiyasına yerləşdirdiyi tarixdən;
- ☐ Malsatan tərəfindən malın gəmi portunun yanına yerləşdiyi tarixdən;
- ☒ Malsatan tərəfindən malın alıcıya təqdim edildiyi tarixdən;
- ☐ Malsatan tərəfindən malın nəqliyyat təşkilatına (daşıyana) təqdim edildiyi tarixdən;

128 Malların göndərişinin bazis şərtinə əsasında hansı şərt durur:

- ☐ Franko malalan.
- ☐ Franko daşıyıcı;
- ☐ Franko-zavod ;
- ☒ Franko;
- ☐ Franko malsatan;

129 İNKOTERMS 2010-a daxil edilən I qrupa daxil olan bazis şərtlərində malların hansı nəqliyyat növü ilə daşınmasını nəzərdə tutur:

- ☐ Yalnız gəmi və qatar nəqliyyat növü
- ☐ Hava nəqliyyat növü;

- ☐ Dəniz və çay nəqliyyat növü; ;
- ☒ İstənilən nəqliyyat növü;
- ☐ Boru və dəniz nəqliyyat növü;

130 İNKOTERMS 2010-a daxil edilən DAT bazis şərtlərində satıcının vəzifəsi nə zaman bitmiş hesab olunur:

- ☐ Doğru cavab yoxdur..
- ☐ Hava limanında malı alıcıya verildiyi andan;
- ☐ İstənilən yerdə malı alıcıya verildiyi andan;
- ☒ yükün kontrakda razlaşdırılan təyinat stansiyasında- terminalda alıcıya verildiyi andan;
- ☐ təyinat ölkəsində istənilən yerdə malı alıcıya verildiyi andan;

131 Franko termini nəyi ifadə edir:

- ☐ Doğru cavab yoxdur .
- ☐ Ödəməlidir;
- ☐ Borcludur;
- ☒ Azaddır;
- ☐ Razıdır;

132 Mal göndərişinin bazis şərtində malların itirilməsi riskini nəzərdə tutulurmu:

- ☐ Tutur; əgər malalan tələd edirsə.
- ☐ Tutur, əgər malsatan tələd edirsə ;
- ☐ Tutmur; əgər malsatan tələd edirsə;
- ☒ Tutur;
- ☐ Tutmur; əgər malalan tələd edirsə;

133 Malların alqı-satqısı üzrə beynəlxalq konvensiya neçə hissədən ibarətdir:

- ☐ 6.0
- ☐ 3.0
- ☐ 2.0
- ☒ 4.0
- ☐ 5.0

134 Malların alqı-satqısı üzrə beynəlxalq konvensiyasında nələr əks etdirilir:

- ☐ Riskin keçirilməsi və xərclərin bölgüsü;
- ☐ Tərtib olunma şərtləri və alıcının vəzifələri;
- ☐ Tərtib olunma şərtləri və satıcının vəzifələri;
- ☒ Yuxarıda qeyd edilənlərin hamısı.
- ☐ Alıcı və satıcının vəzifələri;

135 Xarici iqtisadi fəaliyyətdə ödəmə metodları dedikdə nə başa düşülür:

- ☐ Doğru cavab yoxdur;
- ☐ Bu ödəmə mexanizmləridir(üsullarıdır);
- ☐ Bu ödəmənin həyata keçirildiyi alətlərdir(hesablaşma sənədləridir);
- ☒ Bu ödəmə və pulun alınması mexanizmləridir(üsullarıdır);
- ☐ Yuxarıda qeyd edilənlərin hamısı;

136 Xarici iqtisadi fəaliyyətdə ödəmə formaları dedikdə nə başa düşülür:

- ☐ Doğru cavab yoxdur;
- ☐ Bu ödəmə mexanizmləridir(üsullarıdır);
- ☐ Bu ödəmə və pulun alınması mexanizmləridir(üsullarıdır);
- ☒ Bu ödəmənin həyata keçirildiyi alətlərdir (hesablaşma sənədləridir);
- ☐ Yuxarıda qeyd edilənlərin hamısı;

137 Xarici iqtisadi fəaliyyətdə tətbiq edilən ödəmə formaları nəyə əsasən seçilir:

- ☐ Doğru cavab yoxdur;
- ☐ Satıcının istəyinə əsasən;
- ☐ Alıcının istəyinə əsasən;
- ☒ Alıcı və satıcı arasında bağlanmış kontrakta əsasən;
- ☐ Alıcının və satıcının istəyinə əsasən;

138 Xarici iqtisadi fəaliyyərdə istifadə edilən hesablaşma formaları içərisində ən geniş tətbiq onunanı hansıdır:

- ☐ Çek və veksellərlə.
- ☐ Ödəmə tapşırığı, veksəl;
- ☐ Çek, inkasso;
- ☒ Akkreditiv, kommersiya krediti və inkasso;
- ☐ Çek, inkasso, ödəmə tapşırığı və veksellərlə;

139 Xarici iqtisadi fəaliyyərdə istifadə edilən hesablaşma formaları aşağıdakılardır:

- ☐ Çek, inkasso;
- ☐ Çek və veksellərlə
- ☐ Akkreditiv və SWIFT formasında pul köçürmələri;
- ☐ poçt köçürmələri və veksellə;
- ☒ Çek, inkasso; poçt köçürmələri və veksellə; Akkreditiv və SWIFT formasında pul köçürmələri

140 Xarici iqtisadi fəaliyyərdə istifadə edilən akkreditin hesablaşma formasının növlərini sadalayın:

- ☐ Çağrılan və çağrılmayan, təsdiq edilən və təsdiq edilməyən.
- ☐ Təsdiq edilən və təsdiq edilməyən, transrentabelli (köçürülən, bölünən. kəsirli,və s), çağrılan;
- ☐ Çağrılan və çağrılmayan;
- ☒ Çağrılan və çağrılmayan, təsdiq edilən və təsdiq edilməyən, transrentabelli (köçürülən,bölünən, kəsirli və s.
- ☐ Çağrılan və çağrılmayan, təsdiq edilən və təsdiq edilməyən, transrentabelli

141 İdxalatçı tərəfindən qoyulmuş akkreditivi çeri çağırmaq hüququna malikdir:

- ☐ İxracatçı.
- ☐ Müvəkkil bank;
- ☐ İdxalatçı;
- ☒ İdxalatçı və müvəkkil bank;
- ☐ Gömrük brokeri

142 Hansı halda idxalatçı tərəfindən qoyulmuş çağrılmayan akkreditiv çağrıla və ya dəyişdirilə bilər, hansı hallarda isə yox:

- ☐ Qanunvericilikdə belə hal nəzərdə tutulmayıb.
- ☐ Akkreditiv çağırılması üzrə mövcud prosedura idxalatçı tərəfindən yalnız ixracatçının icazəsi ilə dəyişdirilə bilər
- ☐ Nəzərdə tutulmayan hallar baş verdikdə idxalatçı tərəfindən akkreditiv çağırıl və ya dəyişdirilə bilər
- ☒ Akkreditiv çağırılması idxalatçı tərəfindən yalnız müvəkkil bankın razılığı ilə həyata keçirilə bilər
- ☐ Qüvvədə olduğu müddətdə idxalatçı tərəfindən akkreditiv çağırılması və ya dəyişdirilməsi heç bir halda baş verə bilməz, çünki, bu proseduranın pozulması bu hesablaşma formasının mahiyyətinə ziddir.

143 Hesablaşma çeşidləri ödənilə bilər:

- ☐ İxracatçının istəyinə əsasən yalnız nağd formada
- ☐ Çek sahibinin bankda olan hesabına köçürülməklə;
- ☐ Nağd qaydada;
- ☒ Nağd qaydada və ya çek sahibinin bankda olan hesabına köçürülməklə;
- ☐ Qed edilən hesablaşma forması xarici iqtisadi fəaliyyətdə tətbiq olunmur;

144 Xarici iqtisadi fəaliyyətdə ödəmə tapşırığı formasında hesablaşma tətbiq oluna bilər:

- ☐ Qanunvericilikdə belə hal nəzərdə tutulmayıb.
- ☐ Xeyr, əgər bankın qanunvericili ilə başqası nəzərdə tutulmayıbsa;
- ☐ Xeyr;
- ☒ Bəli;
- ☐ Ödəmə tapşırığı formasında hesablaşma çox az tətbiq olunur və yalnız öhdəliklərin ödənilməsinin dövlətlərarası razılaşmalara əsasən nəzərdə tutulduğu hallarda istifadə olunur;

145 Müqavilədə göstərilən zaman öz öhdəliyini idxalatçı qarşısında yerinə yetirdiyi halda ixracatçının pul vəsaitini ala biləcəyi akkreditivin fəaliyyət müddətini göstərin:

- ☐ heç biri doğru deyil.
- ☐ 90 gündən çox olmayan;
- ☐ 6 ay müddətinə qədər;
- ☒ 30-150 gün ərzində, lakin 1 ildən çox olmamaqla;
- ☐ 15 aydan çox olmayan;

146 Çağırılmayan akkreditiv dedikdə nə başa düşülür:

- ☐ Heç biri doğru deyil.
- ☐ Pul sənədinin alınmasını təsdiqləyən və ixracatçı qarşısında cavabdehlik daşıyan bank tərəfindən açılmış akkreditiv
- ☐ Öhdəliyin idxalatçı tərəfindən girov formasında ödənilməsinə nəzərdə tutan akkreditiv;
- ☒ Akkreditivi açan və onu təsdiqləyən hər iki bank ixracatçı qarşısında onun ödənilməsinə cavabdehlik daşıyır;
- ☐ Ödənilməsinə cavabdeh olan bank tərəfindən açılmış akkreditiv;

147 İxracatçının öz öhdəliyini nəzərdə tutulan müddətdə yerinə yetirmədiyi halda açılmış akkreditiv üzrə məbləğin idxalatçıya qaytarılmasına zəmanət verilir:

- ☐ heç biri doğru deyil.
- ☐ Xeyr;
- ☐ Bəli, yalnız fors-major hallarında;
- ☒ Bəli;
- ☐ Mövcud hal mövcud qanunvericilikdə nəzərdə tutulmayıb;

148 Akkreditiv hesablaşma forması kimin üçün daha sərfəli hesab olunur:

- ☐ Akkreditivi açan və təsdiqləyən banklar üçün.
- ☐ Xarici iqtisadi başlaşmanın hər iki iştirakçısı üçün;
- ☐ İdxalatçı üçün, çünki akkreditivin açıldığı tarixdən ixracatçının öz öhdəliyini yerinə yetirəcəyinə tam əmin olur;
- ☒ İxracatçı üçün, çünki hələlik rəsmiləşdirilməmiş yüklənmiş mal, yerinə yetirilmiş işlərvə göstərilmiş xidmətlər üzrə alıcılara öhdəliyin şərtsiz ödənilməyə zəmanət verir.
- ☐ Akkreditiv yalnız bir ixracatçı üçün acıldığına üçün az səmərəli olduğuna görə bu hesablaşma formasından az istifadə olunur;

149 Akkreditivin açılması barədə banka müraciət edərkən alıcı ərizədə hansı rekvizitləri göstərməlidir:

- ☐ İxracatçının adını, kontraktın nömrəsini, ödənişin məbləğini və akkreditivin müddətini;
- ☐ İxracatçının adını və ödənişin məbləğini;
- ☐ İxracatçının adını, kontraktın nömrəsini və ödənişin məbləğini;
- ☒ İxracatçının adını, kontraktın tarixi və nömrəsini, akkreditivin müddətini, ödənişin məbləğini və ixracatçının bankının pulu ixracatçının hesabına keçirməsi üçün yerinə yetiriləsi tələb olunan şərtləri;
- ☐ İxracatçının adını, kontraktın nömrəsini və akkreditivin müddətini;

150 Akkreditivin hansı vəsaitlər hesabına açıla bilər:

- ☐ Kontraktda göstərilənə uyğun olaraq idxalatçının vəsaiti və ya kredit hesabına
- ☐ Bank krediti;
- ☐ İdxalatçının vəsaiti;
- ☒ İdxalatçının vəsaiti, onun olmadığı və ya kifayət etmədiyi hallarda isə müvəkkil bankın krediti;
- ☐ İxracatçının hesabına

151 . Kommersiya krediti vasitəsilə hesablaşma formasının mahiyyətini açıqlayın:

- ☐ İxracatçı idxalatçıya öhdəliyini kontrakta əsasən bərabər hissələrlə malın yükləndiyi tarixdən 120 gündən gec olmayaraq ödəməyə imkan verir;
- ☐ İxracatçı idxalatçıya öhdəliyini kontrakta əsasən bərabər hissələrlə malın yükləndiyi tarixdən 90 gündən gec olmayaraq ödəməyə imkan verir;
- ☐ İxracatçı alıcıya malın dəyərini kontraktda nəzərdə tutulan qaydada iki müddətdə ödəməklə təqdim edir: ilkin olaraq kontraktın dəyərinin 50 faizi həcmində və qalan 50 faizini isə birinci ödənişdən keçən 90 gün müddətində;
- ☒ İxracatçı malı idxalatçıya kontraktda nəzərdə tutulan faiz də daxil olmaqla onun dəyərini ödəməyə möhlət verməklə təqdim edir;
- ☐ İxracatçı idxalatçıya onun ünvanına yüklənmiş mala görə öhdəliyini bərabər hissələrlə, lakin müqavilə üzrə öhdəliyini yerinə yetirdikdən 180 gündən gec olmayaraq ödəməyə imkan verir;

152 Aşağıdakılardan hansı həm hesablaşma forması və həm də hesablaşma mexanizminə aiddir.

- ☐ cek və veksellə hesablaşma;
- ☒ akkreditiv və inkasso;
- ☐ Düzgün cavab yoxdur
- ☐ açıq hesab və ceküzrə hesablaşma;
- ☐ qabaqcadan ödəmə;

153 Çeklərin aşağıdakı növləri vardır.

- ☐ Düzgün cavab yoxdur
- ☒ pul və hesablaşma cek; yol çeki və bank cek;
- ☐ pul və hesablaşma cek;

- ☐ yol çeki və bank ceki;
- ☐ pul və yol çeki;

154 Hesablaşma ceki hansı qaydada hesablaşmalar üçün nəzərdə tutulur:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ mal və xidmətə görə nağd qaydada;
- ☐ mal əməliyyatların nağd ödənilməsi üçün;
- ☒ nağdsız hesablaşmaların aparılması üçün;
- ☐ yalnız nəqliyyat təşkilatları qeri-nağd;

155 Vekselin dövriyyəsi zamanı onun məbləğinə aşağıdakılar daxil edilir:

- ☐ Düzgün cavab yoxdur
- ☐ veksel üzrə hesablanmış faiz məbləği;
- ☐ vekselin məbləği;
- ☒ vekselin məbləği və hesablanmış faizin məbləği
- ☐ vekselin nominal dəyəri;

156 Remitet dedikdə aşağıdakılar başa düşülür:

- ☐ Düzgün cavab yoxdur
- ☐ köçürmə vekselini verən şəxs;
- ☐ vekse üzrə məbləği ödəməli olan şəxs;
- ☒ veksel üzrə pulu almalı olan şəxs;
- ☐ idxalatçı;;

157 Trassant dedikdə aşağıdakılar başa düşülür:

- ☐ Düzgün cavab yoxdur
- ☐ idxalatçı;;
- ☐ vekse üzrə məbləği ödəməli olan şəxs;
- ☒ köçürmə vekselini vermiş şəxs;
- ☐ veksel üzrə pulu almalı olan şəxs;

158 Trassat dedikdə aşağıdakılar başa düşülür:

- ☐ Düzgün cavab yoxdur
- ☐ idxalatçı;;
- ☐ köçürmə vekselini vermiş şəxs;
- ☒ vekse üzrə məbləği ödəməli olan şəxs;
- ☐ veksel üzrə pulu almalı olan şəxs;

159 Müəssisədə XİF-in uçotunun təşkilinə kim cavabdehdir:

- ☐ Düzgün cavab yoxdur,
- ☐ Baş mühasib;
- ☐ maliyyə direktoru;
- ☒ Müəssisənin rəhbəri;
- ☐ Kommersiya şödəsinin müdiri;

160 Müəssisədə XİF üzrə uçot hansı formalarda təşkil edilə bilər:

- ☐ Qeyri- mərkəzləşdirilmiş;
- ☐ mərkəzləşdirilmiş;
- ☐ Məmaterial -order;
- ☒ mərkəzləşdirilmiş və Qeyri- mərkəzləşdirilmiş;
- ☐ Jurnal-order;

161 Kommersiya təşkilatları üçün nəzərdə tutulan XİF-in uçotunun hesablar planı neçə bölmədən ibarətdir:

- ☐ 8.0
- ☐ 6.0
- ☐ 5.0
- ☒ 9.0
- ☐ 7.0

162 Müəssisə aktivlərinin uçotu üçün nəzərdə tutulan hesablar müvafiq hesablar planının hansı bölmələrini əhatə edir:

- ☐ VIII və IX.
- ☐ II və III;
- ☐ I və III ;
- ☒ I və II;
- ☐ III və IV;

163 XİF üzrə hesablar planının III bölməsin necə adlanır:

- ☐ Mənfəət.
- ☐ Uzunmüddətli aktivlər;
- ☐ Qısamüddətli aktivlər;
- ☒ Kapital ;
- ☐ Xərclər;

164 XİF üzrə hesablar planının V bölməsin necə adlanır:

- ☐ Mənfəət vergisi.
- ☐ Uzunmüddətli aktivlər;
- ☐ Uzunmüddətli aktivlər; Kapital ;
- ☒ Qısamüddətli öhdəliklər;
- ☐ Kapital ;

165 XİF üzrə gəlirlər hesablar planında öz əksini necə tapır:

- ☐ Maliyyə cəhirləri və fəaliyyətin dayandırılmasından gəlirlər;
- ☐ Əsas və sair əməliyyat gəlirləri;
- ☒ Əsas, əməliyyat, maliyyə və fəaliyyətin dayandırılmasından gəlirlər;
- ☐ Sair əməliyyat gəlirləri və əaliyyətin dayandırılmasından gəlirlər;
- ☐ Sair əməliyyat gəlirləri və fəaliyyətin dayandırılmasından cəhirlər;

166 XİF üzrə hesablar planında kapital bölməsinin tərkibinə hansı hesablar daxildir:

- ☐ Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi və ceri alınmış kapital (səhm);
- ☐ Emissiya gəliri və geri alınmış kapital (səhm);
- ☐ Nominal (nizamnamə) kapitalı;
- ☒ Kapital ehtiyatları, bölüşdürülməmiş mənfəət (ödənilməmiş) zərər, nominal (nizamnamə) kapitalı və ceri alınmış kapital (səhm);
- ☐ Dolğun cavab yoxdur.

167 XİF üzrə hesablar planının xərclər bölməsinin tərkibinə hansı xərcləri uçota alan hesablar daxildir:

- ☐ Dolğun cavab yoxdur.
- ☐ İnzibatı, sair əməliyyat və kommersiya xərclərini;
- ☐ Satışın maya dəyəri, maliyə və kommersiya xərclərini;
- ☒ Satışın maya dəyəri, maliyə və kommersiya xərclərini; İnzibatı, sair əməliyyat və kommersiya xərclərini;
- ☐ Maliyə və kommersiya xərclərini;

168 XİF üzrə hesablar planında xərcləri uçota alan hesablar hansı bölməyə daxildir:

- ☐ IX .
- ☐ IV bölmədə;
- ☐ III bölmədə;
- ☒ VII bölmədə;
- ☐ V və VI bölmədə;

169 XİF üzrə hesablar planının IV bölməsinə necə adlanır:

- ☐ Mənfəət vergisi.
- ☐ Uzunmüddətli aktivlər;
- ☐ Uzunmüddətli aktivlər; Kapital ;
- ☒ Uzunmüddətli öhdəliklər;
- ☐ Kapital ;

170 XİF üzrə hesablar planının IV bölməsində uzunmüddətli öhdəliklər necə qrupda əks etdirilir:

- ☐ 7.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 5.0
- ☐ 6.0

171 XİF üzrə hesablar planının V bölməsində qısamüddətli öhdəliklər necə qrupda əks etdirilir:

- ☐ 7.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 5.0
- ☐ 6.0

172 Təxirə salınmış vergi öhdəlikləri hesablar planının neçənci bölməsinə daxil edilmişdir:

- ☐ IX
- ☐ V

- ☐ III
☒ IV
☐ VI

173 XİF üzrə əldə edilən gəlirlərin uçota alan hesablar hesablar planının neçənci bölməsində öz əksini tapır:

- ☐ IX
☐ IV
☐ III
☒ VI
☐ V

174 XİF üzrə hesablar planının Gəlirlər bölməsinin tərkibinə gəlirləri uçota alan hansı hesablar daxildir:

- ☐ Dolğun cavab yoxdur.
☐ fəaliyyətin dayandırılmasından məfəət, sair əməliyyat gəlirləri və maliyyə gəlirləri;
☐ əsas əməliyyat gəlirləri, sair əməliyyat gəlirləri;
☒ əsas və sair əməliyyat, maliyyə, fəaliyyətin dayandırılmasından və fəvqəladə gəlirləri;
☐ A və B-də göstərilən;

175 XİF üzrə hesablar planında Maliyyə gəlirləri (631) hesabı hansı bölməyə daxildir:

- ☐ IX Mənfəət vergisi .
☐ V Qısamüddətli öhdəliklər;
☐ IV Uzunmüddətli öhdəliklər;
☒ VI Gəlirlər;
☐ VII Xərclər;

176 XİF üzrə hesablar planının Mənfəətlər (zərərlər) bölməsinə neçə hesab daxildir:

- ☐ 9.0
☐ 5.0
☐ 3.0
☒ 2.0
☐ 7.0

177 XİF üzrə hesablar planının Mənfəətlər (zərərlər) bölməsinə hansı hesablar daxil edilmişdir:

- ☐ Hesabat dövrünün xalis mənfəəti(zərəri) (341) və Ümumi mənfəət (zərər) (801)
☐ Ümumi mənfəət (zərər) (801) və Hesabat dövrünün xalis mənfəəti(zərəri) (341);
☐ Ümumi mənfəət (zərər) (801), Maliyyə gəlirləri (631), Sair əməliyyat gəlirləri(611) və Kommersiya xərcləri(711) ;
☒ Ümumi mənfəət (zərər) (801) və Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay (811).
☐ Elan edilmiş dividendlər (344), Hesabat dövrünün xalis mənfəəti(zərəri) (341) və Ümumi mənfəət (zərər) (801);

178 Passivləri uçota alan hesablar XİF üzrə hesablar planının hansı bölməsinə daxil edilmişdir:

- ☐ IX bölməsinə .
☐ IV və V bölməsinə;
☐ I bölməsinə;
☒ III, IV və V bölməsinə;
☐ III və IV bölməsinə;

179 Qismüddətli öhdəliklər XİF üzrə hesablar planının neçənci bölməsinə daxil edilmişdir:

- ☐ VII
- ☐ IV
- ☐ III
- ☒ V
- ☐ VI

180 XİF üzrə hesablar planının IX bölməsi necə adlanır:

- ☐ düzgün cavab yoxdur..
- ☐ Gəlirlər
- ☐ Xərclər;
- ☒ Mənfəət vergisi;
- ☐ cari mənfəət vergisi üzrə xərclər;

181 XİF üzrə hesablar planının IX bölməsinə necə hesab daxildir:

- ☐ 9.0
- ☐ 5.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 8.0

182 XİF üzrə hesablar planının I bölməsi necə adlanır:

- ☐ Öhdəliklər
- ☐ Qismüddətli aktivlər;
- ☐ Aktivlər;
- ☒ Uzunmüddətli aktivlər;
- ☐ Qismüddətli öhdəliklər;

183 Faiz xərci yaradan öhdəliklər XİF üzrə hesablar planının hansı bölməsinə daxildir. necə adlanır:

- ☐ IX
- ☐ III
- ☐ II
- ☒ V
- ☐ VII

184 Uzunmüddətli faiz xərci yaradan öhdəliklər XİF üzrə hesablar planının hansı bölməsinə daxildir. necə adlanır:

- ☐ IX
- ☐ III
- ☐ II
- ☒ IV
- ☐ VII

185 Qismüddətli faiz xərci yaradan öhdəliklər XİF üzrə hesablar planının hansı bölməsinə daxildir. necə adlanır:

- ☐ IX
☐ III
☐ II
☒ V
☐ VII

186 Qısamüddətli faiz xərci yaradan öhdəliklər XİF üzrə hesablar planının hansı bölməsinə daxildir:

- ☐ IX
☐ III
☐ II
☒ V
☐ VII

187 XİF üzrə hesablar planının II bölməsi necə adlanır:

- ☐ Öhdəliklər
☐ Aktivlər
☐ Uzunmüddətli aktivlər
☒ Qısamüddətli aktivlər
☐ Qısamüddətli öhdəliklər

188 Ehtiyatları uçota alan hesablar XİF üzrə hesablar planının hansı bölməsinə daxildir:

- ☐ IX
☐ V
☐ III
☒ II
☐ VII

189 Xərcləri uçota alan hesablar XİF üzrə hesablar planının hansı bölməsinə daxildir:

- ☐ IX
☐ III
☐ II
☒ VII
☐ V

190 Azərbaycan Respublikasında valyuta əməliyyatlarının aparılmasının əsas prinsiplərini hansı baza sənədi müəyyən edir:

- ☒ “Valyuta tənzimi haqqında” AR Qanunu;
☐ “Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi” haqqında AR qanunu;
☐ “Gömrük tarifi haqqında” AR qanunu;
☐ AR Gömrük Məcəlləsi;
☐ AR Gömrük Məcəlləsi və “Gömrük tarifi haqqında” AR qanunu;

191 Azərbaycan Respublikasında xarici valyuta dedikdə nə başa düşülür:

- ☐ Beynəlxalq pul və ya ödəmə vahidlərində hesablarda olan vəsaitlər.
☐ Dövlətdə olan və müvafiq xarici dövlətin qanunu ödəniş vasitəsi sayılan pul nişanları

- ☐ Konkret xarici dövlətin pul vahidində hesablarda olan vəsaitlər;
- ☒ Dövriyyədə olan və müvafiq xarici dövlətin qanunu ödəniş vasitəsi sayılan pul nişanları, Xarici dövlətlərin pul vahidində və ya beynəlxalq pul və ya ödəmə vahidlərində hesablarda olan vəsaitlər, həmçinin dövriyyədən götürülmüş, lakin dəyişdirilməsi nəzərdə tutulan pul nişanları;
- ☐ Xarici dövlətlərin pul vahidində və ya beynəlxalq pul və ya ödəmə vahidlərində hesablarda olan vəsaitlər,

192 Mövcud qanunvericiliyə əsasən valyuta dəyərlilərinə nələr aid edilir:

- ☐ Beynəlxalq pul və ya ödəmə vahidlərində hesablarda olan vəsaitlər.
- ☐ Xarici valyuta və xarici valyutada olan qiymətli kağızlar;
- ☐ Xarici valyuta;
- ☒ Xammal və işlənmiş formada olan təbii qiymətli daşlar, zümrüd (zərgərlik və digər məişət məmulatları, həmçinin lom istisna olmaqla), xarici valyutada olan qiymətli kağızlar, xarici valyuta və istənilən forma və vəziyyətdə olan qiymətli metallar (zərgərlik və digər məişət məmulatları, həmçinin lom istisna olmaqla);
- ☐ İstənilən forma və vəziyyətdə olan qiymətli metallar (zərgərlik və digər məişət məmulatları, həmçinin lom istisna olmaqla), xarici valyuta;

193 Xarici iqtisadi fəaliyyətdə valyuta əməliyyatlarına aid edilir:

- ☐ Xarici valyuta ilə AR-ə və AR-dən edilən köçürmələr, valyuta dəyərlilərinin AR-ə gətirilməsi və AR-dən çıxarılması;
- ☐ Beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi, AR valyutasında rezident və qeyri-rezidentlər arasında aparılan hesablaşmalar;
- ☐ AR valyutasında rezident və qeyri-rezidentlər arasında aparılan hesablaşmalar, xarici valyuta ilə AR-ə və AR-dən edilən köçürmələr, valyuta dəyərlilərinin AR-ə gətirilməsi və AR-dən çıxarılması;
- ☒ Valyuta dəyərlilərinə mülkiyyət və digər hüquqların keçməsi ilə əlaqədar əməliyyatlar, o cümlədən ödəmə vasitəsi kimi xarici valyutadan və xarici valyutada ödəmə sənədlərindən istifadə edilməklə beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi, AR valyutasında rezident və qeyri-rezidentlər arasında aparılan hesablaşmalar, valyuta dəyərlilərinin AR-ə gətirilməsi və AR-dən çıxarılması;
- ☐ Nizamnamə kapitalının formalaşması (təsisçilər vəsaiti xarici valyuta ilə köçürdüyü hallarda), beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi, AR valyutasında rezident və qeyri-rezidentlər arasında aparılan hesablaşmalar ilə əlaqədar əməliyyatlar;

194 “Valyuta tənzimlənməsi haqqında ” AR Qanununa əsasən valyuta əməliyyatları neçə təsnifləşdirilir:

- ☐ Xarici və milli valyutanın hərəkəti ilə bağlı əməliyyatlar.
- ☐ Cari valyuta əməliyyatları;
- ☐ Kapitalın hərəkəti ilə bağlı əməliyyatlar;
- ☒ Cari və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına ;
- ☐ Valyuta əməliyyatlarının təsnifatı təşkilat tərəfindən onun nizamnamə üzrə fəaliyyətinə

195 Qeyri-rezidentlər AR ərazisində müvəkil banklarda bank hesablarını hansı valyutada açə bilərlər:

- ☐ AR-in valyutası və konvertasiya olunan istənilən xarici valyuta ilə;
- ☐ Konvertasiya olunan istənilən xarici valyuta ilə;
- ☐ AR-in valyutası ilə;
- ☒ AR-in valyutası və xarici valyuta ilə;
- ☐ Xarici valyuta ilə;

196 Valyuta qanunvericiliyinə əsasən malların idxalı və ixracı üzrə ödənişin aparılmasına 180 günədək müddətin alınması hansı növ əməliyyatlara aid edilir:

- ☐ Cavablardan heç biri doğru deyil.
- ☐ Uçot siyasətindən asılı olaraq cari və ya kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına;

- ☐ Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına ;
- ☒ Cari valyuta əməliyyatlarına;
- ☐ Xarici valyutanın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına;

197 Təsdiqedicə sənədlər müvəkil bank tərəfindən əməliyyatın aparılma tarixindən sonra hansı müddətdə saxlanmalıdır:

- ☐ Dörd il müddətində;
- ☐ İki il müddətində;
- ☐ Bir il müddətində;
- ☒ Beş il müddətində.
- ☐ Üç il müddətində;

198 Rezidentlər tərəfindən valyuta əməliyyatlarının aparılmasına AR-in Mərkəzi Bankının ərazi orqanlarının icazəsi tələb olunur:

- ☐ Bəli, bütün növ əməliyyatlar üzrə;
- ☐ Bəli, yalnız nizamnamə kapitalına qeyri-rezident tərəfindən payın ödənilməsi ilə bağlı əməliyyatlar üzrə;
- ☐ Bəli, yalnız daşınmaz əmlakın alınması üzrə əməliyyatlar üzrə;
- ☒ Tələb olunmur, əvvəllər verilmiş icazə onun qüvvədə olduğu dövrün sonuna qədər tətbiq edilir
- ☐ Bəli, yalnız daşınmaz əmlakın alınması üzrə əməliyyatlar üzrə və nizamnamə kapitalına qeyri-rezident tərəfindən payın ödənilməsi ilə bağlı əməliyyatlar üzrə;

199 Rezidentlər arasında milli valyuta ilə əməliyyatlarının aparılmasına məhdudiyyət qoyulur:

- ☐ Bəli, bütün növ əməliyyatlar üzrə;
- ☐ Bəli, yalnız nizamnamə kapitalına rezident tərəfindən payın ödənilməsi ilə bağlı əməliyyatlar üzrə;
- ☐ Bəli, yalnız daşınmaz əmlakın alınması üzrə əməliyyatlar üzrə;
- ☒ Heç bir məhdudiyyət qoyulmur.
- ☐ Bəli, yalnız daşınmaz əmlakın alınması üzrə əməliyyatlar üzrə və yalnız nizamnamə kapitalına rezident tərəfindən payın ödənilməsi ilə bağlı əməliyyatlar üzrə;

200 Azərbaycan respublikasının valyuta ehtiyatları nədən ibarətdir:

- ☐ Heç biri doğru deyil.
- ☐ Rezidentlərin xarici valyuta gəlirlərindən;
- ☐ Respublika büdcəsinin valyuta gəlirlərindən;
- ☒ Respublika büdcəsinin valyuta gəlirlərindən və sabitləşdirmə fondunun
- ☐ Qeyri-rezidentlərin milli və xarici valyuta gəlirlərindən;

201 Rezidentlər valyuta sərvətlərini nağd şəkildə ölkəyə gətirmək və ya ölkədən çıxarmaq hüququna malikdir:

- ☐ Belə hal qanunvericilikdə nəzərdə tutulmamışdır.
- ☐ Yalnız nağd şəkildə ölkədən çıxarmaq hüququna malikdir:
- ☐ Yalnız nağd şəkildə ölkəyə gətirmək hüququna malikdir:
- ☒ Nağd şəkildə ölkəyə gətirmək və nağd şəkildə ölkədən çıxarmaq hüququna malikdir
- ☐ Heç biri doğru deyil.

202 Rezidentlər əvvəllər nağd şəkildə ölkəyə gətirilmiş hansı həcmdə olan valyuta sərvətlərini ölkədən çıxarmaq hüququna malikdir:

- ☐ Belə hal qanunvericilikdə nəzərdə tutulmamışdır.

- ☐ Yalnız 150 (bir yüzəlli) min ABŞ dolları ekvivalentinədək olan məbləğdə;
- ☐ Yalnız 30 (otuz) min ABŞ dolları ekvivalentinədək olan məbləğdə;
- ☒ Yalnız 50 (əlli) min ABŞ dolları ekvivalentinədək olan məbləğdə;
- ☐ İstənilən məbləğdə;

203 Qeyri-rezidentlər valyuta sərvətlərini ölkəyə gətirmək və ya ölkədən çıxarmaq hüququna malikdir:

- ☐ Yalnız nağd şəkildə ölkəyə gətirmək hüququna malikdir:
- ☐ Yalnız köçürmə yolu ilə ölkəyə gətirməkvə ölkədən çıxarmaq hüququna malikdir.
- ☐ Yalnız köçürmə yolu ilə ölkəyə gətirmək hüququna malikdir:
- ☐ Yalnız nağd şəkildə ölkədən çıxarmaq hüququna malikdir:
- ☒ Nağd və köçürmə yolu ilə ölkəyə gətirmək və ölkədən çıxarmaq hüququna malikdir:

204 Qeyri-rezidentlər valyuta sərvətlərini almaq və ya satmaq hüququna malikdir:

- ☐ Belə bir hüquqa malik deyil.
- ☐ Yalnız almaq hüququna malikdir:
- ☐ Yalnız satmaq hüququna malikdir:
- ☒ Manatla almaq və satmaq hüququna malikdir:
- ☐ İstənilən valyuta ilə almaq və satmaq hüququna malikdir;

205 AR-də əsas valyuta nəzarəti orqanları kimlərdir:

- ☐ Maliyyə Nazirliyi.
- ☐ Mərkəzi Bank və müvəkkül banklar;;
- ☐ Mərkəzi Bank;
- ☒ Mərkəzi Bank və müvafiq icra hakimiyyəti orqanı;
- ☐ Dövlət Gömrük komitəsi;

206 AR-də valyuta nəzarəti agentləri kimlərdir:

- ☐ Dövlət Gömrük komitəsi;
- ☐ Mərkəzi Bank və müvafiq icra hakimiyyəti orqanı;
- ☐ Mərkəzi Bank;
- ☒ Müvəkkül banklar;;
- ☐ Müvafiq icra hakimiyyəti orqanı;

207 AR-də valyuta qanunvericiliyinin pozulmzsına görə kimlər məsuliyyət daşıyır:

- ☐ Gömrük orqanı işçiləri;
- ☐ Müvəkkül bankların vəzifəli şəxsləri ;
- ☐ Rezident və qeyri-rezident müəssisə və təşkilatlar;
- ☒ Qeyd edilənlərin hamısı;
- ☐ Fiziki şəxslər;

208 AR-də valyuta qanunvericiliyinin pozulmzsına görə hansı məsuliyyət nəzərdə tutulur:

- ☐ Mülki-hüquqi və cinayət;
- ☐ İnzibati və mülki-hüquqi.
- ☐ İnzibati;
- ☒ Mülki-hüquqi və cinayət; İnzibati

☐ İnzibati və cinayət;

209 Rezidentlərin qeyri - rezidentlərdən milli valyutada kredit və borcların alınması üzrə hesablaşma və köçürmələr zamanı neçə faiz (%) həcmində ehtiyatın yaradılması nəzərdə tutulur:

- ☐ Razılaşma əsasında. .
- ☐ 15 %;
- ☐ 10 %;
- ☒ 20 %;
- ☐ 25 %;

210 Rezidentlərin qeyri - rezidentlərdən milli valyuta ilə kredit və borcların alınması üzrə hesablaşma və köçürmələr zamanı hansı müddətə ehtiyatın yaradılması nəzərdə tutulur:

- ☐ 180 gün;
- ☐ 90 gün;
- ☐ 60 gün;
- ☒ 365 gün.
- ☐ 120 gün;

211 Daxili bazarda xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlar zamanı neçə faiz (%) həcmində ehtiyatın yaradılması nəzərdə tutulur:

- ☐ Razılaşma əsasında. .
- ☐ 80 % yaxud 60% ;
- ☐ 100 % yaxud 70% ;
- ☒ 100 % yaxud 20 %;
- ☐ 100 % ;

212 Daxili bazarda xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlar zamanı hansı müddət daxilində ehtiyatın yaradılması nəzərdə tutulur:

- ☐ 60 gün yaxud 120 gün;
- ☐ 30 gün yaxud 180 gün;
- ☐ 60 gün yaxud 180 gün;
- ☒ 60 gün yaxud 365 gün;
- ☐ 60 gün yaxud 120 gün;

213 AR-də milli valyutanın alınması və istifadə qaydası kim tərəfindən müəyyən edir:

- ☐ Müvəkkil banklar ;
- ☒ AR-in Mərkəzi Bankı;
- ☐ AR hökuməti;
- ☐ AR-in Vergi orqanları;
- ☐ AR-in Vergi orqanları Gömrük Komitəsi ilə birlikdə;

214 Rezidentlər və qeyri-rezidentlər tərəfindən AR-in gömrük ərazisindən AR-in milli valyutasının və milli valyutada olan qiymətli kağızların keçirilməsi qaydası kimlər tərəfindən müəyyən edir:

- ☐ Müvəkkil banklar ;
- ☐ AR-in Maliyyə Nazirliyi Gömrük Komitəsi ilə birlikdə;

- ☐ AR Maliyyə Nazirliyi;
- ☒ AR-in Mərkəzi Bankı Gömrük Komitəsi ilə birlikdə;
- ☐ AR-in Maliyyə Nazirliyi Gömrük Komitəsi və Vergilər Nazirliyi ilə birlikdə;

215 Rezidentlər xarici valyutanı AR-in daxili valyuta bazarından aşağıdakıların müəyyən etdiyi məqsədlərə ala bilərlər:

- ☐ Müvəkkil banklar ;
- ☐ AR hökuməti;
- ☐ AR Gömrük Komitəsi ;
- ☒ AR-in Mərkəzi Bankı;
- ☐ AR-in Maliyyə Nazirliyi;

216 Xarici valyutanın alqı-satqısı müvəkkil bankların iştirakı olmadan həyata keçirilə bilər:

- ☐ Bəli,əgər qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa;
- ☐ Xüsusi hallarda icazə verilir;
- ☐ Xeyr, əgər qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa;
- ☒ Xeyr;
- ☐ Bəli;

217 AR-in Mərkəzi Bankı manatın xarici valyutaya nisbətdə rəsmi kursunu müəyyən edərkən hansı amilləri nəzərə alır:

- ☐ Ölkənin ödəmə balansının göstəricilərinin dinamikasını.
- ☐ Ölkənin qızıl və valyuta ehtiyatlarının həcmnin dəyişməsinə və ölkənin ödəmə balansının göstəricilərinin dinamikasını;
- ☐ Banklararası və birjalararası valyuta bazarında xarici valyutaya olan tələb və təklifi, inflyasiyanın dinamikasını;
- ☒ Banklararası və birjalararası valyuta bazarında xarici valyutaya olan tələb və təklifi, inflyasiyanın dinamikasını; Ölkənin qızıl və valyuta ehtiyatlarının həcmnin dəyişməsinə və ölkənin ödəmə balansının göstəricilərinin dinamikasını;
- ☐ Dünyanın iri valyuta birjalarında bazarın konyukturasını nəzərə almaqla;

218 Firmanın tapşırığına əsasən xarici valyutanın satışı ilə əlaqədar əməliyyata mühasibat yazılışı verin. Məbləğ müştərinin valyuta hesabından silinmişdir.

- ☐ DT 224 KT 221
- ☐ DT 223/10 KT 222/10
- ☐ DT 222/10 KT 223
- ☒ DT 222/10 KT 223/10
- ☐ DT 225 KT 223/11

219 Xarici valyutanın satışı ilə əlaqədar müvəkkil banka ödənilən komission haqqı vergitutma məqsədləri üçün müəssisənin hansı xərclərinin tərkibində uçota alınır.

- ☐ İnzibati xərclər.
- ☐ Satışdankənar xərclərin;
- ☐ Əməliyyat xərclərinin;
- ☒ Sair əməliyyat xərcləri
- ☐ Kommersiya xərcləri;

220 Xarici valyutanın alınması üçün hesablaşma hesabından banka köçürülmüş məbləğ üçün hansı mühasibat yazılışı verilir: ;

- ☐ DT 224 KT 221
- ☐ DT 223 KT 222/10
- ☐ DT 222/10 KT 224
- ☒ DT 222/10 KT 223
- ☐ DT 224 KT 223

221 Alınmış xarici valyuta bankdakı hesaba daxil olduqda hansı mühasibat yazılışı verilir:

- ☐ DT 224 KT 221
- ☐ DT 223 KT 222/10
- ☐ DT 222/10 KT 223
- ☒ DT 223/11 KT 222/10
- ☐ DT 224 KT 223

222 Alınmış xarici valyuta üzrə yaranan mənfi kurs fərqi üçün hansı mühasibat yazılışı verilir:

- ☐ DT 224 KT 223
- ☐ DT 223/10 KT 222/10
- ☐ DT 222/10 KT 611/80
- ☒ DT 731/80 KT 222/10
- ☐ DT 731/91 KT 222/10

223 Alınmış xarici valyuta üzrə yaranan müsbət kurs fərqi üçün hansı mühasibat yazılışı verilir:

- ☐ DT 731/80 KT 222/10
- ☐ DT 223/10 KT 222/10
- ☐ DT 241/14 KT 222/10
- ☒ DT 222/10 KT 611/80
- ☐ DT 224 KT 223

224 Xarici valyutanın satılmasından alınmış gəlir məbləği üçün hansı mühasibat yazılışı verilir:

- ☐ DT 224 KT 221
- ☐ DT 223/10 KT 222/10
- ☐ DT 541/10 KT 223
- ☒ DT 223 KT 611/91
- ☐ DT 225 KT 223

225 Satılmış xarici valyutanın dəyərinin silinməsi zamanı hansı mühasibat yazılışı verilir:

- ☐ DT 731/91 KT 222/10
- ☐ DT 611/91 KT 731/91
- ☐ DT 611/91 KT 223
- ☒ DT 611/91 KT 222/10
- ☐ DT 223 KT 611/91

226 Müəssisənin bankdakı hesabından satılmış xarici valyutaya görə komissiyon xərci silildikdə belə mühasibat yazılışı verilir:

- ☒ DT 611/91 KT731-91
- ☐ DT 223 KT 611/91
- ☐ DT 611/91 KT 611/80
- ☐ DT 611/91 KT 222/10
- ☐ DT 731/91 KT 222/10

227 Xarici valyutaya satışından yaranan müsbət kurs fərqi hansı hesabda uçota alınır:

- ☐ 621 "Fəaliyyətin dayandırılmasından mənfəət"
- ☐ 602 "Satılmış malların qaytarılma və ucuzlaşdırılması"
- ☐ 601 "Satış"
- ☒ 611 "Sair əməliyyat gəlirləri"
- ☐ 603 "Verilmiş güzəştlər"

228 Müvəkkil bankda rezidentlər üçün hansı hesablar açıla bilər:

- ☐ Xüsusi və tranzit.
- ☐ Cari və tranzit;
- ☐ Cari;
- ☒ Cari və xüsusi;
- ☐ Tranzit və xüsusi tranzit;

229 Rezidentin bankdakı cari valyuta hesabından xüsusi hesabına xarici valyuta köçürülə bilərmi:

- ☐ Bəli, əgər hesab sahibi bunu tələb edərsə.
- ☐ Bəli, əgər müəssisənin uçot siyasətində nəzərdə tutulmuşsa;
- ☐ Xeyr;
- ☒ Bəli;
- ☐ Bəli, əgər müəssisə ilə müvəkkil bank arasında bağlanmış müqavilədə nəzərdə tutulubsa;

230 Rezident üçün bir və ya bir neçə müvəkkil bankda açılmış xüsusi hesabın sayına məhdudiyyət qoyulur:

- ☐ Bəli, beşdən çox ola bilməz bir şərtlə ki, rezident xarici iqtisadi fəaliyyətlə 1 ildən artıqdır ki məşğuldur;
- ☐ Bəli, üçdən çox ola bilməz, bir şərtlə ki, rezident xarici iqtisadi fəaliyyətlə 1 ildən artıqdır
- ☐ Bəli, üçdən çox ola bilməz;
- ☒ Xeyr.
- ☐ Bəli, beşdən çox ola bilməz;

231 Mövcud qanunvericiliyə görə fiziki şəxsə müvəkkil bank tərəfindən hesab açılarkən onun şəxsi iştirakı vacibdir:

- ☐ Xeyr.
- ☐ Onun natərial qaydada təsdiq edilmiş səlahiyyətli nümayəndəsinin olması kifayətdir;
- ☐ Mütləq deyil, tələb olunan sənədlərin təsdiq edilmiş qaydada olması kifayətdir;
- ☒ Mütləq;
- ☐ Bu prosedura hər bir konkret halda müvəkkil bank tərəfindən həll edilir;

232 Qeyri rezidentlər AR ərazisində nağd və qeyri-nağd qaydada hesablaşmaları hansı valyuta ilə həyata keçirmək hüququna malikdirlər:

- ☐ Xarici valyuta ilə.

- ☐ Qeyri reidentlətlər fiziki şəxslər AR-in valyutası ilə, hüquqi şəxslər nağd qaydada AR-in
- ☐ AR-in valyutası və aparılan əməliyyatdan asılı olaraq konvertasiya olunan xarici valyuta ilə
- ☒ AR-in valyutası ilə;
- ☐ AR-in valyutası və yaxud istənilən xarici valyuta ilə;

233 Valyuta qanunvericiliyinə əsasən 180 gündən artıq müddətə maliyyə kreditlərinin verilməsi və alınması hansı növ valyuta əməliyyatlarına aid edilir:

- ☐ Cavablardan heç biri doğru deyil.
- ☐ Uçot siyasətindən asılı olaraq cari və ya kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına;
- ☐ Cari valyuta əməliyyatlarına;
- ☒ Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına ;
- ☐ Xarici valyutanın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına;

234 Xarici ezamiyyə dedikdə nə başa düşülür:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ İşçinin işləmək üçün bir ölkədən digər bir ölkəyə getməsi başa düşülür;
- ☐ İşçinin bir ölkədən digər bir ölkəyə getməsi başa düşülür;
- ☒ Dövlət orqanının, müəsisə, idarə və təşkilatın rəhbərinin sərəncamı ilə xidməti tapşırığı yerinə yetirmək müəyyən müddətə üçün daimi iş yerinin yerləşdiyi ölkədən digər xarici ölkəyə getməsi başa düşülür;
- ☐ Qeyd edilənlərin hamısı;

235 Təşkilatın işçi heyətinin tərkibinə daxil olmayan şəxs xarici ezamiyyətə göndərilə bilər:

- ☐ Bəli, beynəlxalq tikinti podratı nın mövcudluğu şəraitində;
- ☐ Bəli, həmin şəxsin razılığına əsasən;
- ☐ Bəli;
- ☒ Xeyr.;
- ☐ Bəli, əgər yuxarı təşkilatın icazəsi olarsa;

236 Xarici ezamiyyətin müddəti kim tərəfindən müəyyən edilir:

- ☐ Mərkəzi Bank tərəfindən.
- ☐ Xarici pasportu verən orqan tərəfindən;;
- ☐ İşçinin ezamiyyətə getdiyi təşkilatın rəhbərliyi;
- ☒ Ezamiyyətə göndərən təşkilatın rəhbəri tərəfindən;
- ☐ Maliyyə Nazirliyi tərəfindən;

237 AR-də milli valyutanın alınması və istifadə qaydası hansı orqan tərəfindən müəyyən edilir:

- ☐ Müvəkkil banklar ;
- ☐ AR-in Vergi orqanları;
- ☐ AR hökuməti;
- ☒ AR-in Mərkəzi Bankı;
- ☐ AR-in Vergi orqanları Gömrük Komitəsi ilə birlikdə;

238 Daxili bazarda xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlar zamanı hansı müddətə ehtiyatın yaradılması nəzərdə tutulur:

- ☐ 60 gün yaxud 120 gün;

- ☐ 30 gün yaxud 180 gün;
- ☐ 60 gün yaxud 180 gün;
- ☒ 60 gün yaxud 365 gün;
- ☐ 60 gün yaxud 120 gün;

239 Alınmış xarici valyuta bankdakı hesaba daxil olduqda mühasibat yazılışı verin:

- ☐ DT 222/10 KT 223
- ☐ DT 224 KT 221
- ☐ DT 224 KT 223
- ☐ DT 223 KT 222/10
- ☒ DT 223/10 KT 222/10

240 Alınmış xarici valyuta üzrə yaranan mənfi kurs fərqinə mühasibat yazılışı verin:

- ☐ DT 224 KT 223
- ☐ DT 223/10 KT 222/10
- ☐ DT 222/10 KT 611/80
- ☒ DT 731/80 KT 222/10
- ☐ DT 731/91 KT 222/10

241 Alınmış xarici valyuta üzrə yaranan müsbət kurs fərqinə mühasibat yazılışı verin:

- ☐ DT 731/80 KT 222/10
- ☐ DT 223/10 KT 222/10
- ☐ DT 241/14 KT 222/10
- ☒ DT 222/10 KT 611/80
- ☐ DT 224 KT 223

242 Xarici valyutanın satılmasından alınmış gəlir məbləği üçün mühasibat yazılışı verin:

- ☐ DT 224 KT 221
- ☐ DT 223/10 KT 222/10
- ☐ DT 541/10 KT 223
- ☒ DT 223/10 KT 611/91
- ☐ DT 225 KT 223

243 Satılmış xarici valyutanın dəyərinin silinməsi zamanı mühasibat yazılışı verin:

- ☐ DT 731/91 KT 222/10
- ☐ DT 611/91 KT 731/91
- ☐ DT 611/91 KT 223
- ☒ DT 611/91 KT 222/10
- ☐ DT 223 KT 611/91

244 Xarici ezamiyyə məqsədi ilə xarici valyutanın alınması üçün müəssisə tərəfindən banka verilən elan (zayavka) neçə nüsxədən ibarət olur:

- ☐ 5.0
- ☐ 3.0
- ☐ 1.0

- ☒ 2.0
☐ 4.0

245 Bank tərəfindən ezamiyyə məqsədi ilə xarici valyutanın nağd qaydada müəssisəyə verilməsi işçinin ezamiyyəyə getdiyi hansı müddətdən tez olmayaraq həyata keçirilməlidir:

- ☐ Konkret müddət nəzərdə tutulmayıb.
☐ On beş gündən tez olmayaraq;
☐ Beş gündən tez olmayaraq;
☒ On gündən tez olmayaraq;
☐ İyirmi gündən tez olmayaraq;

246 Xarici ezamiyyə üzrə xərclərin tərkibi hansı normativ sənədlə müəyən edilir:

- ☐ Heç biri doğru deyil.
☐ “Ezamiyyə xərclərinin normaları haqqında” AR NK-nın qərarı;
☐ Maliyyə Nazirliyinin Müəssisələrin uçot siyasəti haqqında əsasnaməsi;
☒ İşçilərin ezamiyyə qaydaları;
☐ Müəssisənin nizamnaməsi ilə;

247 Xarici ezamiyyəyə göndərilən işçiyə ezamiyyə ilə bağlı hansı xərclər ödənilir:

- ☐ Baqajın aparılması və s. xərclər;
☐ Gündəlik xərc;
☐ Nəqliyyat xərcləri (getmə və qayıtma üzrə);
☒ Qeyd edilənlərin hamısı.
☐ Xarici pasportun və vizanın alınması üçün;

248 Gündəlik xərclərin tərkibinə hansı xərclər daxil edilir:

- ☐ Yuxarıda qeyd edilənlərin hamısı.
☐ Xarici pasportun və vizanın alınması üçün;
☐ Nəqliyyat xərcləri (getmə və qayıtma üzrə)və yatacaq;
☒ Yatacaq və yemək;
☐ Yemək , baqajın aparılması və s. xərclər;

249 İşçinin xaricə ezamiyyətə getdiyi və həmin gün ölkəyə qayıtdığı halda ezamiyyə xərcləri hansı həcmdə ödənilir

- ☐ Ödənilmir.
☐ Nəzərdə tutulan ezamiyyə xərclərinin 1 günlük normasının 20 faizi həcmində;
☐ Nəzərdə tutulan ezamiyyə xərclərinin 1 günlük normasının 10 faizi həcmində;
☒ Nəzərdə tutulan ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizi həcmində;
☐ Nəzərdə tutulan ezamiyyə xərclərinin 1 günlük normasının 30 faizi həcmində;

250 Bütün xərcləri dəvət edən tərəf öz üzərinə götürdüyü halda işçiyə ezamiyyə üzrə xərclər hansı həcmdə ödənilir:

- ☐ Nəzərdə tutulan ezamiyyə xərclərinin 1 günlük normasının 50 faizi həcmində;
☐ Nəzərdə tutulan ezamiyyə xərclərinin 1 günlük normasının 20 faizi həcmində;
☐ Nəzərdə tutulan ezamiyyə xərclərinin 1 günlük normasının 10 faizi həcmində;

- ☒ Ödənilmir;
- ☐ Nəzərdə tutulan ezamiyyə xərclərinin 1 günlük normasının 30 faizi həcmində;

251 Təşkilat xarici ezamiyyə xərclərini hansı formada ödəyə bilər:

- ☐ Nağd qaydada və xaridəki banka köçürməklə.
- ☐ Xaridəki banka köçürməklə;
- ☐ Nağd qaydada xarici valyuta ilə;
- ☒ Nağd qaydada xarici valyuta ilə; Xaridəki banka köçürməklə; Bankın korporativ kartı;
- ☐ Bankın korporativ kartı;

252 Xarici ezamiyyə xərcləri üzrə hesablaşmaların uçotu hansı hesbdə aparılır:

- ☐ 245 "Xarici valyuta ilə digər qısamüddətli aktivlər";
- ☒ 244-00 "Təhtəl hesab məbləğlər";
- ☐ 545-11 "Xİf üzrə xarici valyuta ilə qısamüddətli öhdəliklər
- ☐ 233-11 "Qısamüddətli verilmiş borclar";
- ☐ 243-00 "Verilmiş qısamüddətli avanslar;

253 Ezamiyyəyə gedən şəxsə avans qaydasında nağd kassadan xarici valyuta verildikdə uçotda hansı yazılış tərtib edilir:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ DT 244-11 KT 221-11
- ☐ DT 244-11 KT 221-11
- ☐ DT 244-11 KT 223-11
- ☐ DT 221-10 KT 223-10

254 Ezamiyyədən qayıdan şəxs materialın alınması barədə hesabat təqdim etmişdir. Alınmış materiallar anbara təhvil verilmişdir və onun borcu silinmişdir. Əməliyyatı uçotda əks etdirin:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ DT 244-11 KT 221-11
- ☐ DT 244-11 KT 221-10
- ☒ DT 201-20 KT 244-11
- ☐ DT 221-10 KT 223-10

255 Ezamiyyədən qayıdan şəxs tərəfindən alınmış təhtəl hesab məbləğin xərclənməyən hissəsi müəssisənin kassasına təhvil verilmişdir. Bu zaman aşağıdakı yazılış tərtib edilir:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ DT 201-20 KT 244-11
- ☐ DT 244-11 KT 221-11
- ☒ DT 221-11 KT 244-11
- ☐ DT 221-10 KT 223-10

256 Ezamiyyədən qayıdan şəxs avans hesabatı təqdim edərkən ona hansı sənədləri əlavə etməlidir:

- ☐ Mədxil orderini;
- ☐ Ezamiyyə vəərəqəsni; ;
- ☐ Əmrin surətini;;

- ☒ Pulun xərclənməsini təsdiqləyən bütün bəraətləndirici sənədləri.
- ☐ Malın alınmasını təsdiq edən hesab-fakturanı;

257 Təsdiq edilmiş avans hesabatına əsasən ezamiyyə xərcləri inzibati xərclərə aid edildikdə belə yazılış tərtib edilir:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ DT 201-20 KT 244-11
- ☐ DT 244-11 KT 221-11
- ☒ DT 721-24 KT 244-11
- ☐ DT 221-10 KT 223-10

258 Verilmiş ezamiyyə xərcləri üzrə yaranmış mənfi kurs fərqi məbləği hansı hesabda uçota alınır:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ 721-10
- ☐ 611-92
- ☒ 731-80
- ☐ 631-10

259 Qeyri-ticarət xarakterli cari valyuta əməliyyatlarına aşağıdakılar aid edilir:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Xaricdə ezamiyyədə olan şəxslərə xərclərin və tələbələrə (xaricdə təhsil alan və ya xarici tələbələrə) təqaüdlərin köçürülməsi;
- ☐ Xarici işçilərə əmək haqqının, pensiya, dövlət müavinətləri, kompensasiya və alimentlərin ödənilməsi;
- ☒ Xarici işçilərə əmək haqqının, pensiya, dövlət müavinətləri, kompensasiya və alimentlərin ödənilməsi və Xaricdə ezamiyyədə olan şəxslərə xərclərin və tələbələrə (xaricdə təhsil alan və ya xarici tələbələrə) təqaüdlərin köçürülməsi;
- ☐ Xaricdə icarə haqqlarının ödənilməsi;

260 Xaricdə çalışan işçilərə ölkə daxilində olan valyuta hesabından əmək haqqı köçürüldükdə uçotda belə əks etdirilir:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ DT 545-00 KT 221-11;
- ☐ DT 545-00 KT 223-11;
- ☒ DT 533-00 KT 223-11
- ☐ DT 545-00 KT 223-00;

261 Xaricdə çalışan işçilərə xarici ölkədə olan valyuta hesabından əmək haqqı köçürüldükdə uçotda belə əks etdirilir:

- ☐ D) Düzgün cavab yoxdur
- ☐ DT 545-00 KT 221-10;
- ☐ DT 545-00 KT 223-10
- ☒ DT 533-00 KT 223-12
- ☐ DT 445-00 KT 223-00;

262 Müəssisədə çalışan əcnəbi işçilərə əmək haqqı hesablanmışdır:

- ☐ Düzgün cavab yoxdur

- ☐ DT 545-00 KT 221-11;
- ☐ DT 533-00 KT 223-11
- ☒ DT 202-00 KT 533-00;
- ☐ DT 533-00 KT 521-00;

263 Xaricdə təhsil alan tələbələrə təqaud hesablandıqda uçotda belə əks etdirilir:

- ☐ Düzgün cavab yoxdur
- ☐ DT 202-00 KT 533-00;
- ☐ DT 545-11 KT 223-11
- ☒ DT 341-00 KT 545-11;
- ☐ DT 533-00 KT 521-00;

264 Xaricdə təhsil alan tələbələrə hesablanmış təqaud ölkə daxilindəki xarici valyuta hesabından köçürüldükdə uçotda belə əks etdirilir:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ DT 202-00 KT 533-00;
- ☐ DT 545-11 KT 223-11
- ☒ DT 545-11 KT 223-11;
- ☐ DT 341-00 KT 545-11;

265 Xaricdə təhsil alan tələbələrə hesablanmış təqaud xaricdəki xarici valyuta hesabından köçürüldükdə uçotda belə əks etdirilir:

- ☐ DT 545-11 KT 223-10;
- ☐ DT 202-00 KT 533-00;
- ☒ DT 545-11 KT 223-12
- ☐ Düzgün cavab yoxdur.
- ☐ DT 341-00 KT 545-11;

266 Xaricdə təhsil alan tələbələrə hesablanmış təqaudün köçürülməsi üçün komission xərci hesablandıqda uçotda belə əks etdirilir:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ DT 202-00 KT 533-00;
- ☐ DT 545-11 KT 223-12
- ☒ DT 341-00 KT 545-11;
- ☐ DT 545-11 KT 223-10;

267 DT 202-00 KT 533-00 yazılışının iqtisadi mənası nədir:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Müəssisədə çalışan əcnəbi işçilərin əmək haqqından təqaud fonduna tutulmanı
- ☐ Müəssisədə çalışan əcnəbi işçilərin əmək haqqından verginin tutulmasını
- ☒ Müəssisədə çalışan əcnəbi işçilərə əmək haqqı hesablanmışını
- ☐ Müəssisədə çalışan əcnəbi işçilərin əmək haqqının ödənilməsini

268 Mülki məcəlləyə görə rezident səhmdar cəmiyyətinin nizamnamə kapitalı hansı hallarda arta bilər:

- ☐ Tədavüldə olan səhmləri nominal dəyəri artırıldıqda

- ☐ Tədavüldə olan səhmləri nominal dəyəri artırıldıqda
- ☐ Əlavə emissiya aparıldıqda
- ☒ A və B-də göstərilən hallarda
- ☐ Buraxılan səhmlərin bir hissəsi geri alındıqda

269 Mülki məcəlləyə görə rezident səhmdar cəmiyyətinin nizamnamə kapitalı hansı hallarda azala bilər:

- ☐ Tədavüldə olan səhmləri nominal dəyəri artırıldıqda
- ☐ Tədavüldə olan səhmləri nominal dəyəri artırıldıqda
- ☐ Əlavə emissiya aparıldıqda;
- ☒ C və D-də göstərilən hallarda
- ☐ Buraxılan səhmlərin bir hissəsi geri alındıqda

270 Rezident səhmdar cəmiyyəti xarici təşkilata borc verdikdə belə uçota alınır:

- ☐ Düzgün cavab yoxdur
- ☐ DT 341-00 KT 545-11
- ☐ DT 545-11 KT 223-12
- ☒ DT 182-00 KT 223-10
- ☐ DT 223-10 KT 182-00;

271 Rezident səhmdar cəmiyyəti xarici təşkilata verdiyi borc qaytarılan zaman belə uçota alınır:

- ☐ Düzgün cavab yoxdur
- ☐ DT 182-00 KT 223-10;
- ☐ DT 545-11 KT 223-12
- ☒ DT 223-10 KT 182-00;
- ☐ DT 341-00 KT 545-11;

272 Daxili və xarici qiymətli kağızlar üzrə rezidentlər və qeyri-rezidentlər arasındakı hesablaşmalar həyata keçirilə bilər:

- ☐ Cavablardan heç biri doğru deyil.
- ☐ Əgər belə hüesablaşmalar kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları olarsa, onda
- ☐ Yalnız AR-in valyutası ilə;
- ☒ Əgər belə hesablaşmalar tikinti podratı müqaviləsinin yerinə yetirilməsi ilə bağlı əməliyyatlar olarsa, onda həm milli valyuta və həm də xarici valyuta ilə;
- ☐ Əgər Mərkəzi bank tərəfindən başqa hal nəzərdə tutulmayıbsa, yalnız milli valyuta ilə;

273 Xarici investorun AR-dəki rezident müəssisənin nizamnamə kapitalına qoyduğu payın xarici valyutaya ilə köçürülməsi zamanı hansı yazılış tərtib edilir:

- ☐ DT 223/10 KT 222/10
- ☐ DT 224 KT 301
- ☐ DT 223/10 KT 301
- ☒ DT 223/11 KT 302
- ☐ DT 224 KT 302

274 Xarici valyuta ilə əməliyyatlardan kənarlaşma necə adlanır:

- ☐ Müsbət kurs fərqi.

- ☐ Məbləğ və ya kurs fərqi;
- ☐ Məbləğ fərqi;
- ☒ Kurs fərqi;
- ☐ Xarici valyuta ilə əməliyyatlardan heç bir kənarlaşma olmur;

275 Kurs fərqi dedikdə:

- ☐ heç bir cavab doğru deyil.
- ☐ Aktivlərin alış və satış qiyməti arasındakı fərkdir;
- ☐ Xarici valyutanın birja kursu ilə alış və satış qiyməti arasındakı fərkdir;
- ☒ Dəyəri xarici valyuta ilə əks etdirilən aktiv və öhdəliklərin Mərkəzi Bankın kursu ilə mənatla qiymətləndirilməsindən olan fərkdir.
- ☐ Satışdan mədaxil kimi dəyəri xarici valyuta ilə ifadə olunan faktiki daxil olmuş aktivin uçota qəbul olunduğu tarixdə rəsmi məzənnə ilə hesablanmış manat ekvivalenti ilə gəlirin uçotda əks etdirildiyi tarixə həmin aktivin rəsmi məzənnə ilə hesablanmış manat ekvivalenti arasınd fərkdir.

276 Təşkilatın nizamnamə kapitalının formalaşması zamanı yaranan kurs fərqi aşağıdakılara aid edilir:

- ☐ "hesabat dövrünün xalis mənfəəti(zərəri)"hesabına.
- ☐ "Yenidənqiymətləndirmə üzrə ehtiyat " hesabına;
- ☐ "Yenidənqiymətləndirmə üzrə ehtiyat" hesabına;
- ☒ "Məzənnə fərqi üzrə ehtiyat"hesabına;
- ☐ " Nizamnamə üzrə ehtiyat " hesabına;

277 Xarici investorun yeni yaradılan müəssisənin nizamnamə kapitalına qoyacağı pay müəyyən edildikdə və nizamnamədə öz əksini tapmışsa hansı yazılış tərtib edilir:

- ☐ Heç biri doğru deyil.
- ☐ DT 223-10 KT 302-00
- ☐ DT 101-00 KT 302-00
- ☒ DT 302-00 KT 301-00
- ☐ DT 223-11 KT 302-00

278 Xarici investor müəssisənin nizamnamə kapitalına qoyacağı payı qeyri-maddi aktivlə ödədikdə hansı yazılış tərtib edilir:

- ☐ Heç biri doğru deyil.
- ☐ DT 201-00 KT 302-00
- ☐ DT 121-00 KT 302-00
- ☒ DT 101-00 KT 302-00
- ☐ DT 223-10 KT 302-00

279 Xarici investorun müəssisənin nizamnamə kapitalına qoyacağı payı əsas vəsait təqdim etməklə ödədikdə uçotda belə əks etdirilir:

- ☐ Heç biri doğru deyil.
- ☐ DT 121-00 KT 302-00
- ☐ DT 101-00 KT 302-00
- ☒ DT 111-00 KT 302-00
- ☐ DT 223-11 KT 302-00

280 Xarici investor müəssisənin nizamnamə kapitalına qoyacağı payı material ehtiyatları təqdim etməklə

ödədikdə uçotda belə əks etdirilir:

- ☐ Heç biri doğru deyil.
- ☐ DT 111-00 KT 302-00
- ☐ DT 101-00 KT 302-00
- ☒ DT 201-00 KT 302-00
- ☐ DT 121-00 KT 302-00

281 Xarici investor-təsisçinin müəssisənin nizamnamə kapitalı üzrə borcu xarici valyuta ilə ödənildikdə uçotda belə əks etdirilir:

- ☐ DT 201-00 KT 302-00
- ☐ DT 301-00 KT 302-00
- ☐ DT 223-10 KT 302-00
- ☒ DT 223-12 KT 302-00 DT 223-11 KT 302-00
- ☐ DT 223-11 KT 302-00

282 Xarici təsisçiyə gəlirlər hesablanan zaman hansı mühasibat yazılışı tərtib edilir:

- ☐ DT 521-00 KT 223-10
- ☐ DT 223-10 KT 302-00
- ☐ DT 332-10 KT 302-00
- ☒ DT 341-00 KT 534-11
- ☐ DT 302-00 KT 332-10

283 Xarici təsisçiyə nizamnamə kapitalına qoyuluşlar üzrə gəlirlər ödənilən zaman belə mühasibat yazılışı tərtib edilir:

- ☐ DT 534-11 KT 223-10
- ☐ DT 223-10 KT 302-00
- ☐ DT 332-10 KT 302-00
- ☒ DT 534-11 KT 223-11 və DT 534-11 KT 223-10
- ☐ DT 534-11 KT 223-11

284 Xarici təsisçiyə hesablanmış gəlirdən mənfəət vergisi hesablanmışdır. Bu əməliyyatı uçotda əks etdirin:

- ☐ Düzgün cavab yoxdur
- ☐ DT 223-10 KT 302-00
- ☐ DT 521-10 KT 223-10
- ☒ DT 534-11 KT 521-00
- ☐ DT 534-11 KT 223-11

285 Azərbaycan müəssisəsi (rezident) xaricdə yaradılan müəssisəyə iştirak payı metodu ilə investisiya qoyuluşu həyata keçirilir. Rezidentin xaricdə yaradılan müəssisənin nizamnamə kapitalına olan borcu uçotda belə əks etdirilir:

- ☐ DT 534-11 KT 223-11
- ☐ DT 183-00 KT 545-00
- ☐ DT 183-00 KT 445-00
- ☒ DT 183-00 KT 445-00 və DT 183-00 KT 545-00
- ☐ DT 534-11 KT 521-00

286 Rezidentin xaricdə yaradılan müəssisənin nizamnamə kapitalına olan borcu köçürüldükdə belə əks etdirilir:

- ☐ Heç biri doğru deyil.
- ☐ DT 534-11 KT 221-00
- ☐ DT 445-00 KT 221-10
- ☒ DT 445-00 KT 223-10
- ☐ DT 534-11 KT 223-11

287 Rezident səhmdar cəmiyyəti ilkin emissiya zamanı səhmləri nominal dəyərdən artıq qiymətə satan zaman emissiya gəliri yaranır. Həmin məbləğ uçotda aşağıdakı kimi əks etdirilir:

- ☐ Heç biri doğru deyil.
- ☐ DT 534-11 KT 221-00
- ☐ DT 445-00 KT 223-00
- ☒ DT 223-10 KT 311-10
- ☐ DT 534-11 KT 223-11

288 Rezident səhmdar cəmiyyətin nizamnamə kapitalı Mülki Məcəlləyə əsasən hansı hallarda arta bilər:

- ☐ Müəssisənin uçot siyasətində nəzərdə tutulan hallarda.
- ☐ Tədavüldə olan səhmlərin nominal dəyəri artırıldıqda;
- ☐ Əlavə emissiya aparıldıqda
- ☒ Əlavə emissiya aparıldıqda və tədavüldə olan səhmlərin nominal dəyəri artırıldıqda
- ☐ Qanunvericilikdə belə hal nəzərdə tutulmayıb.;

289 Rezident səhmdar cəmiyyətin nizamnamə kapitalı artan hallarda uçotda belə əks etdirilməlidir:

- ☐ Heç biri doğru deyil.
- ☐ DT 534-11 KT 221-00
- ☐ DT 221-00 KT 223-00
- ☒ DT 223-10 KT 301-00
- ☐ DT 301-00 KT 223-11

290 Rezident səhmdar cəmiyyətin nizamnamə kapitalı azalan hallarda uçotda belə əks etdirilməlidir:

- ☒ DT 301-00 KT 223-10
- ☐ DT 301-00 KT 222-10
- ☐ DT 534-11 KT 221-00
- ☐ DT 223-00 KT 221-00
- ☐ Heç biri doğru deyil.

291 Xarici investor təsisçiyə nizamnamə kapitalına qoyuluş üzrə dividend hesablandıqda belə əks etdirilir:

- ☐ Heç biri doğru deyil.
- ☐ DT 534-11 KT 221-00
- ☐ DT 534-10 KT 221-00
- ☒ DT 341-00 KT 534-10
- ☐ DT 223-10 KT 301-00

292 Xarici investor -təsisçiyə nizamnamə kapitalına qoyuluş üzrə hesablanmış dividend ödənildikdə belə əks

etdirilir:

- ☐ Heç biri doğru deyil
- ☐ DT 534-11 KT 221-00
- ☐ DT 534-10 KT 221-00
- ☒ DT 534-10 KT 223-10
- ☐ DT 223-10 KT 301-00

293 Rezident müəssisə xarici təşkilata borc verdikdə uçotda belə əks etdirilir:

- ☐ Heç biri doğru deyil
- ☐ DT 182-10 KT 221-00
- ☐ DT 534-10 KT 223-10
- ☒ DT 182-00 KT 223-10
- ☐ DT 223-10 KT 301-00

294 Rezident müəssisə xarici təşkilata borc verdikdə yaranan müsbət məzənnə fərqi uçotda belə əks etdirilir:

- ☐ Heç biri doğru deyil
- ☐ DT 182-10 KT 221-00
- ☐ DT 182-00 KT 631-10
- ☒ DT 182-00 KT 611-80
- ☐ DT 223-10 KT 182-00

295 Rezident müəssisə tərəfindən xarici təşkilata verdiyi borca görə faiz hesablanmışdır. Həmin əməliyyatı uçotda əks etdirilin:

- ☐ Heç biri doğru deyil
- ☐ DT 182-00 KT 611-80
- ☐ DT 182-00 KT 621-10
- ☒ DT 182-00 KT 631-10
- ☐ DT 223-10 KT 182-00

296 Rezident müəssisə tərəfindən xarici təşkilata verdiyi borca görə hesablanmış faiz məbləği valyuta hesabına daxil olmuşdur. Həmin əməliyyat uçotda aşağıdakı kimi əks etdirilir:

- ☐ Heç biri doğru deyil
- ☐ DT 182-10 KT 223-10
- ☐ DT 182-00 KT 221-00
- ☒ DT 223-10 KT 182-00
- ☐ DT 223-10 KT 301-00

297 Xarici investor təsisçiyə nizamnamə kapitalına qoyuluş üzrə dividend hesablandıqda:

- ☐ Heç biri doğru deyil.
- ☐ DT 534-11 KT 221-00
- ☐ DT 534-10 KT 221-00
- ☒ DT 341-00 KT 534-10
- ☐ DT 223-10 KT 301-00

298 Xarici təsisçiyə gəlirlər hesablanan zaman mühasibat yazılışı tərtib edin:

- ☐ DT 521-00 KT 223-10
- ☐ DT 223-10 KT 302-00
- ☐ DT 332-10 KT 302-00
- ☒ DT 341-00 KT 534-11
- ☐ DT 302-00 KT 332-10

299 Xarici təsisçiyə hesablanmış gəlirdən mənfəət vergisi hesablanmışdır. Muhasibat yazılışı:

- ☐ Düzgün cavab yoxdur
- ☐ DT 223-10 KT 302-00
- ☐ DT 521-10 KT 223-10
- ☒ DT 534-11 KT 521-00
- ☐ DT 534-11 KT 223-11

300 Xarici təsisçiyə nizamnamə kapitalına qoyuluşlar üzrə gəlirlər ödənilən zaman muhasibat yazılışı:

- ☐ DT 534-11 KT 223-10
- ☐ DT 223-10 KT 302-00
- ☐ DT 332-10 KT 302-00
- ☒ DT 534-11 KT 223-11 və DT 534-11 KT 223-10
- ☐ DT 534-11 KT 223-11

301 Rezident müəssisə xarici təşkilata borc verdikdə muhasibat yazılışı:

- ☐ Heç biri doğru deyil
- ☐ DT 182-10 KT 221-00
- ☐ DT 534-10 KT 223-10
- ☒ DT 182-00 KT 223-10
- ☐ DT 223-10 KT 301-00

302 Rezidentin xaricdə yaradılan müəssisənin nizamnamə kapitalına olan borcu köçürüldükdə muhasibat yazılışı:

- ☐ Heç biri doğru deyil.
- ☐ DT 534-11 KT 221-00
- ☐ DT 445-00 KT 221-10
- ☒ DT 445-00 KT 223-10
- ☐ DT 534-11 KT 223-11

303 Rezident səhmdar cəmiyyətin nizamnamə kapitalı azalan hallarda muhasibat yazılışı

- ☐ DT 223-00 KT 221-00
- ☐ Heç biri doğru deyil.
- ☐ DT 301-00 KT 222-10
- ☐ DT 534-11 KT 221-00
- ☒ DT 301-00 KT 223-10

304 Rezident səhmdar cəmiyyətin nizamnamə kapitalı artan hallarda uçotda muhasibat yazılışı:

- ☐ Heç biri doğru deyil.
- ☐ DT 534-11 KT 221-00

- ☐ DT 221-00 KT 223-00
- ☒ DT 223-10 KT 301-00
- ☐ DT 301-00 KT 223-11

305 Xarici təşkilata verilmiş uzunmüddətli borcun qeri qaytarılması zamanı aşağıdakı mühasibat yazılışı tərtib edilir:

- ☐ Heç biri doğru deyil
- ☐ DT 223-10 KT 302-00
- ☐ DT 223-10 KT 401-13
- ☒ DT 223-10 KT 182-00
- ☐ DT 401-13 KT 223-10

306 Xarici (qeyri-rezident) bankdan uzunmüddətli kredit alınmışdır. Alınmış kredit məbləği bankdakı hesaba daxil olmuşdur:

- ☐ Heç biri doğru deyil
- ☐ DT 223-10 KT 301-00
- ☐ DT 223-10 KT 182-00
- ☒ DT 223-10 KT 401-13
- ☐ DT 401-13 KT 223-10

307 Xarici (qeyri-rezident) bankdan uzunmüddətli kredit alınmışdır. Alınmış kredit daxil olan zaman yaranmış mənfi məzənnə fərqi uçotda əks etdirilir:

- ☐ Heç biri doğru deyil.
- ☐ DT 223-10 KT 401-13
- ☐ DT 223-10 KT 182-00
- ☒ KT 751-50 KT 401-13
- ☐ DT 223-10 KT 301-00

308 Xarici (qeyri-rezident) bankdan uzunmüddətli kreditə görə hesablanmış faiz köçürülən zaman yaranan məzənnə fərqi uçotda əks etdirilir:

- ☐ Heç biri doğru deyil
- ☐ DT 223-10 KT 401-13
- ☐ DT 223-10 KT 182-00
- ☒ KT 751-10 KT 401-13
- ☐ DT 223-10 KT 301-00

309 Xarici (qeyri-rezident) bankdan alınmış uzunmüddətli kreditə görə hesablanmış faiz borclu tərəfindən köçürülmüşdür:

- ☐ Doğru cavab yoxdur
- ☐ DT 223-10 KT 301-00
- ☐ DT 751-10 KT 401-13
- ☒ DT 401-13 KT 223-10
- ☐ KT 401-13 KT 221-10

310 Xarici (qeyri-rezident) bankdan idxal əməliyyatları üzrə alınmış uzunmüddətli kredit geri qaytarılan zaman uçotda əks etdirilir:

- ☐ Doğru cavab yoxdur
- ☐ DT 223-10 KT 301-00
- ☐ DT 223-10 KT 401-13
- ☒ DT 401-11 KT 223-11
- ☐ KT 401-13 KT 221-10

311 Xarici (qeyri-rezident) bankdan alınmış uzunmüddətli kredit geri qaytarılımdıqda yaranmış müsbət məzənnə fərqi uçotda belə əks etdirilir:

- ☐ Doğru cavab yoxdur
- ☐ DT 401-13 KT 223-10
- ☐ DT 223-10 KT 401-13
- ☒ KT 401-13 KT 631-60
- ☐ DT 223-10 KT 301-00

312 Rezident səhmdar cəmiyyəti tərəfindən xaricdə yaradılan birgə müəssisənin nizamnamə kapitamina investisiya qoyuluşu üzrə borcu əks etdirildikdə belə yazılış verilir:

- ☐ DT 182-10 KT 221-00
- ☐ DT 152-00 KT 545-00
- ☐ DT 152-00 KT 445-00
- ☒ DT 152-00 KT 445-00 və DT 152-00 KT 545-00
- ☐ DT 182-00 KT 223-10

313 Rezident tərəfindən xaricdə yaradılan birgə müəssisənin nizamnamə kapitamina investisiya qoyuluşu köçürüldükdə belə yazılış verilir:

- ☐ Doğru cavab yoxdur
- ☒ DT 445-00 KT 223-10
- ☐ DT 182-00 KT 223-10
- ☐ DT 152-00 KT 545-00
- ☐ DT 182-10 KT 221-00

314 Dəyəri xarici valyuta ilə əks etdirilən aktiv və öhdəliklərin uçotu və hesabatı hansı standartlarla tənzimlənir:

- ☐ Düzgün cavab yoxdur
- ☐ MMUS 22;
- ☐ MHBS 21;
- ☒ MHBS 21 və MMUS 22;
- ☐ MHBS 7 və MMUS 5;

315 Pul maddələrinə nələr aiddir

- ☐ öhdəlik kimi tanınan dividendlər;
- ☐ nağd pulla ödənilməli olan pensiyam və müvafiqatlar
- ☐ mövcud valuta vahidləri və müəssisənin təsbit edilmiş miqdarda öz xüsusi pay alətlərini yaxud aktivlərin təsbit edilməmiş məbləğinin alınması üzrə kontrakt.;
- ☒ Bütün cavablar ümumi götürüldükdə
- ☐ pul formasında ödənilməli olan öhdəliklər;

316 Qeyri-pul maddələrinə nələr aiddir

- ☐ öhdəlik kimi tanınan dividendlər;
- ☐ əsas vəsaitlər, qeyri-maddi aktivlər və işgüzar reputasiya;
- ☐ malların və xidmətlərin dəyərinin əvvəlcədən ödənilməsi və ehtiyatlar;
- ☒ malların və xidmətlərin dəyərinin əvvəlcədən ödənilməsi və ehtiyatlar; əsas vəsaitlər, qeyri-maddi aktivlər və işgüzar reputasiya; qeyri- pul aktivlərinin təqdim edilməsi ilə tənzimlənməli olan qiymətləndirilmiş öhdəliklər;
- ☐ qeyri- pul aktivlərinin təqdim edilməsi ilə tənzimlənməli olan qiymətləndirilmiş öhdəliklər;

317 Valyuta əməliyyatları hansı hallarda yaranır:

- ☐ hansısa şəkildə aktivlər əldə etdikdə və yaxud satdıqda, yaxud öz üzərinə öhdəlik
- ☐ ödənilməsi və ya alınması məbləğləri xarici valyuta ilə göstərilən vəsaitlər verildikdə yaxud onları borc aldıqda ;
- ☐ müəssisə dəyəri xarici valyuta ilə göstərilən mallar və xidmətlər alıb satdıqda;
- ☒ müəssisə dəyəri xarici valyuta ilə göstərilən mallar və xidmətlər alıb satdıqda; ödənilməsi və ya alınması məbləğləri xarici valyuta ilə göstərilən vəsaitlər verildikdə yaxud onları borc aldıqda ; hansısa şəkildə aktivlər əldə etdikdə və yaxud satdıqda, yaxud öz üzərinə öhdəlik götürdükdə və onu ödədikdə xarici valyutadan istifadə etdikdə;
- ☐ qeyri- pul aktivlərinin təqdim edilməsi ilə tənzimlənməli olan qiymətləndirilmiş öhdəliklər;

318 MHBS 21 və MHBS 22-yə görə hər bir hesabat dövrünün sonunda aşağıdakı maddələr yenidən hesablanmalıdır:

- ☐ Xarici valyutada olan ehtiyatlar
- ☐ yalnız qeyri-pul formasında olan maddələr ;
- ☐ yalnız pul formasında olan maddələr ;
- ☒ pul və qeyri-pul formasında olan maddələr ;
- ☐ xarici valyutada olan qiymətlilər

319 Qüvvədə olan beynəlxalq və milli standartlara əsasən pul maddələri hansı qaydada yenidən hesablanmalıdır:

- ☐ Doğru cavab yoxdur
- ☐ xarici valyutada olan pul maddələri əməliyyatın həyata keçirildiyi tarixə qüvvədə olan mübadilə məzənnəsi ilə yenidən hesablanmalıdır
- ☐ xarici valyutada olan pul maddələri ədalətli dəyərin müəyyən olunduğu tarixə qüvvədə olan mübadilə məzənnəsi ilə yenidən hesablanmalıdır;
- ☒ xarici valyutada olan pul maddələri bağlanma (son) məzənnədən istifadə olunmaqla yenidən hesablanmalıdır;
- ☐ xarici valyutada olan pul maddələri ədalətli dəyərin müəyyən olunduğu tarixə qüvvədə olan mübadilə məzənnəsi ilə yenidən hesablanmalıdır; xarici valyutada olan pul maddələri əməliyyatın həyata keçirildiyi tarixə qüvvədə olan mübadilə məzənnəsi ilə yenidən hesablanmalıdır;

320 Qüvvədə olan beynəlxalq və milli standartlara əsasən qeyri-pul pul maddələri hansı qaydada yenidən hesablanmalıdır:

- ☐ Doğru cavab yoxdur
- ☐ tarixi dəyərlə uçota alınmış xarici valyutada olan qeyri-pul maddələri əməliyyatın (yenidənqiymətləndirmənin) həyata keçirildiyi tarixə olan mübadilə məzənnəsi ilə yenidən hesablanmalıdır;
- ☐ xarici valyutada olan qeyri-pul maddələri ədalətli dəyərin müəyyən olunduğu tarixəbağlanma(son) məzənnəsi ilə yenidən hesablanmalıdır;
- ☒ tarixi dəyərlə uçota alınmış xarici valyutada olan qeyri-pul maddələri əməliyyatın (yenidənqiymətləndirmənin) həyata keçirildiyi tarixə olan mübadilə məzənnəsi ilə yenidən hesablanmalıdır; ədalətli dəyərlə qiymətləndirilmiş xarici valyutada olan qeyri-pul maddələri ədalətli dəyərin müəyyən olunduğu tarixə mövcud olan mübadilə məzənnəsi ilə yenidən hesablanmalıdır;
- ☐ ədalətli dəyərlə qiymətləndirilmiş xarici valyutada olan qeyri-pul maddələri ədalətli dəyərin müəyyən olunduğu tarixə mövcud olan mübadilə məzənnəsi ilə yenidən hesablanmalıdır;

321 MHBS 21 və MMUS 22-yə əsasən qeyri-pul pul maddələrinə aid edilən uzunmüddətli aktivlərin tarixi dəyərinin yenidən hesablanması zamanı yaranan məzənnə fərqi öz əksini aşağıdakılarda tapmalıdır:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ gəlirlərdə;
- ☐ mənfəətdə;;
- ☒ kapitalda;
- ☐ zərərlərdə;

322 MHBS 21 və MMUS 22-yə əsasən ehtiyatların xarici valyuta ilə dəyərinin yenidən hesablanması zamanı yaranan məzənnə fərqi üzrə mənfəət və ya zərər öz əksini aşağıdakılarda tapmalıdır:

- ☐ sair əməliyyat gəlirlərində.
- ☐ kapitalda;
- ☐ Balansda;
- ☒ mənfəət və zərər haqda hesabatda;
- ☐ maliyyə gəlirlərində;

323 MHBS 7 və MMUS 5-yə əsasən xarici valyuta ilə əməliyyatlar nəticəsində yaranan pul vəsaitlərinin hərəkəti hansı valyuta ilə əks etdirilməlidir:

- ☐ istənilən valyuta ilə.
- ☐ xarici valyuta ilə;
- ☐ müəssisənin funksional (əməliyyat) valyuta ilə;
- ☒ milli valyuta ilə;
- ☐ milli və xarici valyuta ilə ;

324 Dəyəri xarici valyuta ilə əks etdirilən materialların yenidən hesablanması zamanı yaranan zərər öz əksini hansı hesabda tapır:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ 751-10;
- ☐ 741-10;
- ☒ 731-80;
- ☐ 711-10;

325 Dəyəri xarici valyuta ilə əks etdirilən materialların yenidən hesablanması zamanı yaranan mənfəət uçotda belə əks etdirilir :

- ☐ Düzgün cavab yoxdur.
- ☐ DT 751-10 KT 201-50
- ☐ DT 201-50 KT 611-30
- ☒ DT 201-50 KT 611-20
- ☐ DT 711-10 KT 201-50

326 Xarici valyuta ilə əks etdirilən debitor borclarının (pul maddəsi) yenidən hesablanması zamanı yaranan müsbət məzənnə fərqi (mənfəət) uçotda belə əks etdirilir :

- ☒ DT 211-11 KT 611-20
- ☐ DT 221-10 KT 601-10
- ☐ DT 211-10 KT 601-21

- ☐ DT 201-50 KT 611-30
☐ Düzgün cavab yoxdur

327 Xarici valyuta ilə verilmiş borcun yenidən hesablanması zamanı yaranan müsbət məzənnə fərqi (mənfəət) uçotda belə əks etdirilir :

- ☐ Düzgün cavab yoxdur.
☐ DT 233-10 KT 601-20
☐ DT 233-10 KT 611-30
☒ DT 233-10 KT 611-80
☐ DT 233-10 KT 611-40

328 Xarici səhmdarlara hesablanmış dividendlərin yenidən hesablanması zamanı yaranan mənfi məzənnə fərqi uçotda belə əks etdirilir :

- ☐ Düzgün cavab yoxdur.
☐ DT 344-10 KT 223-10
☐ DT 344-10 KT 534-10
☒ DT 731-80 KT 534-10
☐ DT 344-10 KT 223-11

329 Xarici səhmdarlara hesablanmış dividendlərin yenidən hesablanması zamanı yaranan müsbət məzənnə fərqi uçotda belə əks etdirilir :

- ☐ Düzgün cavab yoxdur.
☐ DT 344-10 KT 223-10
☐ DT 344-10 KT 534-10
☒ DT 534-10 611-80 KT
☐ DT 344-10 KT 223-11

330 Xaricdən mal almaq üçün xarici şirkətə avans küçürülən zaman uçotda belə əks etdirilir :

- ☐ Düzgün cavab yoxdur.
☐ DT 534-10 KT 534-10
☐ DT 534-10 KT 611-80
☒ DT 243-10 KT 223-11
☐ DT 344-10 KT 223-11

331 Hesabatın tərtibi tarixinə 223/10 sayılı hesabın qalığı üzrə mübadilə məzənnəsinin dəyişməsi nəticəsində yaranan mənfəət hansı hesabda əks etdirilir :

- ☐ Düzgün cavab yoxdur
☐ 601-11
☐ 611-10
☒ 611-80
☐ 611-11

332 Hesabatın tərtibi tarixinə alınmış kredit üzrə mübadilə məzənnəsinin dəyişməsi (artması) nəticəsində yaranan zərər hansı hesabda əks etdirilir :

- ☐ 601-40

- ☐ 611-80
- ☐ 731-60
- ☒ 731-80.
- ☐ 731-50

333 Hesabatın tərtibi tarixinə alınmış kredit üzrə mübadilə məzənnəsinin dəyişməsi (azalması) nəticəsində yaranan mənfəət hansı hesabda uçota alınır:

- ☐ 731-80
- ☐ 611-80
- ☐ 601-10
- ☒ 631-60
- ☐ 731-50

334 Müəssisənin xarici valyuta ilə borc verdikdə belə uçota alınır:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ DT 534-10 KT 223-11
- ☐ DT 534-10 KT 223-10
- ☒ DT 233-10 KT 223-11
- ☐ DT 344-10 KT 223-11

335 Müəssisənin xarici valyuta ilə verdiyi borc mübadilə məzənnəsinin dəyişməsi (artması) nəticəsində yaranan mənfəət belə uçota alınır:

- ☐ 731-80
- ☐ 611-80
- ☐ 601-10
- ☒ 631-60
- ☐ 731-50

336 Müəssisənin xarici valyuta ilə verilmiş borc qaytarılan zaman uçotda belə əks etdirilir:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ DT 534-10 KT 223-11
- ☐ DT 534-10 KT 223-10
- ☒ DT 223-11 KT 233-10
- ☐ DT 233-10 KT 223-11

337 Müəssisənin xarici valyuta ilə verilmiş borc hansı hesabda uçota alınır:

- ☐ Düzgün cavab yoxdur
- ☐ 234-10
- ☐ 223-11
- ☒ 233-10
- ☐ 231-10

338 Müəssisənin xarici valyuta ilə verilmiş borc hansı hesabın kreditində uçota alınır:

- ☐ Düzgün cavab yoxdur
- ☐ 234-10

- ☐ 233-10
- ☒ 223-11
- ☐ 231-10

339 İstehsalatdan buraxılmış ixrac məhsullarının anbara təhvil verilməsi hansı sənədlə rəsmiyyətə salınır:

- ☐ Qaimələr;
- ☐ Spesifikasiyalarla;
- ☐ Hesab-faktura
- ☐ Qəbul aktları;
- ☒ Qaimələr və qəbul aktları

340 İxrac məhsullarının analitik uçotunun təşkilinin hansı variantları vardır:

- ☐ Kaptoçkasız;
- ☐ Heç bir cavab doğru deyil.
- ☐ Cədvəl;
- ☒ Kartoçkalı ;Kaptoçkasız;
- ☐ Kartoçkalı

341 Alıcı cə satıcı arasında mal göndərilməsininbazis şərtləri hansı sənəddə öz əksini tapır:

- ☐ Hesab-fakturada;
- ☐ Sövdələşmə pasportunda;
- ☐ Konosamentdə;
- ☒ Gömrük yük bəyannaməsində.
- ☐ Sertifikartda;

342 Beynəlxalq ticarətdə mal göndərilməsinin hansı bazis şəri daha çox istifadə edilir:

- ☐ Düzgün zavod yoxdur;
- ☐ Franko gəminin kənarı;
- ☐ Sərhəd-frahko təyinat stansiyası;
- ☒ Sərhəd-frahko zavod;
- ☐ Franko malalanın anbarı;

343 Sövdələşmə pasportu neçə nüsxədə tərtib edilir:

- ☐ 5 (beş);
- ☐ 3 (üç);
- ☐ 1(bir);
- ☒ 2 (iki);
- ☐ 4 (dörd);

344 Yıkləmə metodu ilə satışın uçotu zamanı alıcılara göndərilmiş ixrac məhsulunun(məlin) dəyərinin ödənilməsi üçün hesab təqdim edildikdə uçotda belə əks etdirilir:

- ☐ DT 801-11 KT 711-10
- ☐ DT 601-11 KT 801-00
- ☐ DT 204-11 KT 204-10;
- ☒ DT 211-11 KT 601-11

☐ DT 801-11 KT 701-11

345 Satılmış ixrac məhsulunun(mallarının) dəyəri (uçot qiyməti və maya dəyəri ilə) silindikdə uçotda belə əks etdirilir:

- ☐ DT 801-11 KT 711-10;
☐ DT 204-11 KT 204-10;
☐ DT 211-11 KT 601-11;
☒ DT 701-11 KT 204-11;
☐ DT 801-11 KT 701-11;

346 Satılmış ixrac məhsulunun(malın) maya dəyəri satışdan gəlirə silindikdə belə əks etdirilir:

- ☐ DT 801-11 KT 711-10;
☒ DT 601-11 KT 701-11;
☐ DT 211-11 KT 601-11;
☐ DT 701-11 KT 204-11;
☐ DT 801-11 KT 701-11;

347 İxracatçı-satıcının hesabına ixrac məhsulunun(malın) satışından vəsait daxil olmuşdur. Bu əməliyyata mühasibat yazılışı tərtib edin:

- ☐ DT 223-11 KT 221-11;
☐ DT 611-11 KT 701-11;
☐ DT 211-11 KT 601-11;
☒ DT 223-11 KT 211-11;
☐ DT 701-11 KT 204-11;

348 İxrac məhsulunun (malın) satışından vəsait daxil olan zaman yaranan müsbət məzənnə fərqi uçotda belə əks etdirilir:

- ☐ DT 223-11 KT 221-11;
☐ DT 611-11 KT 801-00;
☐ DT 211-11 KT 601-11;
☒ DT 211-11 KT 611-80;
☐ DT 701-11 KT 204-11;

349 İxrac məhsulunun(malın) satışından əldə edilən gəlir maliyyə nəticələrinə aid edildikdə uçotda belə əks etdirilir:

- ☐ DT 223-11 KT 221-11;
☐ DT 701-11 KT 204-11;
☐ DT 211-11 KT 601-11;
☒ DT 611-11 KT 801-00;
☐ DT 211-11 KT 611-80;

350 İxrac məhsulu limana yaxud sərhədyanı məntəqəyə gətirildikdə aşağıdakı kimi uçota alınır:

- ☐ Düzgün cavab yoxdur.
☐ DT 204-12 KT 204-11
☐ DT 204-11 KT 204-10

- ☒ DT 204-13 KT 204-12
☐ DT 204-11 KT 202-00

351 Məhsulu limandan yaxud sərhədyanı məntəqədən yüklənib göndərildikdə belə yazılış verilir :

- ☐ Düzgün cavab yoxdur.
☐ DT 204-12 KT 204-11
☐ DT 204-11 KT 204-10
☒ DT 204-13 KT 204-12
☐ DT 204-14 KT 204-13

352 İxrac məhsulu xaricdəki təyinat məntəqəsində müvəqqəti saxlanma anbarına təhvil verildikdə (mal alıcı tərəfindən hələlik qəbul edilməyib) belə uçota alınır:

- ☐ DT 204-13 KT 204-12
☒ DT 204-15 KT 204-14
☐ Düzgün cavab yoxdur.
☐ DT 204-14 KT 204-13
☐ DT 204-12 KT 204-11

353 Məhsulun ixracı üzrə kommersiya xərclərinin uçotu hansı subhesablarda uçota alınır:

- ☐ 701-13
☐ 711-11
☐ 701-10
☒ 711-11, 701-10
☐ 711-12

354 İxrac məhsulları(malları) üzrə kommersiya xərcləri (gömrük rüsumundan başqa) baş verdikdə (hesab təqdim edildikdə) aşağıdakı mühasibat yazılışı tərtib edilir:

- ☐ Heç biri doğru deyil
☐ DT 801-00 KT 711-11
☐ DT 801-00 KT 711-10
☒ DT 711-10 KT 545-10
☐ KT 711-11 KT 522-13

355 İxrac məhsulları(malları) üzrə kommersiya xərcləri (gömrük rüsumundan başqa) ödənildikdə aşağıdakı mühasibat yazılışı tərtib edilir:

- ☐ Heç biri doğru deyil
☐ DT 711-10 KT 545-10
☐ DT 801-00 KT 711-10
☒ DT 545-10 KT 223-10
☐ KT 711-11 KT 522-13

356 İxrac məhsulları(malları) üzrə gömrük rüsumları hesablanan zaman uçotda belə əks

- ☐ Heç biri doğru deyil
☐ DT 711-10 KT 545-10
☐ DT 801-00 KT 711-10

- ☒ DT 711-10 KT 522-12
- ☐ DT 801-00 KT 711-11

357 İxrac məhsulları(malları) üzrə gömrük rüsumları ödənilən zaman uçotda belə əks etdirilir:

- ☐ Heç biri doğru deyil
- ☐ DT 545-10 KT 223-11
- ☐ DT 711-10 KT 545-10
- ☒ DT 522-12 KT 223-10
- ☐ KT 711-11 KT 522-13

358 Satılmış məhsula (mala) düşən kommersiya xərcləri silinən zaman belə yazılış tərtib edilir:

- ☐ Heç biri doğru deyil
- ☐ DT 801-00 KT 711-11
- ☐ DT 711-10 KT 545-10
- ☒ DT 801-00 KT 711-10
- ☐ DT 711-10 KT 522-12

359 Birbaşa göndərilən ixrac məhsulları (malı) hansı subhesabda uçota alınır;

- ☐ Düzgün cavab yoxdur.
- ☐ 204-13
- ☐ 204-12
- ☒ 204-11
- ☐ 204-10

360 İxrac məhsullarının istehsal maya dəyəri hansı hesabda formalaşır:

- ☐ DT 205-00
- ☐ DT 202-50;
- ☐ DT 201-00;
- ☒ DT 202-00;
- ☐ DT 204-00

361 İxracatçı tərəfindən birbaşa məhsul göndərilməsi hansı sənəd əsasında həyata keçirilir:

- ☐ Düzgün cavab yoxdur;
- ☐ Cay konosamehti;
- ☐ Poçt qəbzələri;
- ☒ Beynəlxalq qaimə;
- ☐ Kontraktlar;

362 İxrac əhsulunun (malın) analitik uçotu hansı qaydada aparılır:

- ☐ Düzgün cavab yoxdur;
- ☐ Kontraktlar üzrə;
- ☐ Ölkələr üzrə mal dəstləri üzrə;
- ☒ Ölkələr və kontraktlar daxilində dəstlər üzrə
- ☐ Alıcılar üzrə;

363 Məhsulun (malın) göndərilməsini təsdiq edən sənədlərə aiddir:

- ☐ Dəniz konosamenti, dəmiryolu qaiməsi və poçt qəbzləri;
- ☐ Çay konosamenti və dəmiryolu qaiməsi, poçt qəbzləri
- ☐ Dəniz konosamentivə avtomobil sənədi(qaimə);
- ☒ Dəniz konosamentivə avtomobil sənədi(qaimə); Çay konosamenti və dəmiryolu qaiməsi, poçt qəbzləri ; Avionəqliyyat sənədləri(qaiməsi)və qarışıq daşımlar üçün nəqliyyat sənədləri;
- ☐ Avionəqliyyat sənədləri(qaiməsi)və qarışıq daşımlar üçün nəqliyyat sənədləri;

364 Sövdələşmə pasportunda hansı informasoyalar öz əksini tapır:

- ☐ Düzgün cavab yoxdur;
- ☐ İxracatçının və xarici kontragentin bankının rekvizitləri;
- ☐ İxracatçının və xarici kontragentin rekvizitləri
- ☒ İxracatçının və xarici kontragentin rekvizitləri; İxracatçının və xarici kontragentin bankının rekvizitləri; Kontraktın predmeti və xüsusi şərtləri, onu imza edən şəxslər;
- ☐ Kontraktın predmeti və xüsusi şərtləri, onu imza edən şəxslər

365 İxrac mallarının hərəkəti barədə məlumatları hansı hesabın vasitəsi ilə əldə etmək olar:

- ☐ 203-00
- ☐ 201-00
- ☒ 205-00
- ☐ 204-00
- ☐ 202-00

366 Əldə edilmiş ixrac malları anbara daxil olan zaman uçotda belə əks etdirilir:

- ☐ DT 205-15 KT 205-14
- ☐ DT 205-12 KT 205-10;
- ☐ DT 211-11 KT 601-11;
- ☒ DT 205-10 KT 531-10;
- ☐ DT 205-14 KT 205-13;

367 İxrac malları üzrə milli valyuta ilə kommersiya xərcləri baş verdikdə belə mühasibat yazılışı tərtib edilir

- ☐ DT 801-00 KT 711-11
- ☐ DT 711-11 KT521-13;
- ☐ DT 711-11 KT 545-11;
- ☒ DT 711-10 KT 545-10;
- ☐ DT 701-11 KT 205-11;

368 İxrac malları üzrə xarici valyuta ilə kommersiya xərcləri baş verdikdə belə mühasibat yazılışı tərtib edilir:

- ☐ DT 801-00 KT 711-11
- ☐ DT 711-11 KT521-13;
- ☐ DT 711-10 KT 545-10;
- ☒ DT 711-11 KT 545-11;
- ☐ DT 701-11 KT 205-11;

369 İxrac malları üzrə xarici valyuta ilə gömrük rüsumları uçotda əks etdirilən zaman belə yazılış tərtib edilir:

- ☐ DT 801-00 KT 711-11
- ☐ DT 711-11 KT 545-11;
- ☐ DT 711-10 KT 545-10;
- ☒ DT 711-11 KT 521-13;
- ☐ DT 701-11 KT 205-11;

370 İxrac malları üzrə milli valyuta ilə gömrük rüsumları uçotda əks etdirilən zaman belə yazılış tərtib edilir:

- ☐ DT 801-00 KT 711-11
- ☐ DT 711-11 KT 521-13;
- ☐ DT 711-11 KT 545-11;
- ☒ DT 711-10 KT 521-12;
- ☐ DT 701-11 KT 205-11;

371 İxrac malalanlara göndərilmiş malın dəyərinin ödənilməsi üçün hesablaşma sənədləri alıcılara göndərildikdə uçotda belə yazılış tərtib edilir:

- ☐ DT 801-00 KT 711-11
- ☐ DT 711-11 KT 521-13;
- ☐ DT 711-10 KT 521-13;
- ☒ DT 211-11 KT 601-11;
- ☐ DT 701-11 KT 205-11;

372 İxrac mallarının satışından pul gəlirləri daxil olmuşdur. Bu əməliyyat uçotda belə əks etdirilir:

- ☐ DT 801-00 KT 711-11
- ☐ DT 711-11 KT 521-13;
- ☐ DT 211-11 KT 601-11;
- ☒ DT 223-11 KT 211-11;
- ☐ DT 701-11 KT 205-11;

373 İxrac mallarına görə xarici malalanlardan avans daxil olduqda hansı gəlirləri daxil olduqda hamı müxabirəşmə tərtib etdirilir:

- ☐ DT 543-10 KT 211-11
- ☐ DT 204-11 KT 202-00;
- ☐ DT 211-11 KT 601-11;
- ☒ DT 223-11 KT 543-10
- ☐ DT 701-11 KT 205-11;

374 Xarici malalanlara birbaşa göndərilən ixrac malları uçotda belə əks etdirilir:

- ☐ DT 543-10 KT 211-11
- ☐ DT 211-11 KT 601-11;
- ☐ DT 223-11 KT 543-10;
- ☒ DT 205-11 KT 205-10;
- ☐ DT 701-11 KT 205-11;

375 Kommersiya krediti qaydasında xarici malalanlara satılmış ixrac malları uçotda belə əks etdirilir:

- ☐ DT 543-10 KT 211-11

- ☐ DT 205-11 KT 205-10;
- ☐ DT 223-11 KT 543-10;
- ☒ DT 211-23 KT 601-11;
- ☐ DT 701-11 KT 205-11;

376 Kommersiya krediti üzrə hesablanmış faiz gəliri uçotda belə əks etdirilir:

- ☐ DT 543-10 KT 211-11
- ☒ DT 211-23 KT 611-91;
- ☐ DT 223-11 KT 543-10;
- ☐ DT 211-23 KT 601-11;
- ☐ DT 701-11 KT 205-11;

377 Kommersiya krediti üzrə hesablanmış faiz gəliri mənfəətə silindikdə belə mühasibat yazılışı edilir:

- ☐ DT 543-10 KT 211-11
- ☐ DT 211-23 KT 601-11;
- ☐ DT 223-11 KT 543-10;
- ☒ DT 211-23 KT 611-91;
- ☐ DT 701-11 KT 205-11;

378 Kommersiya krediti ilə satılmış məhsulun (malın) veksəl üzrə məbləği (hesablanmış faiz də daxil olmaqla) müəssisənin bankdakı valyuta hesabına daxil olmuşdur. Bu əməliyyat uçotda aşağıdakı kimi əks etdirilir:

- ☐ DT 543-10 KT 211-11
- ☐ DT 211-23 KT 611-91;
- ☐ DT 223-11 KT 222-11;
- ☒ DT 223-11 KT 211-23;
- ☐ DT 223-11 KT 543-10;

379 İxrac məhsullarının (mallarının) emalı üzrə xərclərin uçotu hansı hesabda aparılır:

- ☐ 205-00
- ☐ 203-00;
- ☐ 201-00;
- ☒ 202-00;
- ☐ 204-00;

380 İxrac məhsullarının (mallarının) emalı üzrə xarici valyuta ilə xərclər baş verdikdə uçotda belə əks etdirilir:

- ☐ DT 543-10 KT 211-11
- ☐ DT 202-60 KT 223-10;
- ☐ DT 202-60 KT 545-10;
- ☒ DT 202-61 KT 545-11;
- ☐ DT 223-11 KT 543-10;

381 İxrac məhsullarının istehsalına çəkilən xərclərin uçotu hansı hesabda aparılır:

- ☐ 222-00.
- ☐ 211-00;
- ☐ 201-00;

- ☒ 202-00;
☐ 221-00;

382 İxrac məhsullarının istehsalı üçün istifadə olunmuş xammal uçotda belə əks etdirilir:

- ☐ Doğru cavab yoxdur..
☐ DT 201-20; KT 431-00
☐ DT 201-10; KT 431-00
☒ DT 202-10 KT 201-10;
☐ DT 201-22; KT 431-00

383 İxrac məhsullarının istehsalı üçün istifadə olunmuş materiallar uçotda belə əks etdirilir:

- ☐ Doğru cavab yoxdur
☐ DT 201-22; KT 431-00
☐ DT 201-20; KT 431-00
☒ DT 202-20; KT 201-20
☐ DT 202-10 KT 201-10;

384 İxrac məhsullarının istehsalında çalışan işçilərə əmək haqqı hesablandıqda uçotda belə əks etdirilir:

- ☐ Doğru cavab yoxdur
☐ DT 201-20; KT 531-00
☐ DT 202-20; KT 201-20
☒ DT 202-30 KT 533-00;
☐ DT 201-22; KT 431-00

385 İxrac məhsullarının istehsalında çalışan işçilərin sosial sığortasına ayırmalar edildikdə belə yazılış tərtib etdirilir:

- ☐ Doğru cavab yoxdur
☐ DT 201-22; KT 431-00
☐ DT 201-20; KT 531-00
☒ DT 202-31; KT 522-00
☐ DT 202-30 KT 533-00;

386 İxrac məhsullarının istehsalında istifadə olunan qeyri-maddi aktivlərə amortizasiya hesablanan zaman belə yazılış tərtib etdirilir:

- ☐ Doğru cavab yoxdur
☐ DT 201-20; KT 531-00
☐ DT 202-31; KT 522-00
☒ DT 202-40; KT 102-00
☐ DT 202-30 KT 533-00;

387 İxrac məhsullarının istehsalında istifadə olunan əsas vəsaitlərə amortizasiya hesablanan zaman belə yazılış tərtib etdirilir:

- ☐ DT 202-30 KT 533-00;
☐ DT 201-20; KT 531-00
☐ DT 202-31; KT 522-00

- ☒ DT 202-40 KT 112-00;
- ☐ DT 202-40; KT 102-00

388 İxrac məhsullarının istehsalı ilə əlaqədar digər xərcər baş verən zaman belə yazılış tərtib etdirilir:

- ☐ DT 202-40 KT 112-00;
- ☐ DT 201-20; KT 531-00
- ☐ DT 202-31; KT 522-00
- ☒ DT 202-50; KT 223-00
- ☐ DT 202-30 KT 533-00;

389 İxrac məhsullarının istehsalına sərf edilmiş daxili materiallar ilə əlaqədar xərclər uçotda belə əks etdirilir:

- ☒ DT 202-20; KT 201-2
- ☐ DT 202-30 KT 533-00;
- ☐ DT 202-50; KT 223-00
- ☐ DT 202-31; KT 522-00
- ☐ DT 202-40 KT 112-00;

390 İstehsalatdan buraxılmış ixrac məhsulları anbara təhvil verildikdə aşağıdakı mühasibat yazılışı ilə uçotda əks etdirilir:

- ☐ DT 204-00 KT 202-00;
- ☐ DT 201-00; KT 531-00
- ☐ DT 201-00 KT 431-00
- ☒ DT 204-10 KT 202-00;
- ☐ DT 202-50; KT 223-10

391 İstehsalatdan buraxılmış ixrac məhsulları uçotda belə əks etdirilir:

- ☐ DT 204-11 KT 202-00;
- ☐ DT 201-00; KT 431-00;
- ☐ DT 202-30; KT 533-00;
- ☒ DT 204-00 KT 202-00;
- ☐ DT 202-50; KT 223-11;

392 İstehsalatdan buraxılmış ixrac məhsulları birbaşa alıcı və sifarişçilərə göndərildikdə belə yazılış tərtib edilir:

- ☐ Düzgün cavab yoxdur
- ☐ DT 201-20;C) DT 531-00;
- ☐ DT 202-31; KT 522-00
- ☒ DT 204-11 KT 202-00;
- ☐ DT 202-10 KT 201-10

393 Birbaşa göndərilən ixrac məhsulları (məli) uçotda hansı yazılışla əks etdirilir;

- ☐ Düzgün cavab yoxdur.
- ☐ DT 204-10 KT 202-00
- ☐ DT 204-11 KT 204-10
- ☒ DT 204-12 KT 204-11
- ☐ DT 204-11 KT 202-00

394 Birbaşa göndərilməyən ixrac məhsulunun yüklənməsi və ölkədaxili yollarda hərəkəti zamanı aşağıdakı yazılış verilir:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ DT 204-11 KT 202-00
- ☐ DT 204-12 KT 204-11
- ☒ DT 204-12 KT 204-10
- ☐ DT 204-10 KT 202-00

395 İxrac məhsullarının (mallarının) emalı üzrə xərcləri əlavə edilir:

- ☐ doğru cavab yoxdur.
- ☐ maya dəyərinə;
- ☐ satış xərclərinə ;
- ☒ ixrac məhsullarının(mallarının) dəyərinə;
- ☐ kommersiya xərclərinə;

396 Xaricdə konsiqnasiya şərti əsasında satılmaq üçün yüklənmiş ixrac malları uçotda belə əks etdirilir:

- ☐ DT 543-10 KT 211-11
- ☐ DT 202-61 KT 545-11;
- ☐ DT 204-11 KT 204-10;
- ☒ DT 205-15 KT 205-10;
- ☐ DT 205-11 KT 205-10;

397 Birbaşa yüklənmiş ixrac məhsulu xaricdəki konsiqnatorun anbarına daxil olmuşdur. Bu zaman hansı müxabirələşmə tərtib edilir:

- ☐ DT 543-10 KT 211-11
- ☒ DT 205-15 KT 205-11;
- ☐ DT 205-15 KT 205-10;
- ☐ DT 204-11 KT 204-10;
- ☐ DT 202-61 KT 545-11;

398 İxrac məhsulu (malları) xaricdəki konsiqnaya anbarından satılan zaman hansı müxabirələşmə tərtib edilir:

- ☐ DT 205-15 KT 205-11;
- ☐ DT 204-11 KT 204-10;
- ☐ DT 205-15 KT 205-10;
- ☒ DT 211-10 KT 601-11
- ☐ DT 202-61 KT 545-11;

399 Satılmış ixrac məhsulu (malları) üzrə hesablaşma zamanı yaranan mənf məzənnə fərqi üçün belə mühasibat yazılışı tərtib edilir:

- ☐ DT 211-10 KT 601-11
- ☐ DT 204-11 KT 204-10;
- ☐ DT 205-15 KT 205-10;
- ☒ DT 731-80 KT 211-11;
- ☐ DT 202-61 KT 545-11;

400 İdxal mallarının faktiki maya dəyəri hansı xərclərdən ibarətdir:

- ☐ kontrakt dəyəri ilə gömrük rüsum və yığımlarının cəmindən;
- ☐ malın kontrakt dəyərinə daxil edilməyən və alıcılar tərəfindən əlavə ödənilən kommersiya xərclərindən;
- ☐ malın kontrakt dəyərinə;
- ☒ malın kontrakt dəyərinə və malın kontrakt dəyərinə daxil edilməyən və alıcılar tərəfindən əlavə ödənilən kommersiya xərclərindən.
- ☐ kontrakt dəyəri ilə daşıma xərclərinin cəmindən;

401 İdxal mallarının faktiki maya dəyəri hansı hesabda formalaşır:

- ☐ 205-21;
- ☐ 204-10;
- ☐ 205-10;
- ☒ 205-36.
- ☐ 205-11;

402 İdxal mallarının gömrük dəyərinə daxil edilir:

- ☐ malın kontrakt dəyəri;
- ☐ yuxarıda göstərilənlərin cəmi.
- ☐ milli valyuta ilə ödənilmiş kommersiya xərcləri;;
- ☐ xarici valyuta ilə ödənilmiş kommersiya xərcləri;
- ☒ malın kontrakt dəyəri; xarici valyuta ilə ödənilmiş kommersiya xərcləri;

403 İdxal malları üzrə ƏDV-nin hesablanması zamanı vergitutma bazası kimi nələr götürülür:

- ☐ Duzgun cavab yoxdur
- ☐ malın gömrük dəyəri və gömrük rüsumları
- ☐ malın kontrakt dəyəri;
- ☒ malın gömrük dəyəri, gömrük rüsumları və aksiz vergisi;
- ☐ malın kontrakt dəyəri ilə aksiz vergisinin cəmi;.

404 Xaricdən birbaşa göndərilmiş idxal malı daxil olduqda hansı yazılış tərtib edilir:

- ☐ doğru cavab yoxdur.
- ☐ DT 205-32 KT 545-11;
- ☐ DT 205-31 KT 531-11;
- ☒ DT 205-33 KT 531-11;
- ☐ DT 205-32 KT 205-31;

405 Xaricdən alınmış idxal malları üzrə gömrük rüsumları hesablandıqda belə yazılış tərtib edilir:

- ☐ doğru cavab yoxdur.
- ☐ DT 205-31 KT 531-11;
- ☐ DT 205-33 KT 531-11;
- ☒ DT 205-32 KT 521-17;
- ☐ DT 205-32 KT 205-31;

406 İdxal malları üzrə hesablanmış gömrük rüsumları ödənilən zaman belə yazılış tərtib edilir:

- ☐ doğru cavab yoxdur.
- ☐ DT 205-32 KT 521-17;
- ☐ DT 205-33 KT 531-11;
- ☒ DT 521-17 KT 223-11;
- ☐ DT 205-32 KT 205-31;

407 İdxal malları üzrə hesablanmış gömrük yığımları hesablanan zaman uçotda belə əks etdirilir:

- ☐ doğru cavab yoxdur.
- ☐ DT 205-32 KT 521-17;
- ☐ DT 521-17 KT 223-11;
- ☒ DT 205-32 KT 545-11;
- ☐ DT 205-32 KT 205-31;

408 İdxal malları üzrə aksiz vergisi hesablanan zaman uçotda belə əks etdirilir:

- ☐ doğru cavab yoxdur.
- ☐ DT 521-17 KT 223-11;
- ☐ DT 205-32 KT 545-11;
- ☒ DT 205-32 KT 521-15;
- ☐ DT 205-32 KT 521-17;

409 İdxal malları üzrə aksiz vergisi ödənildikdə uçotda aşağıdakı kimi əks etdirilir:

- ☐ doğru cavab yoxdur.
- ☐ DT 205-32 KT 521-17;
- ☐ DT 205-32 KT 545-11;
- ☒ DT 521-15 KT 223-11;
- ☐ DT 205-32 KT 521-15;

410 İdxal malları üzrə əlavə dəyər vergisi (ƏDV) ödənildikdə uçotda aşağıdakı kimi əks etdirilir:

- ☐ DT 205-32 KT 521-15;
- ☐ DT 521-15 KT 223-11;
- ☐ DT 205-32 KT 545-11;
- ☒ DT 241-12 KT 521-15;
- ☐ DT 205-32 KT 521-17;

411 İdxal mallarının sərhəd məntəqəsindən alıcı müəssisənin yerləşdiyi yerə qədər çatdırılması üzrə xərclər uçotda əks etdirilir:

- ☐ DT 241-12 KT 521-15;
- ☐ DT 205-32 KT 521-17;
- ☐ DT 521-15 KT 223-11;
- ☒ DT 205-32 KT 223-10;
- ☐ DT 205-32 KT 521-15;

412 Xarici məlsatının bankında idxal malları üzrə hesablaşmaları həyata keçirmək üçün akkreditiv açılmışdıqda belə yazılış verilir:

- ☐ DT 241-12 KT 521-15;

- ☐ DT 521-15 KT 223-11;
- ☐ DT 205-32 KT 223-10;
- ☒ DT 224-12 KT 223-12;
- ☐ DT 205-32 KT 521-17;

413 Alınmış idxal mallarına görə xarici məlsatının borcu akkreditivlə ödəniləndə belə yazılış tərtib edilir:

- ☐ DT 241-12 KT 521-15;
- ☒ DT 531-11 KT 224-13;
- ☐ DT 205-32 KT 223-10;
- ☐ DT 205-32 KT 521-17;
- ☐ DT 224-12 KT 223-12;

414 Açılmış akkreditivin istifadə olunmayan məbləği bankdakı valyuta hesabına köçürülən (qaytarılan) zaman uçotda aşağıdakı müxəbirələşmə tərtib edilir:

- ☐ DT 241-12 KT 521-15;
- ☐ DT 531-11 KT 224-13;
- ☐ DT 205-32 KT 223-10;
- ☒ DT 223-12 KT 224-13;
- ☐ DT 205-32 KT 521-17;

415 Alınmış idxal malı faktiki maye dəyərlə malalanın anbarına mədaxil edildikdə aşağıdakı yazılışla rəsmiyyətə salınır:

- ☐ DT 241-12 KT 521-15;
- ☐ DT 531-11 KT 224-13;
- ☐ DT 205-32 KT 223-10;
- ☒ DT 205-36 KT 205-32;
- ☐ DT 223-12 KT 224-13;

416 İdxal mallarının alınması üçün xarici məlsatının hesabına avans köçürülən zaman belə yazılış

- ☐ DT 241-12 KT 521-15;
- ☐ DT 205-36 KT 205-32;
- ☐ DT 205-32 KT 223-10;
- ☒ DT 243-10 KT 223-12;
- ☐ DT 223-12 KT 224-13;

417 Alınmış idxal mallarına görə məlsatının hesabının ödənilməsi üçün xarici valyutanın alınması üçün müvəkkil banka pul köçürülən zaman uçotda belə əks etdirilir:

- ☐ DT 223-12 KT 224-13;
- ☐ DT 243-10 KT 223-12;
- ☐ DT 205-32 KT 223-10;
- ☒ DT 222-10 KT 223-10;
- ☐ DT 205-36 KT 205-32;

418 Xarici valyutanın alınması üçün müvəkkil banka komissiyon mükafatlandırma aparan zaman uçotda belə əks etdirilir:

- ☐ DT 222-10 KT 223-10;
- ☐ DT 531-11 KT 243-10;
- ☐ DT 243-10 KT 223-12;
- ☒ DT 731-91 KT 222-10;
- ☐ DT 223-12 KT 224-13;

419 Alınmış idxal mallarına görə malsatanla hesablaşma xamanı əvvəlcədən köçürülmüş avans nəzərə alınan zaman uçotda belə əks etdirilir:

- ☐ DT 731-91 KT 222-10;
- ☐ DT 222-10 KT 223-10;
- ☐ DT 223-12 KT 224-13;
- ☐ DT 243-10 KT 223-12;
- ☒ DT 531-11 KT 243-10;

420 İdxal əməliyyatları zamanı qısamüddətli zəmanət öhdəliklərinin uçotu hansı hesabda uçota alınır:

- ☐ 513-00.
- ☐ 413-00;
- ☐ 411-00;
- ☒ 412-00;
- ☐ 512-00;

421 İdxal əməliyyatları zamanı uzunmüddətli zəmanət öhdəliklərinin uçotu hansı hesabda uçota alınır:

- ☐ 513-00.
- ☐ 412-00;
- ☐ 411-00;
- ☒ 512-00;
- ☐ 413-00;

422 İdxal əməliyyatları zamanı zəmanət məbləği idxal malının hansı dəyərindən hesablanır:

- ☐ Tam maya dəyərindən.
- ☐ Faktiki maya dəyərindən;
- ☐ İstehsal maya dəyərindən
- ☒ Kontrakt dəyərindən;
- ☐ Gömrük dəyərindən ;

423 İdxal əməliyyatları zamanı zəmanət məbləği hansı məqsədlərə sərf edilə bilər:

- ☐ istənilən məqsədə.
- ☐ malların catdırılmasına;
- ☐ avadanlığın alınmasına;
- ☒ avadanlığın defektinin düzəldilməsinə;
- ☐ avadanlığın təmirinə

424 İdxal əməliyyatları zamanı kommersiya kreditinin həcmi malın hansı dəyərinə əsasən müəyyən edilir:

- ☐ Tam maya dəyərində.
- ☐ Faktiki maya dəyərində;

- ☐ İstehsal maya dəyərində;
- ☒ Kontrakt dəyərinə;
- ☐ Gömrük dəyərində ;

425 Komitent tərəfindən idxal malının əldə edilməsi ilə bağlı xərclər (komissioner tərəfindən ödənilmiş) əks etdirilən zaman malın kontrakt dəyərinə belə yazılış tərtib edilir:

- ☐ DT 531-12 KT 611-80;
- ☐ DT 531-12 KT 223-12;
- ☐ DT 217-13 KT 223-11;
- ☒ DT 205-31 KT 217-13;
- ☐ DT 205-31 KT 531-12 ;

426 Kommersiya krediti şərti ilə alınmış idxal mallarının dəyərinin ödənilməsi üçün verilmiş veksel malalan tərəfindən aksept edildikdə belə mühasibat yazılışı tərtib edilir:

- ☐ Doğru cavab yoxdur..
- ☐ DT 531-11 KT 223-11;
- ☐ DT 205-31 KT 531-11;
- ☒ DT 531-11 KT 531-12 ;
- ☐ DT 205-31 KT 531-12;

427 Kommersiya krediti şərti ilə alınmış idxal mallarının dəyərinin ödənilməsi üçün verilmiş veksel üzrə faiz hesablandıqda aşağıdakı mühasibat yazılışı tərtib edilir:

- ☐ Doğru cavab yoxdur..
- ☐ DT 205-31 KT 531-12;
- ☐ DT 531-11 KT 223-11;
- ☒ DT 205-31 KT 531-12;
- ☐ DT 531-11 KT 531-12 ;

428 Kommersiya krediti şərti ilə alınmış idxal mallarının dəyərinin ödənilməsi üçün verilmiş veksel üzrə malsatana olan borc ödənildikdə belə yazılışı tərtib edilir:

- ☐ Doğru cavab yoxdur
- ☐ DT 205-31 KT 531-12;
- ☐ DT 205-31 KT 531-12;
- ☒ DT 531-12 KT 223-12;
- ☐ DT 531-11 KT 531-12 ;

429 İdxal mallarının dəyərinin ödənilməsi üçün verilmiş veksel üzrə malsatana olan borc ödənildikdə yaranan mənfə məzənnə fərqi belə əks etdirilir:

- ☐ Doğru cavab yoxdur
- ☐ DT 531-12 KT 223-12;
- ☐ DT 205-31 KT 531-12;
- ☒ DT 731-80 KT 531-12 ;
- ☐ DT 205-31 KT 531-12;

430 İdxal mallarının dəyərinin ödənilməsi üçün verilmiş veksel üzrə malsatana olan borc ödənildikdə yaranan müsbət məzənnə fərqi belə əks etdirilir:

- ☐ DT 731-80 KT 531-12 ;
- ☐ DT 531-12 KT 223-12;
- ☐ DT 205-31 KT 531-12;
- ☒ DT 531-12 KT 611-80;
- ☐ DT 205-31 KT 531-12;

431 Komitent tərəfindən komissionerin bankdakı hesabına alınmış idxal malı və qaimə xərclərinin ödənilməsi üçün vəsait köçürülmüşdür. Əməliyyata belə yazılış tərtib edilir:

- ☐ DT 531-12 KT 611-80;
- ☐ DT 205-31 KT 531-12;
- ☐ DT 531-12 KT 223-12;
- ☒ DT 217-13 KT 223-11;
- ☐ DT 731-80 KT 531-12 ;

432 Komitent tərəfindən alınmış idxal malı daxil olduqda və mədaxil edildikdə belə yazılış tərtib edilir:

- ☐ DT 531-12 KT 223-12;
- ☒ DT 205-31 KT 217-13;
- ☐ DT 531-12 KT 611-80;
- ☐ DT 205-31 KT 531-12 ;
- ☐ DT 217-13 KT 223-11;

433 Barter (dəyişdirmə) əməliyyatının iqtisadi mənası nədir:

- ☐ Doğru cavab yoxdur.
- ☐ Barter əməliyyatı dedikdə bir müəssisənin digər tərəfdən aldığı əşyanın (malın) müqabilində ona pul vəsaiti verilməsi başa düşülür.
- ☐ Barter müqaviləyə əsasən tərəflər arasında baş verən əməliyyatdır;
- ☒ Barter əməliyyatı dedikdə tərəflərdən birinin başqa tərəfin mülkiyyətinə bir əşyanın (malın) müqabilində digər əşyanın verilməsi başa düşülür.
- ☐ Barter əməliyyatı dedikdə tərəflərdən birinin başqa tərəfin mülkiyyətinə bir əşyanın (malın) müqabilində digər əşyanın verilməsi və ya pul vəsaitinin ödənilməsi başa düşülür.

434 Barter əməliyyatları hansı sənəd əsasında həyata keçirilir:

- ☐ Doğru cavab yoxdur.
- ☐ Nizamnaməyə əsasən;
- ☐ Barter müqaviləsinə əsasən
- ☒ Sövdələşmə pasportuna əsasən;
- ☐ Gömrük yük bəyannaməsinə əsasən

435 Barer müqaviləsi əsasında alınan mallar (işlər, xidmətlər) üzərində mülkiyyət hüququ tərəflərə nə zaman keçir:

- ☐ Doğru cavab yoxdur
- ☐ Tərəflərdən biri tərəfindən öhdəliyin yerinə yetirildiyi andan;
- ☐ Barter müqaviləsi bağlandığı andan;
- ☒ Tərəflərdən hər ikisi tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsindən sonar;
- ☐ Qanunvericilikdə belə hal nəzərdə tutulmayıb;;

436 Barter müqaviləsinə əsasən məhsul (mal) yüklənib göndərildikdə uçotda belə əks etdirilir:

- ☐ DT 205-11 KT 205-10;
- ☐ DT 204-11 KT 204-10;
- ☐ DT 204-11 KT 204-10;
- ☒ DT 204-11 KT 204-10; DT 205-11 KT 205-10;
- ☐ DT 701-11 KT 204-11;

437 Barter müqaviləsinə əsasən qeyri-rezident hüquqi şəxsə (xarici malana) yüklənmiş göndərilmiş mala görə hesab təqdim edildikdə uçotda belə əks etdirilir:

- ☐ Doğru cavab yoxdur.
- ☐ DT 204-11 KT 204-10;
- ☐ DT 241-00 KT 545-10;
- ☒ DT 211-11 KT 601-11;
- ☐ DT 701-11 KT 204-11;

438 Barter müqaviləsinə əsasən qeyri-rezident hüquqi şəxsə (xarici malana) yüklənmiş göndərilmiş məhsulun uçot qiyməti ilə dəyəri satışın maya dəyərində silinir. Bu əməliyyata yazılış tərtib edin:

- ☐ Doğru cavab yoxdur.
- ☐ DT 204-11 KT 204-10;
- ☐ DT 241-00 KT 545-10;
- ☒ DT 701-11 KT 204-11;
- ☐ DT 211-11 KT 601-11;

439 Barter müqaviləsinə əsasən məhsulun satışı üzrə xərclər silindikdə belə müxabirələşmə tərtib edilir:

- ☐ Doğru cavab yoxdur.
- ☐ DT 701-11 KT 204-11;
- ☐ DT 241-00 KT 545-10;
- ☒ DT 801-00 KT 711-10;
- ☐ DT 211-11 KT 601-11;

440 Barter müqaviləsinə əsasən daxil olmuş və anbra mədaxil edilmiş mal uçotda müqavilə qiyməti ilə əks etdirilir:

- ☐ Doğru cavab yoxdur.
- ☐ DT 205-31 KT 223-11;
- ☐ DT 205-36 KT 205-31;
- ☒ DT 205-31 KT 531-11;
- ☐ DT 211-11 KT 601-11;

441 Barter müqaviləsinə əsasən daxil olmuş və anbra mədaxil edilmiş mal faktiki maya dəyəri ilə uçotda belə əks etdirilir:

- ☐ Doğru cavab yoxdur.
- ☐ DT 205-31 KT 223-11;
- ☐ DT 205-31 KT 531-11
- ☒ DT 205-36 KT 205-31;
- ☐ DT 211-11 KT 601-11;

442 Barter müqaviləsi iştirakçıların öhdəlikləri qarşılıqlı surətdə nəzərə alınan zaman aşağıdakı yazılış tərtib

edilir:

- ☐ Doğru cavab yoxdur.
- ☐ DT 205-36 KT 205-31;
- ☐ DT 205-31 KT 531-11;
- ☒ DT 531-11 KT 211-11;
- ☐ DT 205-31 KT 223-11;

443 Barter müqaviləsi üzrə ölkə müəssisəsinin ixrac üzrə iş və xidmətə çəkdiyi xərc uçotda belə əks etdirilir

- ☐ DT 531-11 KT 211-11;
- ☐ DT 203-00 KT 201-00; 533-00; 522-00; 545-10;
- ☐ DT 202-00 KT 201-00; 533-00; 522-00; 545-10;
- ☒ DT 202-00 KT 201-00; 533-00; 522-00; 545-10; DT 203-00 KT 201-00; 533-00; 522-00; 545-10;
- ☐ DT 205-31 KT 223-11;

444 Barter müqaviləsi üzrə ölkə müəssisəsinin ixrac üzrə yerinə yetirdiyi işlərin qəbul aktı imzalanmış və sifarişçiyə təqdim edildikdə aşağıdakı yaılışla uçotda əks etdirilir

- ☐ Duzgun cavab yoxdur
- ☐ DT 205-31 KT 223-11;
- ☐ DT 202-00 KT 201-00;
- ☒ DT 211-00 KT 601-20;
- ☐ DT 531-11 KT 211-11;

445 Ölkə müəssisəsinin ixrac üzrə yerinə yetirdiyi işlər üzrə çəkdiyi xərclər silinən zaman uçotda belə əks etdirilir

- ☐ DT 205-31 KT 223-11;
- ☐ DT 202-00 KT 201-00;
- ☒ DT 701-20 KT 202-00;
- ☐ Doğru cavab yoxdur.
- ☐ DT 211-00 KT 601-20;

446 Barter müqaviləsinin iştirakçısı tərəfindən yerinə yetirilmiş işlər və göstərilmiş xidmətlər akta əsasən qəbul edilmiş və təqdim edilmiş hesabnamə müqavilə qiyməti ilə aksept edildikdə uçotda necə əks etdirilir:

- ☐ Doğru cavab yoxdur.
- ☒ DT 202-00 KT 531-00;
- ☐ DT 241-00 KT 531-00;
- ☐ DT 205-31 KT 223-11;
- ☐ DT 701-20 KT 202-00;

447 Barter müqaviləsinin iştirakçısı tərəfindən yerinə yetirilmiş işlər və göstərilmiş xidmətlər üzrə ƏDV məbləği uçotda belə əks etdirilir:

- ☐ Doğru cavab yoxdur.
- ☐ DT 205-31 KT 223-11;
- ☐ DT 202-00 KT 531-00;
- ☒ DT 241-00 KT 531-00;
- ☐ DT 701-20 KT 202-00

448 Barter əməliyyatlarında hesablaşmalarda hansı bank iştirak edirmi:

- ☐ istənilən bank iştirak edir..
- ☐ Malsatanın bankı iştirak edir;
- ☐ Malalanın bankı iştirak edir;;
- ☒ Belə hesablaşmalarda ümumiyyətlə banklar iştirak etmir.
- ☐ Malsatanın və malalanın bankı iştirak edir;

449 Barter əməliyyatlarında mübadilə olunan malların qiymətləndirilməsi üçün hansı qiymətdən istifadə oluna bilər:

- ☐ malalanın bazarındakı oxşar malların sövdələşmə qiymətləri;
- ☐ Statistikaya əsasən oxşar malların orta illik qiyməti;
- ☐ malsatanın bazarındakı oxşar malların sövdələşmə qiymətləri
- ☒ yuxarıda qeyd edilən.
- ☐ Xarici partnyorun ölkəsində oxşar malların topdansasatış qiyməti

450 Barter əməliyyatlarında iddialar hansı formada təmin edilə bilər;

- ☐ doğru cavab yoxdur
- ☐ qarşı tərəfin göndərmənin azaldılması yolu ilə
- ☐ əlavə mal göndərilməklə
- ☒ A,B və C-də göstərilən
- ☐ Pul formasında ödənilməklə

451 Barter əməliyyatları zamanı tərəflər eyni zamanda çıxış edir:

- ☐ Malalan alıcı və satıcı kimi
- ☐ Satıcı kimi
- ☐ alıcı kimi;
- ☒ Hər iki tərəf alıcı və satıcı kimi;
- ☐ Malsatan alıcı və satıcı kimi

452 Barter əməliyyatları zamanı tərəflər bir-birinə hesab (hesab-faktura) təqdim edir:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Alıcı təqdim etmir
- ☐ Yalnız satıcı təqdim edir
- ☒ Bəli;
- ☐ Yalnız alıcı təqdim edir

453 Barter müqaviləsi üzrə ölkə müəssisəsinin ixrac üzrə iş və xidmətə çəkdiyi xərc hansı hesabda əks etdirilir:

- ☐ 204-00
- ☐ 203.0
- ☐ 202-00
- ☒ A və B-də göstərilən.
- ☐ 205-00

454 Barter müqaviləsinə əsasən xarici valyuta ilə məhsulun satışı üzrə xərclər hansı hesabda uçota alınır

- ☐ Doğru cavab yoxdur
- ☐ 711-10
- ☐ DT 701-10
- ☒ 711-11
- ☐ 701-11

455 Barter müqaviləsinə əsasən xarici valyuta ilə məhsulun satışı üzrə xərclər silindikdə belə müxabirələşmə tərtib edilir:

- ☐ Doğru cavab yoxdur
- ☐ DT 701-11 KT 204-11
- ☐ DT 241-00 KT 545-10
- ☒ DT 801-00 KT 711-11
- ☐ DT 211-11 KT 601-11

456 Barter müqaviləsinə əsasən milli valyuta ilə məhsulun satışı üzrə xərclər hansı hesabda uçota alınır:

- ☐ Doğru cavab yoxdur
- ☐ 711-11
- ☐ 701-10
- ☒ 711-10
- ☐ 701-11

457 Barter müqaviləsinə əsasən xaricdə göstərilmiş xidmətlər üzrə ƏDV hesablandıqda aşağıdakı yazılış tərtib edilir:

- ☐ Doğru cavab yoxdur
- ☐ DT 601-11 KT 521-11
- ☐ DT 801-00 KT 711-11
- ☒ DT 601-20 KT 521-10;
- ☐ DT 211-11 KT 601-11

458 Barter zamanı satılmış məhsulun maya dəyəri satışdan gəlirə silindikdə uçotda belə əks etdirilir:

- ☐ Düzgün cavab yoxdur
- ☐ DT 801-00 KT 611-11
- ☐ DT 611-11 KT 801-00
- ☒ DT 611-11 KT 701-11
- ☐ DT 701-20 KT 202-00

459 Barter müqaviləsinə əsasən xarici valyuta ilə məhsulun satışı üzrə xərclər silindikdə belə müxabirələşmə tərtib edilir:

- ☐ Düzgün cavab yoxdur
- ☐ DT 701-11 KT 204-11
- ☐ DT 241-00 KT 545-10
- ☒ DT 801-00 KT 711-11
- ☐ DT 211-11 KT 601-11

460 Barter müqaviləsinə əsasən xarici valyuta ilə məhsulun satışı üzrə xərclər hansı hesabın debetinə silinir:

- ☐ Düzgün cavab yoxdur
☐ DT 701-11
☐ DT 241-00
☒ DT 801-00
☐ DT 211-11

461 Barter müqaviləsinə əsasən xaricdə göstərilmiş xidmətlərdən olan gəlirlər bu hesabda uçota alınır:

- ☐ Düzgün cavab yoxdur
☐ 521-11
☐ 801.0
☒ 601-20
☐ 211-11

462 Barter zamanı satılmış məhsulun maya dəyəri satışdan gəlirə silindikdə aşağıdakı hesabın kreditində əks etdirilir:

- ☐ Düzgün cavab yoxdur
☐ 611-11
☐ 801-00
☒ 701-11
☐ 202-00

463 Barter əməliyyatları zamanı hansı tərəf alıcı kimi çıxış edir:

- ☐ Düzgün cavab yoxdur
☐ Yalnız malı satan
☐ Yalnız malı alan
☒ Hər iki tərəf
☐ Hec biri

464 Barter əməliyyatları zamanı hansı tərəf satıcı kimi çıxış edir

- ☐ Düzgün cavab yoxdur
☐ Yalnız malı satan
☐ Yalnız malı alan
☒ Hər iki tərəf
☐ Heç biri

465 Podratc təşkilat tərəfindən xaricdə həyata keçirilən tikinti-quraşdırma işlərinə çəkilən xərclər hansı hesabda uçota alınır:

- ☐ 205-10.
☐ 202-10;
☐ 201-10;
☒ 203-10;
☐ 204-10;

466 Tikinti-quraşdırma işlərinə çəkilən xərclər uçotda belə əks etdirilir:

- ☐ Doğru cavab yoxdur.

- ☐ DT 215-10 KT 601-31;
- ☐ DT 204-17 KT 203-10;
- ☒ DT 203-10 KT 201-00; 533-00; 522-00; 112-00, 531-11 vəs.
- ☐ DT 223-11 KT 215-10;

467 Obyektin tikintisi başa çatdıqdan sonra və təhvil-qəbul aktı tərtib edildikdən sonra faktiki çəkilmiş xərclərin silinməsi uçotda belə əks etdirilir:

- ☐ Doğru cavab yoxdur.
- ☐ DT 203-10 KT 201-00
- ☐ DT 215-10 KT 601-31;
- ☒ DT 204-17 KT 203-10;
- ☐ DT 223-11 KT 215-10;

468 Təhvil-qəbul aktına əsasən təhvil verilmiş obyektə görə xarici sifarişçiyə hesab təqdim edildikdə belə yazılış rəsmiyyətə salınır:

- ☐ Doğru cavab yoxdur.
- ☐ DT 215-10 KT 601-31;
- ☐ DT 204-17 KT 203-10;
- ☒ DT 205-10 KT 601-31;
- ☐ DT 223-11 KT 215-10;

469 Obyektin tikintisi üzrə faktiki çəkilmiş xərclər satışın maya dəyərinə silindikdə uçotda belə yazılışla rəsmiyyətə salınır:

- ☐ Doğru cavab yoxdur.
- ☐ DT 215-10 KT 601-31;
- ☐ DT 204-17 KT 203-10;
- ☒ DT 701-31 KT 204-17;
- ☐ DT 205-10 KT 601-31;

470 Satışın maya dəyəri satışdan gəlirə silindikdə hansı müxabirələşmə tərtib edilir :

- ☒ DT 601-31 KT 701-31;
- ☐ DT 701-31 KT 204-17
- ☐ DT 205-10 KT 601-31;
- ☐ DT 204-17 KT 203-10;
- ☐ Doğru cavab yoxdur.

471 Xarici təşkilat tərəfindən yerinə yetirilmiş tikinti quraşdırma işlərinin dəyəri valyuta hesabına daxil olduqda belə müxabirələşmə tərtib edilir :

- ☐ DT 223-11 KT 215-10;
- ☐ DT 601-31 KT 701-31;
- ☐ DT 223-12 KT 215-10;
- ☒ DT 223-12 KT 215-10; və DT 223-11 KT 215-10;
- ☐ DT 205-10 KT 601-31;

472 Obyektin tam kontrakt dəyəri məbləğində sifarişçiyə təhvil verilməsi və ona hesab təqdim olunan zaman aşağıdakı müxabirələşmə tərtib edilir :

- ☐ Duzgun cavab yoxdur
- ☐ DT 601-31 KT 701-31;
- ☐ DT 223-12 KT 215-10;
- ☒ DT 215-11 KT 601-32;
- ☐ DT 223-11 KT 215-10;

473 Xarici sifarişçi üçün ölkə daxilində yerinə yetirilmiş TQİ-nin dəyəri podratçının bankdakı valyuta hesabına daxil olduqda uçotda belə əks etdirilir:

- ☐ Duzgun cavab yoxdur
- ☐ DT 215-11 KT 601-32;
- ☐ DT 601-31 KT 701-31;
- ☒ DT 223-10 KT 215-11;
- ☐ DT 223-11 KT 215-10;

474 Xarici sifarişçi üçün ölkə daxilində yerinə yetirilmiş TQİ-nin dəyəri podratçının bankdakı valyuta hesabına daxil olan zaman yaranan müsbət məzənnə fərqi uçotda belə əks etdirilir:

- ☐ Duzgun cavab yoxdur
- ☐ DT 215-11 KT 601-32;
- ☐ DT 223-10 KT 215-11
- ☒ DT 215-11 KT 611-80;
- ☐ DT 223-11 KT 215-10;

475 Xarici podratçı təşkilat tərəfindən AR ərazisində sifarişçi üçün yerinə yetirdiyi TQİ üçün kontrakt dəyəri üzrə hesab təqdim etdikdə uçotda belə əks etdirilir:

- ☐ Duzgun cavab yoxdur
- ☐ DT 215-11 KT 611-80;
- ☐ DT 223-10 KT 215-11;
- ☒ DT 113-2 KT 531-11;
- ☐ DT 215-11 KT 601-32;

476 Xarici podratçı təşkilat tərəfindən AR ərazisində sifarişçi üçün yerinə yetirdiyi TQİ istimara qəbul edildikdə uçotda belə əks etdirilir:

- ☐ Duzgun cavab yoxdur
- ☐ DT 215-11 KT 601-32;
- ☐ DT 215-11 KT 611-80;
- ☒ DT 111-2 KT 113-2;
- ☐ DT 113-2 KT 531-11

477 Xarici təşkilat üçün xaricdə yerinə yetirilmiş tikinti quraşdırma işlərinin dəyəri xarici ölkədə olan valyuta hesabına daxil olduqda belə müxabirələşmə tərtib edilir :

- ☐ düzgün variant yoxdur
- ☐ DT 205-10 KT 601-31
- ☐ DT 601-31 KT 701-31
- ☒ DT 223-12 KT 215-10;
- ☐ DT 223-11 KT 215-10

478 Xaricdə yerinə yetirilmiş tikinti quraşdırma işləri üzrə sifarişçiyə təqdim edilmiş hesabnamə üzrə podratçı üçün müsbət məzənnə fərqi uçotda belə əks etdirilir:

- ☐ düzgün variant yoxdur
- ☐ DT 601-31 KT 701-31;
- ☐ DT 223-12 KT 215-10;
- ☒ DT 215-10 KT 611-80
- ☐ DT 223-11 KT 215-10

479 Xaricdə yerinə yetirilmiş tikinti quraşdırma işləri üzrə sifarişçiyə təqdim edilmiş hesabnamə üzrə podratçı üçün mənfi məzənnə fərqi uçotda belə əks etdirilir:

- ☐ düzgün variant yoxdur
- ☐ DT 215-10 KT 611-80;
- ☐ DT 223-12 KT 215-10;
- ☒ DT 731-80 KT 215-10;
- ☐ DT 223-11 KT 215-10;

480 Ölkə daxilində yerinə yetirilmiş obyektin tam kontrakt dəyəri məbləğində sifarişçiyə təhvil verilməsi zamanı hesablanmış ƏDV məbləği üçün aşağıdakı müxəbirələşmə tərtib edilir :

- ☐ A və D-də göstərilən.
- ☐ DT 601-31 KT 521-20;
- ☐ DT 223-12 KT 601-10;
- ☒ DT 601-32 KT 521-18
- ☐ DT 521-18 KT 223-10;

481 Xarici sifarişçi üçün ölkə daxilində yerinə yetirilmiş TQİ-nin dəyəri podratçının xarici valyuta ilə bankdakı hesabına daxil olduqda uçotda belə əks etdirilir:

- ☐ A və D-də göstərilən
- ☐ DT 215-11 KT 601-32;
- ☐ DT 601-31 KT 701-31
- ☒ DT 223-11 KT 215-11
- ☐ DT 223-10 KT 215-10;

482 Xarici podratçı təşkilat tərəfindən AR ərazisində sifarişçi üçün yerinə yetirdiyi TQİ üçün kontrakt dəyəri üzrə hesabnaməyə daxil edilən ƏDV məbləği uçotda belə əks etdirilir:

- ☐ A və D-də göstərilən
- ☐ DT 215-11 KT 611-80;
- ☐ DT 223-10 KT 215-11
- ☒ DT 241--14 KT 531-11;
- ☐ DT 215-11 KT 601-32;

483 AR ərazisində sifarişçi üçün yerinə yetirdiyi TQİ üçün xarici podratçı təşkilatın hesabı ölkə daxilindəki xarici valyuta hesabından ödənildikdə uçotda belə əks etdirilir:

- ☐ DT 223-10 KT 215-11;
- ☐ doğru cavab yoxdur
- ☐ DT 531-12 KT 223-12

- ☐ DT 215-11 KT 611-80
☒ DT 531-11 KT 223-11;

484 AR ərazisində sifarişçi üçün yerinə yetirdiyi TQİ üçün xarici podratçı təşkilatın hesabı xaricdəki xarici valyuta hesabından ödəniləndə uçotda belə əks etdirilir:

- ☐ doğru cavab yoxdur
☐ DT 215-11 KT 611-80;
☐ DT 223-10 KT 215-11
☒ DT 531-11 KT223-12
☐ DT 531-11 KT 223-11;

485 Ölkə müəssisəsinin xaricdə göstərdiyi xidmətlər üzrə xərclər uçotda əks etdirilir:

- ☐ doğru cavab yoxdur
☐ DT 211-15 KT 601-11;
☐ DT 203-20 KT KT 533-00, 522-00, 112-00, 535-21 və s
☒ DT 203-30 KT 533-00, 522-00, 112-00, 535-21, 545-11 və s.
☐ DT 223-11 KT211-15

486 Ölkə müəssisəsinin xaricdə göstərdiyi xidmətlərin dəyərinin ödənilməsi üzrə xarici təşkilata təqdim etdiyi hesabnamə uçotda əks etdirilir:

- ☐ doğru cavab yoxdur
☐ DT 203-20 KT 112-00, 535-21 və s;
☐ DT 203-30 KT 533-00
☒ DT 211-15 KT 601-21;
☐ DT 223-11 KT 211-15

487 Ölkə müəssisəsinin xaricdə göstərdiyi xidmətlər üzrə xərclər silinən zaman uçotda əks etdirilir:

- ☐ DT 701-21 KT 204-17
☐ DT 211-15 KT 601-21
☐ DT 204-17 KT 203-32;
☒ DT 204-17 KT 203-00
☐ DT 223-12 KT 211-15

488 Ölkə müəssisəsinin xaricdə göstərdiyi xidmətlər üzrə xərclər satışın maya dəyərində silinən zaman uçotda əks etdirilir:

- ☐ DT 223-11 KT 211-15
☐ DT 204-17 KT 203-00;
☐ DT 203-30 KT 533-00
☒ DT 701-21 KT 204-17
☐ DT 211-15 KT 601-21;

489 Ölkə müəssisəsinin xaricdə göstərdiyi xidmətlərin maya dəyəri maliyyə nəticələrinə silinən zaman uçotda əks etdirilir:

- ☐ DT 701-21 KT 204-17
☐ DT 204-17 KT 203-00;

- ☐ DT 203-30 KT 533-00
- ☒ DT 801-00 KT 701-21;
- ☐ DT 223-11 KT 211-15

490 Xarici təşkilat tərəfindən ölkə ərazisində göstərdiyi xidmətlər üzrə hesabı aksept edilən zaman uçotda əks etdirilir:

- ☐ DT 202-00 KT 241-00
- ☐ DT 531-11 KT 223--12;
- ☐ DT 241-00 KT 531-11;
- ☒ DT 202-00, 203-00, 204-00 və s. KT 531-11
- ☐ DT 521-21 KT 241-00

491 Xarici təşkilat tərəfindən ölkə ərazisində göstərdiyi xidmətlər üzrə hesablanmış ƏDV uçota alınır:

- ☐ DT 202-00 KT 241-00
- ☐ DT 531-11 KT 223--12;
- ☐ DT 202-00, 203-00, 204-00 və s. KT 531-11
- ☒ DT 241-00 KT 531-11;
- ☐ DT 521-21 KT 241-00

492 Xarici təşkilat tərəfindən ölkə ərazisində göstərdiyi xidmətlərin dəyəri ödənildikdə belə uçota alınır:

- ☐ DT 202-00 KT 241-00
- ☐ DT 241-00 KT 531-11
- ☐ DT 202-00, 203-00, 204-00 və s. KT 531-11
- ☒ DT 531-11 KT 223--12;
- ☐ DT 521-21 KT 241-00

493 Xarici təşkilat tərəfindən ölkə ərazisində göstərdiyi xidmətlərin dəyəri xaricdəki xarici valyuta hesabından ödənildikdə belə uçota alınır:

- ☐ DT 202-00 KT 241-00
- ☐ DT 241-00 KT 531-11;
- ☐ DT 202-00, 203-00, 204-00 və s. KT 531-11
- ☒ DT 531-11 KT 223--12;
- ☐ DT 521-21 KT 241-00

494 Xarici təşkilat tərəfindən ölkə ərazisində göstərdiyi xidmətlərin dəyəri ölkə daxilindəki xarici valyuta hesabından ödənildikdə belə uçota alınır:

- ☐ DT 202-00 KT 241-00
- ☐ DT 241-00 KT 531-11;
- ☐ DT 202-00, 203-00, 204-00 və s. KT 531-11
- ☒ DT 531-11 KT 223--11;
- ☐ DT 521-21 KT 241-00

495 Xarici təşkilat üçün xaricdə yerinə yetirilmiş tikinti quraşdırma işlərinin dəyəri üzrə qısamüddətli debitor borcu hansı hesabında uçota alınır :

- ☐ 202-00

- ☐ 601-31
- ☐ 701-31
- ☒ 215-10
- ☐ 223-11

496 Xaricdə yerinə yetirilmiş tikinti quraşdırma işləri üzrə sifarişçiyə təqdim edilmiş hesabnamə üzrə podratçı üçün mənfi məzənnə fərqi bu hesabda uçota alınır:

- ☐ doğru cavab yoxdur
- ☐ 611-80
- ☐ 223-12
- ☒ 731-80
- ☐ 243-10

497 Ölkə daxilində yerinə yetirilmiş obyektin tam kontrakt dəyəri məbləğində sifarişçiyə təhvil verilməsi zamanı hesablanmış ƏDV məbləği hansı hesabın debetində əks etdirilir :

- ☐ Düzgün cavab yoxdur
- ☐ DT 603-00
- ☐ DT 223-12
- ☒ DT 601-32
- ☐ DT 521-18

498 Xarici sifarişçi üçün ölkə daxilində yerinə yetirilmiş TQİ-nin dəyəri podratçının xarici valyuta ilə bankdakı hesabına daxil olduqda hansı hesab debetləşdirilir:

- ☐ 214-20
- ☐ 215-10
- ☐ 601-31
- ☒ 223-11
- ☐ 217-10

499 Ölkə müəssisəsinin xaricdə göstərdiyi xidmətlər üzrə xərclər hansı hesabda əks etdirilir:

- ☐ Düzgün cavab yoxdur
- ☐ 211-15
- ☐ 203-20;
- ☒ 203-30
- ☐ 223-11

500 Ölkə müəssisəsinin xaricdə göstərdiyi xidmətlərin dəyəri üzrə debitor borcu xarici uçotda əks etdirilir:

- ☐ Düzgün cavab yoxdur
- ☐ DT 203-20 KT 112-00, 535-21 və s;
- ☐ DT 203-30 KT 533-00
- ☒ DT 211-15 KT 601-21;
- ☐ DT 223-11 KT 211-15

501 Xarici iqtisadi fəaliyyətdə kapital ixracına aid edilmir:

- ☐ Xarici ölkələrə qoyulan investisiyalar;

- ☐ Verilən borclar;
- ☐ Verilən kreditlər;
- ☒ aktivlərə qoyulan investisiyalar.
- ☐ Verilən kreditlər və borclar;

502 XİF-də gömrük statistikasının aparılması nəyə əsasən həyata keçirilir.

- ☐ doğru cavab yoxdur.
- ☐ texniki məzmununa görə malların təsnifatına;
- ☐ iqtisadi məzmununa görə malların təsnifatına;
- ☒ XİF üzrə mal nomenklaturasına;
- ☐ mənşəyinə görə malların təsnifatına;

503 “Gömrük Məcəlləsi” nə əsasən ixrac malı dedikdə:

- ☐ heç bir cavab doğru deyil.
- ☐ AR-ə gətirilən istənilən əmlak, o cümlədən istilik və digər enerji növləri başa düşülür;
- ☐ AR-ə gətirilən istilik , elektrik və digər enerji növləri başa düşülür;
- ☒ AR-in gömrük sərhədindən keçirilən istənilən əmlak, o cümlədən istilik , elektrik və digər enerji növləri başa düşülür;
- ☐ AR-ə gətirilən istənilən nəqliyyat vasitəsi növləri başa düşülür;

504 Kapital ixracına nələr aid deyil:

- ☐ heç bir cavab doğru deyil.
- ☐ Xarici ölkə müəssisələrinə qoyulan investisiya;
- ☐ Verilmiş Kreditlər, borclar və investisiyalar;
- ☒ Alınmış kreditlər və borclar;
- ☐ Verilmiş kreditlər və borclar;

505 Görünməyən ixraca daxildir:

- ☒ Xarici turizmdən, xidmətlərini göstərilməsindən, kreditlər və borcların verilməsindən qiymətli kağızların buraxılmasından, və s. olan gəlirlər;
- ☐ Xarici turizmdən olan gəlirlər;
- ☐ Qiymətli kağızların buraxılmasından olan gəlirlər;
- ☐ Kreditlər verilməsindən gəlirlər;
- ☐ Xidmətlərin göstərilməsindən olan gəlirlər;

506 Aparılan əməliyyatların məzmununa görə XİF neçə əlamət üzrə təsnifləşdirilir:

- ☐ heç bir cavab doğru deyil.
- ☐ 4;
- ☐ 2;
- ☒ 3;
- ☐ 5;

507 XİF- in subyektləri təşkilatı-hüquqi formasına görə aşağıdakılara bölünür:

- ☐ sahibkarlıqla məşğul olan fiziki şəxslər və komissionerlər;
- ☐ Kommersiya və qeyri-kommersiya təşkilatları;
- ☐ ixracatçılar və idxalatçılar;

- ☒ Kommersiya, qeyri-kommersiya təşkilatları, sahibkarlıqla məşğul olan fiziki şəxslər;
- ☐ Komissionerlər və investorlar;

508 XİF-də xarici ticarət dövriyyəsi özündə nəyi əks etdirir:

- ☐ Hec bir cavab doğru deyil.
- ☐ müəyyən dövrdə idxalın dəyərlərinin məbləğini;
- ☐ müəyyən dövrdə ixracın dəyərlərinin məbləğini;
- ☒ müəyyən dövr ərzində ixracın və idxalın dəyərlərinin məbləğinin cəmi;
- ☐ müəyyən dövrdə ixracın və idxalın dəyərlərinin fərqini;

509 XİF-də ticarət balansının saldosu necə müəyyən olunur:

- ☐ Hec bir cavab doğru deyil.
- ☐ idxalın dəyəri üstəgəl birbaşa tranzit dövriyyənin həcmi;
- ☐ idxalın dəyəri çıxılsları ixracın dəyəri;
- ☒ ixracın dəyəri çıxılsları idxalın dəyəri;
- ☐ ixracın və idxalın dəyərlərinin cəmi;

510 Beynəlxalq ticarətin inkişafının neçə istiqaməti mövcuddur:

- ☐ Hec bir cavab doğru deyil.
- ☐ 4 ;
- ☐ 2;
- ☒ 3;
- ☐ 5;

511 Tranzitin neçə növü mövcuddur:

- ☐ 6.
- ☐ 4 ;
- ☐ 3;
- ☒ 2;
- ☐ 5 ;

512 Bəyannamə neçə surətdən ibarət tərtib edilir:

- ☐ 6(altı);
- ☐ 3(üç) ;
- ☐ 2(iki);
- ☒ 4 (dörd);
- ☐ 5 (beş);

513 Bəyannamədə hansı minimal məlumatlar öz əksini tapmalıdır:

- ☐ Cavablardan heç biri doğru deyil;
- ☒ Gömrük ödəməsinin hesablanması və alınması, gömrük ərazisindən çıxarılan malların adları və həcmi, həmçinin gömrük statistikasının formalaşması və AR-in gömrük qanunvericiliyinin tətbiqi barədə;
- ☐ Gömrük ödəməsinin hesablanması barədə;
- ☐ Gömrük ödəməsinin alınması, gömrük statistikasının formalaşması və AR-in gömrük qanunvericiliyinin tətbiqi barədə;
- ☐ Gömrük ərazisindən çıxarılan malların adları barədə, həmçinin gömrük statistikasının formalaşması barədə;

514 Deklarant tərəfindən gömrük orqanlarına təqdim olunan GYB geri götürülə bilər:

- ☐ Cavablardan heç biri doğru deyil;
- ☐ Gömrük ödəmələrini həyata keçirmədiyinə görə;
- ☐ Malların fiziki-kimyəvi xassələri itirildikdə;
- ☒ Fors-major halları ilə əlaqədar olaraq malların bəyan edilən gömrük proseduru altında yerləşdirilməsi mümkün olmadıqda və digər gömrük rejiminin bəyan edilməsi üçün;
- ☐ AR-in qanunvericiliyi ilə belə hal nəzərdə tutulmayıb;

515 Gömrük rəsmiləşdirilməsi nədən asılı olmayaraq tətbiq olunur:

- ☐ Doğru cavab yoxdur
- ☐ Malların təyinatından;
- ☐ Malların ölkə mənşəyindən;
- ☒ Malların ölkə mənşəyindən və təyinatı nəzərə alınmaqla göndərilən ölkədən;
- ☐ Malların ölkə mənşəyi və təyinatı nəzərə alınmaqla;

516 Gömrük rəsmiləşdirilməsi zamanı ayrı-ayrı əməliyyatlar gömrük orqanlarının yerləşmədiyi yerdən və iş vaxtından kənar vaxtda həyata keçirilə bilərmi:

- ☐ Qanunvericilikdə belə hal nəzərdə tutulmayıb;
- ☐ Bəli, maraqlı şəxslərin əsaslandırılmış sorğusu olduqda;
- ☐ Bəli;
- ☒ Bəli, maraqlı şəxslərin əsaslandırılmış sorğusu və gömrük orqanının rəisinin və ya digər səlahiyyətli şəxsin yazılı razılığı olduqda.
- ☐ Xeyr;

517 Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi zamanı maraqlı tərəfin və ya onun nümayəndəsinin iştirakı hansı hallarda vacibdir:

- ☐ Doğru cavab yoxdur.;
- ☐ Tərəflərdən birinin tələb etdiyi halda;
- ☐ Rütun hallarda ;
- ☒ Yalnız gömrük orqanının tələb etdiyi hallarda;
- ☐ Xeyr;

518 Malların müvəqqəti saxlanma müddətini Gömrük orqanları artıra bilərmi:

- ☐ Belə bir hal qanunvericilikdə nəzərdə tutulmayıb.
- ☐ Bəli, malların müvəqqəti saxlanma üçün nəzərdə tutulan müddəti keçmədiyi hallarda;
- ☐ Bəli, sığortalama şərti ilə malların müvəqqəti saxlanma üçün nəzərdə tutulan müddəti keçmədiyi hallarda;
- ☒ Yalnız maraqlı tərəfin əsaslandırılmış sorğusu mövcud olan hallarda;
- ☐ Xeyr;

519 AR-nın "Gömrük məəcəlləsi" aşağıdakıları müəyyən edir:

- ☐ Heç bir cavab doğru d
- ☐ Gömrük işinsiyası, iqtisadi və hüquqi əsaslarını.
- ☐ Gömrük işinin nəzəri və təşkilatı əsaslarını;
- ☒ Gömrük işinin iqtisadi, hüquqi və təşkilatı əsaslarını.
- ☐ Gömrük işinin siyasi, iqtisadi, hququqi və təşkilatı əsaslarını.

520 Hesablanma üsulundan asılı olaraq növ gömrük rüsumları tətbiq edilir:. A-də eçə

- ☐ doğru cavab yoxdur.ət edilir:
- ☐ 2(iki);
- ☐ 1(bir);.
- ☒ 3 (üç) ;
- ☐ 5(beş);.

521 AR-da tranzit hansı gömrük rüsumları tətbiq edilirmi:

- ☐ Doğru cavab yoxdur.
- ☐ Bəli, təsdiq edilmiş siyahı üzrə ayrı-ayrı mallara;
- ☐ Bəli, bütün mallara;
- ☒ Xeyr, qanunvericiliklə nəzərdə tutulmur.
- ☐ Xeyr, yalnız AR hökuməti tərəfindən təsdiq edilmiş siyahı üzrə ayrı-ayrı mallara;

522 Malların gömrük dəyərindən faizlə hesablanan gömrük rüsumları necə adlanır:

- ☐ Qeyd edilənlərdən heç biri.
- ☐ Kombinəlanmış gömrük rüsumu;
- ☐ Spesifik gömrük rüsumu;
- ☒ Advalor gömrük rüsumları;
- ☐ Advalor və spesifik gömrük rüsumu;

523 Vergiyə cəlb edilən malların həcmi və ya çəkisi üzrə hər bir vahidindən hesablanan gömrük rüsumları necə adlanır:

- ☐ Qeyd edilənlərdən heç biri.
- ☐ Kombinəlanmış gömrük rüsumu;
- ☐ Advalor gömrük rüsumları;
- ☒ Spesifik gömrük rüsumları ;
- ☐ Advalor və kombinəlanmış gömrük rüsumu;

524 Xif-də Franko termininin mənası nədir:

- ☐ Doğtu cavab yoxdur .
- ☐ Ödəməlidir;
- ☐ Bocludur;
- ☒ Azaddır;
- ☐ Razıdır;

525 Malın franko qiyməti nəyi nəzərdə tutur:

- ☐ Malın istehsal, topdan satış və pərakəndə qiymətidir;
- ☐ Malın pərakəndə qiymətidir;
- ☐ Sövdələşmə zamanı istifadə edilən qiymətidir;
- ☒ Malın nəqliyyat xərcləri daxil edilməklə nəzərdə tutulan qiymətidir;
- ☐ Malın topdan satış qiymətidir;

526 Fiksasiyası üsulundan asılı olaraq qiymət hansı növləri mövcuddur:

- ☒ Möhkəm (sabit), dəyişən və sürüşkən qiymətlər;
- ☐ Topdan satış və pərakəndə qiymətlər;
- ☐ Möhkəm (sabit) və dəyişən qiymətlər;
- ☐ Möhkəm (sabit) və sürüşkən qiymətlər;
- ☐ Dəyişən və sürüşkən qiymətlər.

527 Mal göndərişinin hansı bazis şərti malların dəniz nəqliyyatı və ya daxili su yolu ilə göndərilməsi nəzərdə tutulur:

- ☐ CER.
- ☐ DAP;
- ☐ DAT;
- ☒ FOB ;
- ☐ CİF;

528 Malın qiyməti dedikdə nə başa düşülür:

- ☐ Bütün cavablar doğrudur.
- ☐ Malın tam olmayan (qısaldılmış) maya dəyərinin pulla ifadəsidir;
- ☐ Malın tam maya dəyəri;
- ☒ Malın dəyərinin pulla ifadəsidir;
- ☐ İstehsal olunan məhsulun maya dəyərinin pulla ifadəsidir;

529 “İNKOMERS”-2010 malların göndərilməsinin bazis şərtinin II qrupuna hansılar aid edilmir:

- ☐ DAT; DDP; FAS; FOB; CER və CİF
- ☐ FCA, CPT; CIP; CFR
- ☐ EWX, FCA, CPT; FOB;
- ☒ CPT; CIP; DAP; DAT; DDP;
- ☐ FAS; FOB və CİF;

530 Malın nəqliyyat xərcləri daxil edilməklə nəzərdə tutulan qiyməti necə adlanır:

- ☐ Doğru cavab yoxdur;
- ☐ Malın pərakəndə qiyməti;
- ☐ Malın sövdələşmə həyata keçirilən qiymətidir;
- ☒ Malın franko qiyməti;
- ☐ Malın istehsal qiyməti;

531 Fiksasiyası üsulundan asılı olaraq qiymətlərin neçə növü var:

- ☐ 8 (səkkiz). .
- ☐ 5 (beş) ;
- ☐ 2 (iki);
- ☒ 3 (üç);
- ☐ 6 (altı);

532 Kontraktın bağlanması neçə mərhələni əhatə edir:

- ☐ 6 (altı);.
- ☐ 2 (iki);

- ☐ 1(bir);
- ☒ 3(üç);;
- ☐ 5(beş)

533 XİF-də tətbiq edilən ödəmə formaları nədən asılı olaraq seçilir:

- ☐ Doğru cavab yoxdur;
- ☐ Alıcının istəyindən;
- ☐ Satıcının istəyindən;
- ☒ Bağlanmış kontraktın şərtindən;
- ☐ Tərəflərin istəyindən;

534 Hansı halda idxalatçı tərəfindən qoyulmuş akkreditiv dəyişdirilə bilər:

- ☐ Qanunvericilikdə belə hal nəzərdə tutulmayıb.
- ☐ Akkreditiv çağırılması üzrə mövcud prosedura idxalatçı tərəfindən yalnız ixracatçının icazəsi ilə dəyişdirilə bilər;
- ☐ Nəzərdə tutulmayan hallar baş verdikdə idxalatçı tərəfindən akkreditiv çağırılma və ya dəyişdirilə bilər;
- ☒ Akkreditiv dəyişdirilməsi yalnız müvəkkil bankın razılığı ilə həyata keçirilə bilər;
- ☐ Qüvvədə olduğu müddətdə idxalatçı tərəfindən akkreditiv çağırılması və ya dəyişdirilməsi heç bir halda baş verməz

535 Hansı halda akkreditiv kredit hesabına açıla bilər:

- ☐ Doğru cavab yoxdur.
- ☐ İdxalatçının xüsusi vəsaiti kifayət etmədikdə;
- ☐ İdxalatçının xüsusi vəsaiti olmadıqda;
- ☒ İdxalatçının xüsusi vəsaiti olmadıqda; İdxalatçının xüsusi vəsaiti kifayət etmədikdə;
- ☐ İxracatçının tələbi əsasında;

536 Hesablaşma çeki hansı əməliyyatlar üzrə hesablaşmalar üçün nəzərdə tutulur:

- ☐ Doğru cavab yoxdur.
- ☐ mal əməliyyatlarının nağd ödənilməsi üçün;
- ☐ yalnız nəqliyyat təşkilatı ilə nağd ödənişlər üçün;
- ☒ yalnız nağd qaydada hesablaşmaların aparılması üçün;
- ☐ mal və xidmətlərə görə nağd qaydada ödənişlər üçün;

537 Milli valyuta ilə akkreditiv açılan zaman hansı hesabda uçota alınır:

- ☐ Doğru cavab yoxdur.
- ☐ 224-14;
- ☐ 224-13;
- ☒ 224-12;
- ☐ 224-15;

538 Xarici valyuta ilə akkreditiv açılan zaman hansı hesabda uçota alınır:

- ☐ Doğru cavab yoxdur.
- ☐ 224-14;
- ☐ 224-12;
- ☒ 224-13;

☐ 224-15;

539 Milli valyuta ilə çeklərin uçotu hansı hesabda uçota alınır:

- ☐ 224-12;
☐ Doğru cavab yoxdur.
☐ 224-15;
☐ 224-13;
☒ 224-14;

540 Xarici valyuta ilə çeklərin uçotu hansı hesabda uçota alınır:

- ☐ Doğru cavab yoxdur.
☐ 224-13;
☐ 224-12;
☒ 224-15;
☐ 224-14;

541 Milli valyuta ilə kkreditiv açılan zaman uçotda belə əks etdirilir:

- ☐ Doğru cavab yoxdur.
☐ DT 224-14 KT 223-12;
☐ DT 224-13 KT 223-11;
☒ DT 224-12 KT 223-10;
☐ DT 224-15 KT 223-10;

542 Xarici valyuta ilə kkreditiv açılan zaman uçotda belə əks etdirilir:

- ☐ DT 224-15 KT 223-10;
☐ DT 224-13 KT 223-11;
☐ DT 224-12 KT 223-10;
☒ DT 224-13 KT 223-11, DT 224-13 KT 223-12
☐ DT 224-13 KT 223-12;

543 Müəssisədə uçotun təşkilinə kim cavabdehlik daşıyır:

- ☐ Düzgün cavab yoxdur,
☐ Baş mühasib;
☐ maliyyə direktoru;
☒ Müəssisənin rəhbəri;
☐ Satış üzrə meniceri;

544 Kommersiya təşkilatlarında XİF-in uçotu hansı formalarda təşkil edilə bilər:

- ☐ Jurnal-order;
☐ Qeyri- mərkəzləşdirilmiş;
☐ Mərkəzləşdirilmiş
☒ Mərkəzləşdirilmiş və Qeyri- mərkəzləşdirilmiş;
☐ Momerial -order;

545 Müəssisə aktivlərini uçota alan hesablar müvafiq hesablar planının hansı bölmələrini əhatə edir:

- ☐ V, VIII və IX.
- ☐ III və IV;
- ☐ II və III;
- ☒ I və II;
- ☐ I, II və III;

546 Qısamüddətli aktivlər XİF üzrə hesablar planının necənci bölməsində əksini tapır:

- ☐ V.
- ☐ III;
- ☐ I;
- ☒ II;
- ☐ IV;

547 XİF üzrə hesablar planının IV bölməsində nələr uçota alınır:

- ☐ Xərclər.
- ☐ Uzunmüddətli aktivlər;
- ☐ Kapital ;
- ☒ Uzunmüddətli öhdəliklər;
- ☐ Gəlirlər

548 XİF üzrə gəlirlər hesablar planında öz əksini hansı bölmədə tapır:

- ☐ V və VI;
- ☐ II və III;
- ☐ I və II;
- ☒ VI;
- ☐ I, II və III;

549 XİF üzrə hesablar planında Gəlirlər bölməsinin tərkibinə hansı hesablar qrupları daxildir:

- ☐ A və D-də göstərilən.
- ☐ Əsas əməliyyat və sair əməliyyat gəlirləri;
- ☐ Əsas əməliyyat gəliri və maliyyə gəlirləri;
- ☒ Əsas əməliyyat gəlirləri, sair əməliyyat gəlirləri, fəaliyyətin dayandırılmasından mənfəət və maliyyə gəlirləri;
- ☐ Fəaliyyətin dayandırılmasından mənfəət və maliyyə gəlirləri;

550 XİF üzrə hesablar planının xərclər bölməsinin tərkibinə neçə qrup hesablar daxildir:

- ☐ Dolğun cavab yoxdur.
- ☐ 3;
- ☐ 2;
- ☒ 6;
- ☐ 5;

551 XİF üzrə hesablar planında xərcləri uçota alan hesablar neçənci bölməyə daxildir:

- ☐ VI;
- ☐ IV;
- ☐ III;

- ☒ VII ;
☐ V ;

552 XİF üzrə hesablar planının VII bölməsin necə adlanır:

- ☐ Uzunmüddətli öhdəliklər;
☒ Xərclər;
☐ Gəlirlər.
☐ Uzunmüddətli aktivlər;
☐ Uzunmüddətli aktivlər;

553 XİF üzrə hesablar planının IV bölməsində uzunmüddətli öhdəliklər hansı hesablar qrupları üzrə əks etdirilir:

- ☐ Doğru cavab yoxdur.
☒ Yuxarıda qeyd edilənlər
☐ Uzunmüddətli faiz xərci yaradan öhdəliklər və uzunmüddətli qiymətləndirilmiş öhdəliklər;
☐ Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər və sair uzunmüddətli öhdəliklər;
☐ Təxirəsalınmış vergi öhdəlikləri və uzunmüddətli kreditor borcları;

554 Təxirə salınmış vergi öhdəlikləri hesablar planının hansı bölməsinə daxil edilmişdir:

- ☐ Xərclər.
☐ Kapital;
☐ Qısamüddətli öhdəliklər;
☒ Uzunmüddətli öhdəliklər ;
☐ Gəlirlər;

555 Satışdan gəlirlərin uçota alan hesablar hesablar planının neçənci bölməsində öz əksini tapır:

- ☐ IX.
☐ IV;
☐ III ;
☒ VI;
☐ VIII;

556 XİF üzrə mənfəətlər (zərərlər) hesablar planının neçənci bölməsində əksini tapır:

- ☐ VI;
☐ III;
☐ II;
☒ VIII.
☐ V;

557 XİF üzrə hesablar planının Mənfəətlər (zərərlər) bölməsində qeyd edilənlərdən hansılar uçota alınır:

- ☐ Elan edilmiş dividendlər;
☐ Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay.
☐ Ümumi mənfəət (zərər);
☒ Ümumi mənfəət (zərər); Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay
☐ Hesabat dövrünün xalis mənfəəti(zərəri);

558 Xarici valyuta ilə cari mənfəət vergisi üzrə xərclər hesabı hesablar planının hansı bölməsində uçota alınır:

- ☐ düzgün cavab yoxdur..
- ☐ Gəlirlər;
- ☐ Xərclər;
- ☒ Mənfəət vergisi;
- ☐ cari mənfəət vergisi üzrə xərclər;

559 XİF üzrə hesablar planının IX bölməsinə hansı hesablar daxildir:

- ☐ Doğru cavab yoxdur.
- ☐ Ümumi mənfəət və Xarici valyuta ilə cari mənfəət vergisi üzrə xərclər;
- ☐ Ümumi mənfəət və Xarici valyuta ilə təxirə salınmış mənfəət vergisi üzrə xərclər;
- ☒ Xarici valyuta ilə cari mənfəət vergisi üzrə xərclər və Xarici valyuta ilə təxirə salınmış mənfəət vergisi üzrə xərclər
- ☐ Hesabat dövrünün xalis mənfəəti(zərəri) və ümumi mənfəət;

560 Qeyri-maddi aktivlər XİF üzrə hesablar planının neçənci bölməsində öz əksini tapır:

- ☐ VII
- ☐ V;
- ☐ II;
- ☒ I;
- ☐ VI;

561 Satışın maya dəyəri hesabı hesablar planının hansı bölməsinə daxildir:

- ☐ IX.
- ☐ III;
- ☐ II;
- ☒ VII;
- ☐ IVvə V;

562 Kapital ehtiyatlarını uçota alan hesablar XİF üzrə hesablar planının hansı bölməsinə daxildir:

- ☐ Doğru cavab yoxdur
- ☐ Gəlirlər;
- ☐ Uzunmüddətli aktivlər;
- ☒ Kapital;
- ☐ Xərclər;

563 Verilmiş ezamiyyə xərcləri üzrə yaranmış müsbət kurs fərqi məbləği hansı hesabda uçota alınır:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ 721-10
- ☐ 611-92
- ☒ 611-80
- ☐ 631-70

564 Müəssisənin bankdakı hesabından satılmış xarici valyutaya görə komissiya xərci hansı hesabda uçota

alınır:

- ☐ 621 “Fəaliyyətin dayandırılmasından xərərlər-XİF”
- ☐ 711 “Kommersiya xərcləri-XİF ”
- ☐ 701 ”Satışın maya dəyəri -XİF”
- ☒ 731”Sair əməliyyat xərcləri _XİF”
- ☐ 721“İnzibati xərclər-XİF”

565 Xarici valyutanın satışından alınmış gəlir məbləği hansı hesabda uçota alınır:

- ☐ 611-92
- ☐ 721-10
- ☒ 611-91
- ☐ Düzgün cavab yoxdur.
- ☐ 611-80

566 Xarici valyuta ilə müvəkkil bankdan alınmış qısamüddətli kreditlərin uçotu hansı hesabda aparılır:

- ☐ 505-00;
- ☐ 503-00;
- ☐ 502-00;
- ☒ 501-00;
- ☐ 504-00;

567 Xarici valyuta ilə müvəkkil bankdan alınmış qısamüddətli kreditlər uçotda belə əks etdirilir:

- ☐ DT 223-10 KT 501-12.
- ☐ DT 223-10 KT 501-00;
- ☐ DT 182-00 KT 223-10;
- ☒ DT 223-11 KT 501-00,
- ☐ DT 223-10 KT 182-00;

568 Xarici valyuta ilə müvəkkil bankdan alınmış qısamüddətli kreditlər üçün faiz hesablandıqda uçotda belə əks etdirilir:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ DT 721-10 ,KT 501-00;
- ☐ DT 223-11,KT 501-00,
- ☒ DT 751-10 ,KT 501-00;
- ☐ DT 751-20 ,KT 501-00;

569 Xarici valyuta ilə müvəkkil bankdan alınmış qısamüddətli borclar uçotda belə əks etdirilir:

- ☐ DT 751-10 KT 504-00
- ☐ DT 223-10 KT 504-00;
- ☐ DT 182-00 KT 223-10;
- ☒ DT 223-11 KT 504-00,
- ☐ DT 223-10 KT 182-00;

570 Xarici valyuta ilə müvəkkil bankdan alınmış qısamüddətli kreditlər üçün faiz hesablandıqda uçotda belə əks etdirilir:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ DT 721-10 KT 504-00;
- ☐ DT 223-11 KT 504-00,
- ☒ DT 751-10 KT 504-00;
- ☐ DT 751-20 KT 504-00;

571 Xarici valyuta ilə müvəkkil bankdan alınmış qısamüddətli kreditlərin ödənilməsi uçotda belə əks etdirilir:

- ☐ DT 223-10 KT 502-00.
- ☐ DT 223-10 KT 501-00;
- ☐ DT 506-00 KT 223-10;
- ☒ DT 501-00 KT 223-11;
- ☐ DT 504-00 KT 223-10;

572 Xarici valyuta ilə müvəkkil bankdan alınmış qısamüddətli borcların qaytarılması zamanı uçotda belə əks etdirilir:

- ☐ DT 223-10 KT 502-00.
- ☐ DT 502-00 KT 223-10;
- ☐ DT 501-00 KT 223-11;
- ☒ DT 504-00 KT 223-11;
- ☐ DT 223-10 KT 501-00;

573 Rezidentlər və qeyri-rezidentlər arasındakı qiymətli kağızlar üzrə hesablaşmalar həyata keçirilə bilər:

- ☐ İstənilən valyuta ilə.
- ☐ Əgər belə hesablaşmalar kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları olarsa, onda həm milli və həm də xarici valyuta ilə;
- ☐ Yalnız milli valyutası ilə;
- ☒ Qeyd edilən hesablaşmalar tikinti podratı müqaviləsinin yerinə yetirilməsi ilə bağlı olarsa, onda həm milli valyuta və həm də xarici valyuta ilə;
- ☐ Əgər Mərkəzi Bank tərəfindən başqa hal nəzərdə tutulmayıbsa, yalnız milli valyuta ilə;

574 Xarici investorun AR-dəki rezident müəssisənin nizamnamə kapitalına qoyduğu payın köçürülməsi zamanı hansı yazılış tərtib edilir:

- ☐ DT 224 KT 302
- ☐ DT 223-10 KT 301
- ☐ DT 223/10 KT 301
- ☒ DT 223-10 KT 302-00
- ☐ DT 224 KT 301

575 Təşkilatın nizamnamə kapitalının formalaşması zamanı yaranan kurs fərqi bunlardan hansına aid edilir:

- ☐ Doğru cavab yoxdur..
- ☐ Digər ehtiyatlara;
- ☐ Yenidənqiymətləndirmə üzrə ehtiyatlara;
- ☒ Məzənnə fərqi üzrə ehtiyatlara;
- ☐ Nizamnamə üzrə ehtiyatlara;

576 Yeni yaradılan müəssisənin nizamnamə kapitalına xarici investorun qoyacağı pay müəyyən edildikdə

uçotda hansı yazılış tərtib edilir:

- ☐ Heç biri doğru deyil.
- ☐ DT 101-00 KT 301-00
- ☐ DT 223-11 KT 302-00
- ☒ DT 302-00 KT 301-00
- ☐ DT 223-10 KT 301-00

577 Xarici investorun müəssisənin nizamnamə kapitalı üzrə payını hazır məhsulla ödəyən zaman belə əks etdirilir:

- ☐ Heç biri doğru deyil.
- ☐ DT 205-00 KT 302-00
- ☐ DT 121-00 KT 301-00
- ☒ DT 204-00 KT 302-00
- ☐ DT 111-10KT 302-00

578 Xarici investorun müəssisənin nizamnamə kapitalına qoyacağı payı torpaq, tikili və avadanlıqlar təqdim etməklə ödədikdə uçotda belə əks etdirilir:

- ☐ Heç biri doğru deyil.
- ☐ DT 131-00 KT 302-00
- ☐ DT 113-00 KT 302-00
- ☒ DT 111-00 KT 302-00
- ☐ DT 141-11 KT 302-00

579 Xarici investor müəssisənin nizamnamə kapitalına qoyacağı payı mal təqdim etməklə ödənilən zəmanə uçotda belə əks etdirilir:

- ☐ Heç biri doğru deyil.
- ☐ DT 111-00 KT 302-00
- ☐ DT 101-00 KT 302-00
- ☒ DT 205-00 KT 302-00
- ☐ DT 204-00 KT 302-00

580 Nizamnamə kapitalına qoyuluşlar üzrə xarici təsisçiyə gəlirlər ölkə daxilindəki valyuta hesabından ödəniləndə belə mühasibat yazılışı tərtib edilir:

- ☐ B və D-də göstərilən.
- ☐ DT 223-10 KT 302-00
- ☐ DT 332-10 KT 302-00
- ☒ DT 534-11 KT 223-11
- ☐ DT 534-11 KT 223-10

581 Rezident müəssisə xaricdə yaradılan müəssisəyə iştirak payı metodu ilə investisiya qoyuluşu etdikdə nizamnamə kapitalına olan borcu uçotda aşağıdakı kimi əks etdirilir:

- ☐ Heç biri doğru deyil.
- ☐ DT 445-00 KT 224-10
- ☐ DT 545-00 KT 221-10
- ☒ DT 545-00 KT 223-11

☐ DT 445-00 KT 225-10

582 Rezident səhmdar cəmiyyətinin adi səhmlərinin ilkin emissiyası zamanı nominal dəyərdən artıq qiymətə satılan zaman yaranan emissiya gəliri uçotda belə əks etdirilir:

- ☐ Heç biri doğru deyil.
☐ DT 445-00 KT 223-00
☐ DT 534-11 KT 223-11
☒ DT 223-10 KT 311-10
☐ DT 534-11 KT 221-00

583 Rezident səhmdar cəmiyyətinin imtiyazlı səhmlərinin ilkin emissiyası zamanı nominal dəyərdən artıq qiymətə satılan zaman yaranan emissiya gəliri uçotda belə əks etdirilir:

- ☐ Heç biri doğru deyil.
☐ DT 445-00 KT 223-00
☐ DT 534-11 KT 223-11
☒ DT 223-11 KT 311-20
☐ DT 534-11 KT 221-00

584 DT 182-00 KT 223-10 yazılışı nə zaman tərtib edilir:

- ☐ Heç biri doğru deyil
☐ rezident müəssisə xarici təşkilata (qeyri-rezident) avans köçürən zaman;
☐ rezident müəssisə xarici təşkilatdan (qeyri-rezident) borc alan zaman;
☒ rezident müəssisə tərəfindən xarici təşkilata (qeyri-rezident) borc verilən zaman;
☐ rezident müəssisə xarici təşkilatdan (qeyri-rezident) kredit alan zaman;

585 Rezident müəssisə tərəfindən xarici təşkilata verilmiş borclar hansı hesabda uçota alınır:

- ☐ heç birində.
☐ 183-00;
☐ 181-00;
☒ 182-00;
☐ 184-00;

586 Rezident müəssisə tərəfindən xarici təşkilata verilmiş borc üzrə yaranan müsbət məzənnə fərqi hansı hesabın debetində əks etdirilir:

- ☐ 183-00
☐ 631-11;
☐ 631-10;
☒ 182-00;
☐ 631-60;

587 Xarici təşkilata verdiyi borca görə rezident müəssisəyə faiz hesablandıqda hansı hesabın kreditində əks etdirilir:

- ☐ Doğru cavab yoxdur.
☐ 631-60;
☐ 631-11;

- ☒ 631-10;
☐ 182-00;

588 Xarici (qeyri-rezident) bankdan tikinti müqaviləsi üzrə alınmış uzunmüddətli kredit məbləği bankdakı hesaba daxil olan zaman belə uçota alınır:

- ☐ Heç biri doğru deyil
☐ DT 223-10 KT 301-00
☐ DT 223-10 KT 182-00
☒ DT 223-11 KT 401-12
☐ KT 401-12 KT 223-10

589 Xarici (qeyri-rezident) bankdan tikinti müqaviləsi üzrə alınmış uzunmüddətli kredit üzrə yaranmış mənfi məzənnə fərqi uçotda əks etdirilir:

- ☐ Heç biri doğru deyil.
☐ DT 223-10 KT 401-13
☐ DT 223-10 KT 182-00
☒ KT 751-50 KT 401-12
☐ DT 223-10 KT 301-00

590 Xarici (qeyri-rezident) bankdan idxal əməliyyatları üzrə alınmış uzunmüddətli kreditə görə hesablanmış faiz köçürülən zaman belə yazılış tərtib edilir:

- ☒ DT 401-11 KT 223-10
☐ KT 401-11 KT 221-10
☐ DT 223-10 KT 222-00
☐ DT 751-10 KT 401-11
☐ Heç biri doğru deyil

591 Xarici (qeyri-rezident) bankdan idxal əməliyyatları üzrə alınmış uzunmüddətli kredit xarici valyuta ilə geri qaytarılan zaman uçotda əks etdirilir:

- ☐ Heç biri doğru deyil
☐ DT 223-10 KT 222-10
☐ DT 223-10 KT 401-11
☒ DT 401-11 KT 223-11
☐ KT 401-12 KT 221-10

592 Xarici (qeyri-rezident) bankdan alınmış sair valyuta əməliyyatları üzrə uzunmüddətli bank krediti geri qaytarılan zaman yaranmış müsbət məzənnə fərqi uçotda belə əks etdirilir:

- ☐ Heç biri doğru deyil
☐ DT 401-13 KT 223-10
☐ DT 223-10 KT 401-13
☒ KT 401-13 KT 631-60.
☐ DT 223-10 KT 301-00

593 Xaricdə yaradılan birgə müəssisənin nizamnamə kapitamina rezident tərəfindən edilmiş investisiya qoyuluşu xaricdəki valyuta hesabından köçürülən zaman belə yazılış verilir:

- ☐ Heç bir cavab doğru deyil.
- ☐ DT 152-00 KT 545-00
- ☐ DT 182-00 KT 223-11
- ☒ DT 445-00 KT 223-12
- ☐ DT 182-10 KT 221-00

594 DT 204-00 KT 302-00 mühasibat yazılışı nə zaman tərtib edilir:

- ☐ Heç biri doğru deyil.
- ☐ Xarici investorun müəssisənin nizamnamə kapitalına qoyacağı payı torpaq, tikili və avadanlıqlar təqdim etməklə ödəniləndə;
- ☐ Xarici investorun müəssisənin nizamnamə kapitalı üzrə qoyacağı payı müəyyən edildikdə;
- ☒ Xarici investorun müəssisənin nizamnamə kapitalı üzrə payını hazır məhsulla ödəyən zaman
- ☐ Xarici investorun müəssisənin nizamnamə kapitalına qoyacağı payı material təqdim etməklə ödəniləndə;

595 DT 111-00 KT 302-00 mühasibat yazılışı nəyi əks etdirir:

- ☐ Heç biri doğru deyil.
- ☐ Xarici investorun müəssisənin nizamnamə kapitalı üzrə qoyacağı payı müəyyən edildikdə;
- ☐ Xarici investor müəssisənin nizamnamə kapitalına qoyacağı payı mal təqdim etməklə ödənilməsinə;
- ☒ Xarici investorun müəssisənin nizamnamə kapitalına qoyacağı payı torpaq, tikili və avadanlıqlar təqdim etməklə ödənilməsinə;
- ☐ Xarici investorun müəssisənin nizamnamə kapitalı üzrə qoyacağı payı hazır məhsul təqdim etməklə ödənilməsinə;

596 DT 205-00 KT 302-00 mühasibat yazılışı nəyi ifadə edir:

- ☐ Heç biri doğru deyil.
- ☐ Xarici investorun müəssisənin nizamnamə kapitalı üzrə qoyacağı payı hazır məhsul təqdim etməklə ödənilməsinə;
- ☐ Xarici investorun müəssisənin nizamnamə kapitalına qoyacağı payı torpaq, tikili və avadanlıqlar təqdim etməklə ödənilməsinə;
- ☒ Xarici investor müəssisənin nizamnamə kapitalına qoyacağı payı mal təqdim edilməklə ödənilməsinə;
- ☐ Xarici investorun müəssisənin nizamnamə kapitalı üzrə qoyacağı payı müəyyən edildikdə;

597 Dəyəri xarici valyuta ilə əks etdirilən aktiv və öhdəliklərin uçotu və hesabatını tənzimləyən standartların əsas məqsədini nə təşkil edir.

- ☐ Düzgün cavab yoxdur
- ☐ Maliyyə hesabatı göstəricilərinin hesabatda yenidən hesablanması qaydasını müəyyən etmək;
- ☐ Xarici valyuta ilə olan əməliyyatları və xarici fəaliyyəti maliyyə hesabatlarında yenidən hesablanması qaydasını müəyyən etmək;
- ☒ Xarici valyuta ilə olan əməliyyatları və xarici fəaliyyəti maliyyə hesabatlarında yenidən hesablanması qaydasını müəyyən etmək; və Maliyyə hesabatı göstəricilərinin hesabatda yenidən hesablanması qaydasını müəyyən etmək;
- ☐ Xarici valyuta ilə olan əməliyyatların maliyyə hesabatlarında yenidən hesablanması qaydasını müəyyən etmək;

598 Dəyəri xarici valyuta ilə əks etdirilən aktiv və öhdəliklərin uçotu və hesabatını tənzimləyən standartların aşağıdakılara rəğmən tətbiq edilir:

- ☐ müəssisənin maliyyə göstəricilərinin təqdim edilmə valyutasının yenidən hesablanması zamanı;
- ☐ Müəssisənin maliyyə hesabatına konsolidə yaxud payda iştirak metodu üzrə uçot metodu ilə daxil edilmiş xarici fəaliyyətin uçotu zamanı;

- ☐ Xarici valyuta ilə olan əməliyyatların və qalıqların uçotu zamanı;
- ☒ Butun cavablar doğrudur;
- ☐ maliyyə vəziyyətinin uçotu zamanı;

599 Qeyri-pul maddələrinə aid edilmir:

- ☐ yuxarıda qeyd edilənlər;
- ☐ qeyri-maddi aktivlər, ehtiyatlar və işgüzar reputasiya;
- ☐ malların və xidmətlərin dəyərinin əvvəlcədən ödənilməsi və əsas vəsaitlər;
- ☒ öhdəlik kimi tanınan dividendlər;
- ☐ qeyri-pul aktivlərinin təqdim edilməsi ilə tənzimlənməli olan qiymətləndirilmiş öhdəliklər;

600 Valyuta əməliyyatları dedikdə nə başa düşülür:

- ☐ doğru cavab yoxdur.
- ☐ istənilən valyuta ilə hesablaşmanın aparılması tələb olunan əməliyyatlar;
- ☐ xarici valyuta ilə həyata keçirilən bütün əməliyyatlar;
- ☒ xarici valyuta ilə həyata keçirilən və həmin valyuta ilə hesablaşmanın aparılması tələb olunan əməliyyatlar;
- ☐ bütün cavablar doğrudur;

601 MHBS 22-yə görə hər bir hesabat dövrünün sonunda aşağıdakı maddələr yenidən hesablanmalıdır:

- ☐ Xarici valyutada olan ehtiyatlar
- ☐ yalnız qeyri-pul formasında olan maddələr ;
- ☐ yalnız pul formasında olan maddələr ;
- ☒ pul və qeyri-pul formasında olan maddələr ;
- ☐ xarici valyutada olan qiymətlilər;

602 Qeyri-pul pul maddələrinə aid edilən uzunmüddətli aktivlərin tarixi dəyərinin yenidən hesablanmasındanyaranan məzənnə fərqi öz əksini aşağıdakılarda tapmalıdır:

- ☐ xərclərdə.
- ☐ gəlirlərdə;
- ☐ mənfəətdə;
- ☒ kapitalda;
- ☐ zərələrdə;

603 Ehtiyatların xarici valyuta ilə dəyərinin yenidən hesablanması zamanı yarananməzənnə fərqi üzrə mənfəət və ya zərər öz əksini tapmalıdır:

- ☐ Balans hesabatında;
- ☐ sair əməliyyat gəlirlərində.
- ☐ maliyyə gəlirlərində;
- ☐ kapitaldakı dəyişikliklər haqda hesabatda;
- ☒ mənfəət və zərər haqda hesabatda;

604 Dəyəri xarici valyuta ilə əks etdirilən materialların dəyərinin yenidən hesablanması zamanı yaranan zərər öz əksini tapır:

- ☐ İnzibati xərclər hesabınd .
- ☐ Fəaliyyətin dayandırılmasından zərərlər hesabında;

- ☐ Kommersiya xərcləri hesabında
- ☒ Sair əməliyyat xərcləri hesabında;
- ☐ Maliyyə xərcləri hesabında;

605 Xarici valyuta ilə əks etdirilən debitor borclarının (pul maddəsi) yenidən hesablanması zamanı yaranan mənfəət öz əksini hansı hesabda tapır:

- ☐ Doğru cavab yoxdur.
- ☐ Maliyyə gəlirləri;
- ☐ Əsas əməliyyat gəlirləri;
- ☒ Sair əməliyyat gəlirləri;
- ☐ Fəaliyyətin dayandırılmasından mənfəət;

606 Xarici valyuta ilə ölkə daxilində verilmiş borcun yenidən hesablanması zamanı yaranan mənfəət hansı hesabın debetində uçota alınır:

- ☐ 235-00
- ☐ 232-10
- ☐ 231-10
- ☒ 233-10
- ☐ 234-10

607 Xarici səhmdarlara hesablanmış dividendlərin yenidən hesablanması zamanı yaranan mənfə məzənnə fərqi hansı hesabda uçota alınır:

- ☐ 751-10.
- ☐ 223-10;
- ☐ 344-10;
- ☒ 731-80;
- ☐ 721-10;

608 Xarici səhmdarlara hesablanmış dividendlərin yenidən hesablanması zamanı yaranan müsbət məzənnə fərqi bu hesabda uçota alınır:

- ☐ 631-60.
- ☐ 621-10;
- ☐ 601-20 ;
- ☒ 611-80 ;
- ☐ 631-40;

609 Mal almaq üçün xarici şirkətə küçürülən avans məbləği hansı hesabın kreditində əks etdirilir :

- ☐ Düzgün cavab yoxdur.
- ☐ 224-11;
- ☐ 243-11;
- ☒ 223-11;
- ☐ 222-11;

610 Alınmış kredit üzrə mübadilə məzənnəsinin dəyişməsi (artması) nəticəsində yaranan zərər hansı xərclərə aid edilir :

- ☐ sair əməliyyat xərclərinə
- ☐ kommersiya xərclərinə;
- ☐ əsas xərclərə;
- ☒ maliyyə xərclərinə;
- ☐ inzibati xərclərə;

611 Alınmış kredit üzrə mübadilə məzənnəsinin dəyişməsi (azalması) nəticəsində yaranan mənfəət hansı hesabda uçota alınır:

- ☐ Xarici valyuta ilə digər maliyyə gəlirləri;
- ☐ İxrac əməliyyatları üzrə xarici valyuta ilə faiz gəlirləri;
- ☐ Xarici valyuta ilə faiz gəlirləri;
- ☒ Faiz xərci yaradan xarici öhdəliklər üzrə məzənnə cəhirləri;
- ☐ İdخال əməliyyatları üzrə xarici valyuta ilə faiz gəlirləri;

612 Müəssisənin xarici valyuta ilə ölkə daxilində verdiyi borc hansı hesabda uçota alınır:

- ☐ Digər qısamüddətli debitor borcları - XİF.
- ☐ Təhtəl hesab məbləğlər-XİF;
- ☐ Verilmiş qısamüddətli avanslar-XİF;
- ☒ Qısamüddətli verilmiş borclar-XİF;
- ☐ Digər qısamüddətli aktivlər- XİF;

613 Müəssisənin xarici valyuta ilə ölkə daxilində verdiyi borc hansı hesabın debetində uçota alınır:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ 233-10
- ☐ 233-11
- ☐ 223-12
- ☐ Bütün cavablar doğrudur.

614 DT 233-10 KT 631-60 mühasibat yazılışı nə zaman tərtib edilir:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Müəssisəyə xarici valyuta ilə borc verilən zaman;
- ☐ Müəssisəyə xarici valyuta ilə verilmiş borc qaytarılan zaman;
- ☒ Müəssisənin xarici valyuta ilə verdiyi borc üzrə mübadilə məzənnəsinin dəyişməsi (artması) nəticəsində yaranan mənfəət uçota alındıqda;
- ☐ Müəssisənin xarici valyuta ilə verdiyi borc üzrə mübadilə məzənnəsinin dəyişməsi (artması) nəticəsində yaranan zərər uçota alındıqda;

615 DT 223-11 KT 233-10 mühasibat yazılışı hansı halda tərtib edilir:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Müəssisəyə xarici valyuta ilə borc verilən zaman;
- ☐ Müəssisəyə xarici valyuta ilə verilmiş borc qaytarılan zaman;
- ☒ Müəssisəyə xarici valyuta ilə verilmiş borc qaytarıldıqda;
- ☐ Müəssisənin xarici valyuta ilə verdiyi borc üzrə mübadilə məzənnəsinin dəyişməsi (artması) nəticəsində yaranan zərər uçora əks etdirildikdə;

616 İxrac məhsullarının istehsalına çəkilən xərclərin uçotu hansı hesabda aparılır:

- ☐ Tikinti müqaviləsi üzrə bitməmiş tikinti işləri.
- ☐ Hazır məhsul ;
- ☐ Material ehtiyatları;
- ☒ İstehsalat məsrəfləri;
- ☐ Mallar;

617 İxrac məhsullarının istehsalına sərf olunan daxili xammal uçotda belə əks etdirilir:

- ☐ Doğru cavab yoxdur..
- ☐ DT 201-20 KT 431-00
- ☐ DT 201-10 KT 431-00
- ☒ DT 202-10 KT 201-1
- ☐ DT 201-22 KT 431-00

618 İxrac məhsullarının emalında çalışan işçi heyətinə hesablanmış əmək haqqı uçotda aşağıdakı kimi uçota alınır :

- ☐ Doğru cavab yoxdur
- ☐ DT 201-20 KT 531-00
- ☐ DT 202-20 KT 201-20
- ☒ DT 202-60 KT 533-00
- ☐ DT 201-22 KT 531-00

619 İxrac məhsullarının istehsalında istifadə olunan aktivlərə hesablanmış amortizasiya xərcləri üçün belə yazılış tərtib etdirilir:

- ☐ Doğru cavab yoxdur
- ☐ DT 202-31 KT 522-00
- ☐ DT 201-20 KT 531-00
- ☒ DT 202-40 KT 102-00, 112-00 və s.
- ☐ DT 202-30 KT 533-00;

620 İxrac məhsullarının istehsal maya dəyəri hansı hesabda formalaşır:

- ☐ Tikinti müqaviləsi üzrə bitməmiş tikinti işləri.
- ☐ Hazır məhsul;
- ☐ Material ehtiyatları;
- ☒ İstehsalat məsrəfləri;
- ☐ Mallar ;

621 İxrac malları üzrə milli valyuta ilə çəkilmiş kommersiya xərcləri üzrə hesab təqdim edildikdə aşağıdakı mühasibat yazılışı tərtib edilir:

- ☐ KT 711-11 KT 522-13
- ☐ KT 711-11 KT 223-11
- ☐ DT 811-00 KT 711-10
- ☒ DT 711-10 KT 545-10
- ☐ DT 801-00 KT 711-11

622 İxrac malları üzrə xarici valyuta ilə hesablanmış gömrük rüsumları uçotda belə əks etdirilir:

- ☐ Heç biri doğru deyil
- ☐ DT 711-10 KT 545-10
- ☐ DT 801-00 KT 711-10
- ☒ KT 711-11 KT 521-13
- ☐ DT 801-00 KT 711-11

623 İxrac malları üzrə gömrük rüsumları xarici valyuta ilə ödənilən zaman uçotda belə əks etdirilir:

- ☐ Heç biri doğru deyil
- ☐ DT 545-10 KT 223-11
- ☐ DT 711-10 KT 545-10
- ☒ DT 521-13 KT 223-11
- ☐ KT 711-11 KT 223-10

624 Alıcı və sifarişçilərə lara göndərilmiş ixrac məhsulunun(malın) dəyərinin ödənilməsi üçün hesabnamə təqdim edildikdə uçotda belə əks etdirilir:

- ☐ DT 601-11 KT 801-00
- ☐ DT 801-11 KT 711-10;
- ☐ DT 211-14 KT 601-21;
- ☒ DT 211-11 KT 601-11;
- ☐ DT 801-11 KT 701-11;

625 Satılmış ixrac mallarının dəyəri (maya dəyəri ilə) silindikdə uçotda necə əks etdirilir:

- ☐ DT 801-11 KT 711-10;
- ☐ DT 701-11 KT 205-10;
- ☐ DT 701-11 KT 205-11;
- ☒ DT 701-11 KT 205-11;
- ☐ DT 801-11 KT 701-11;

626 Satılmış ixrac mallarının maya dəyəri satışdan gəlirə silinən zaman aşağıdakı kimi uçotda əks etdirilir:

- ☒ DT 601-11 KT 701-11;
- ☐ DT 701-11 KT 205-11;
- ☐ DT 801-11 KT 721-10;
- ☐ DT 611-11 KT 711-11;
- ☐ DT 801-11 KT 701-11;

627 İxracatçının hesabına ixrac mallarının satışından vəsait daxil olduqda aşağıdakı yazılış tərtib edin:

- ☐ DT 223-11 KT 221-11;
- ☐ DT 611-11 KT 711-11;
- ☐ DT 211-11 KT 601-11;
- ☒ DT 223-11 KT 211-11;
- ☐ DT 701-11 KT 205-11;

628 İxrac mallarının satışından əldə edilən gəlir maliyyə nəticələrinə silindikdə uçotda belə əks etdirilir:

- ☐ DT 601-11 KT 221-11;
- ☐ DT 611-11 KT 204-11;

- ☐ DT 211-11 KT 221-11;
- ☒ DT 601-11 KT 801-00;
- ☐ DT 211-11 KT 611-80;

629 İxrac malları üzrə xarici valyuta ilə hesablanmış gömrük rüsumları ödənildikdə uçotda aşağıdakı yazılış tərtib edilir:

- ☐ DT 521-12 KT 223-12;
- ☐ DT 711-11 KT 521-13;
- ☐ DT 711-11 KT 521-12;
- ☒ DT 521-13 KT 223-11;
- ☐ DT 701-11 KT 205-11;

630 İxrac mallarının emalı üzrə milli valyuta ilə baş vermiş xərclər uçotda belə əks etdirilir:

- ☐ DT 543-10 KT 223-10
- ☐ DT 202-60 KT 223-11;
- ☐ DT 202-50 KT 223-10;
- ☒ DT 202-60 KT 545-10;
- ☐ DT 202-80 KT 223-11;

631 İxrac məhsulları üzrə xarici valyuta ilə kommersiya xərcləri (gömrük rüsumundan başqa) baş erdikdə aşağıdakı mühasibat yazılışı tərtib edilir:

- ☐ Heç biri doğru deyil
- ☐ DT 801-00 KT 711-11
- ☐ DT 801-00 KT 711-10
- ☒ DT 711-11 KT 545-11
- ☐ KT 711-11 KT 522-13

632 İxrac məhsulları üzrə xarici valyuta ilə çəkilmiş kommersiya xərcləri ölkə daxilindəki valyuta hesabından ödənildikdə aşağıdakı mühasibat yazılışı tərtib edilir:

- ☐ Heç biri doğru deyil
- ☐ DT 711-10 KT 545-10
- ☐ DT 801-00 KT 711-10
- ☒ DT 545-11 KT 223-11
- ☐ KT 711-11 KT 522-13

633 İxrac məhsulları üzrə xarici valyuta ilə çəkilmiş kommersiya xərcləri xaricdəki valyuta hesabından ödənildikdə aşağıdakı mühasibat yazılışı tərtib edilir:

- ☐ Heç biri doğru deyil
- ☐ DT 711-10 KT 545-10
- ☐ DT 801-00 KT 711-10
- ☒ DT 545-11 KT 223-12
- ☐ KT 711-11 KT 522-13

634 Mövcud qanunvericiliynə əsasən ixrac məhsulları ƏDV-yə cəlb edilir:

- ☐ Heç biri doğru deyil

- ☐ bəzi mallar cəlb olunmur;
- ☐ cəlb olunur;
- ☒ cəlb edilmir;
- ☐ bəzi mallar cəlb olunur

635 Mövcud qanunvericiliyə əsasən aksizli malların ixracı ƏDV-yə cəlb edilmir:

- ☐ qanunvericilikdə belə hal nəzərdə tutulmayıb.
- ☐ cəlb olunur;
- ☐ cəlb edilmir;
- ☒ sıfır dərəcəsi ilə cəlb olunur;
- ☐ 18% dərəcəsi ilə cəlb olunur

636 İdxal mallarının faktiki maya dəyəri hansı hesabda formalaşır:

- ☐ Xaricdən birbaşa göndərilən idxal malları;
- ☐ Məhsulun anbarında olan ixrac məhsulları;
- ☐ Ölkədaxili yollarda olan ixrac məhsulları;
- ☒ Müəssisənin anbarında olan idxal malları.
- ☐ Xarici ölkələrin yollarında olan idxal malları;

637 İdxal malları üzrə aksiz vergisi hesablandıqda vergitutma bazası kimi nə götürülür:

- ☐ malın kontrakt dəyəri ilə aksiz vergisinin cəmi;
- ☐ malın istehsal maya dəyəri;
- ☐ malın kontrakt dəyəri;
- ☒ malın gömrük dəyəri və gömrük rüsumlarının məbləği;
- ☐ malın gömrük dəyəri, gömrük rüsumları və aksiz vergisi;

638 Birbaşa göndərmə şərtlə idxal malı daxil olan zaman hansı hesabın debetində uçota alınır:

- ☐ doğru cavab yoxdur.
- ☐ Xarici alıcı və sifarişçilərə birbaşa göndərilən ixrac məhsulları;
- ☐ Xarici ölkələrin yollarında olan idxal malları;
- ☒ Xaricdən birbaşa göndərilən idxal malları;
- ☐ Xarici ölkələrin yollarında olan ixrac məhsulları idxal malları;

639 Alınmış idxal malları üzrə gömrük rüsumları hesablanan zaman hansı hesabın kreditində əks etdirilir:

- ☐ 512-00;
- ☐ doğru cavab yoxdur.
- ☐ 522-00;
- ☐ 513-00;
- ☒ 521-17;

640 DT 521-17 KT 223-11 mühasibat yazılışı nə zaman tərtib edilir:

- ☐ Doğru cavab yoxdur.
- ☐ İdxal mallarına hesablanmış gömrük yığımları hesablandıqda;
- ☐ İdxal mallarına ƏDV hesablandıqda;
- ☒ İdxal mallarına hesablanmış gömrük rüsumları xarici valyuta ilə ödənildikdə;

☐ İdxal mallarına hesablanmış gömrük yığımları ödəniləndə;

641 İdxal malları üzrə xarici valyuta ilə hesablanmış gömrük yığımları ödənilən zaman uçotda belə əks etdirilir:

☐ doğru cavab yoxdur.

☐ DT 545-11 KT 223-10;

☐ DT 521-15 KT 223-11;

☒ DT 545-11 KT 223-11;

☐ DT 521-14KT 223-11;

642 DT 545-11 KT 223-11 mühasibat yazılışı nə zaman tərtib edilir:

☐ Doğru cavab yoxdur.

☐ İdxal mallarına hesablanmış gömrük yığımları hesablandıqda;

☐ İdxal malların üzrə ƏDV ödəniləndə;

☒ İdxal mallarına hesablanmış gömrük yığımları xarici valyuta ilə ödəniləndə;

☐ İdxal mallarına hesablanmış gömrük rüsumları ödəniləndə;

643 İdxal malları üzrə hesablanmış ƏDV bank vasitəsi ilə ölkədaxilindəki valyuta hesabından köçürülən zaman uçotda aşağıdakı kimi əks etdirilir:

☐ doğru cavab yoxdur.

☐ DT 205-32 KT 521-17;

☐ DT 205-32 KT 545-11;

☒ DT 521-15 KT 223-11;

☐ DT 205-32 KT 521-15;

644 İdxal malları üzrə ƏDV xaricdəki valyuta hesabından ödəniləndə uçotda aşağıdakı kimi əks etdirilir:

☐ DT 205-32 KT 521-15;

☐ DT 241-15 KT 223-11;

☐ DT 205-32 KT 545-11;

☒ DT 521-15 KT 223-12;

☐ DT 205-32 KT 521-17;

645 DT 224-13 KT 223-12 mühasibat yazılışı hansı halda tərtib edilir:

☐ Doğru cavab yoxdur

☐ İdxal malları üzrə xarici məhsatana olan borc milli valyuta ilə ödəniləndə;

☐ İdxal malları üzrə xarici məhsatana olan borc akkreditivlə ödəniləndə;

☒ İdxal malları üzrə hesablaşmaları həyata keçirmək üçün xarici məhsatanın bankında akkreditiv açıldıqda;

☐ İdxal malları üzrə xarici məhsatana olan borc xarici valyuta ilə ödəniləndə;

646 Alınmış idxal mallarına görə xarici məhsatalara olan borc akkreditivlə ödəniləndə hansı hesabın kreditində əks etdirilir:

☐ doğru cavab yoxdur

☐ 225-10;

☐ 223-10;

☒ 224-13;

☐ 223-12;

647 Açılmış akkreditiv üzrə qalıq məbləği ölkədaxilindəki valyuta hesabına köçürülən zaman uçotda aşağıdakı müxabirələşmə tərtib edilir:

- ☐ DT 241-12 KT 521-12;
- ☐ DT 531-11 KT 224-13;
- ☐ DT 221-10 KT 223-10;
- ☒ DT 223-11 KT 224-13;
- ☐ DT 205-32 KT 521-15;

648 Alınmış idxal malı anbara faktiki maya dəyərlə mədaxil edildikdə hansı hesabın debetində əks etdirilir:

- ☐ 521-15;
- ☐ 205-31;
- ☐ 205-32;
- ☒ 205-36 ;
- ☐ 204-15;

649 İdxal malları almaq üçün xarici məlsatana ölkədaxilindəki valyuta hesabından avans köçürülən zaman aşağıdakı yazılış tərtib edilir:

- ☐ DT 241-12 KT 521-12;
- ☐ DT 205-36 KT 545-10;
- ☐ DT 205-36 KT 223-10;
- ☒ DT 243-10 KT 223-11;
- ☐ DT 223-12 KT 224-13;

650 İdxal əməliyyatları üzrə uzunmüddətli zəmanət öhdəliklərinin uçotu hansı hesabda uçota alınır:

- ☐ Doğru cavab yoxdur.
- ☐ Xarici valyuta ilə uzunmüddətli hüquqi öhdəliklər ;
- ☐ İşdən azad olunma ilə bağlı xarici valyuta ilə uzunmüddətli müvainat və öhdəliklər;
- ☒ Xarici valyuta ilə uzunmüddətli zəmanət öhdəlikləri;
- ☐ Xarici valyuta ilə digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər;

651 İdxal əməliyyatları zamanı qısamüddətli zəmanət öhdəliklərinin uçotu hansı hesabda uçota alınır:

- ☐ Doğru cavab yoxdur.
- ☐ Xarici valyuta ilə qısamüddətli hüquqi öhdəliklər ;
- ☐ İşdən azad olunma ilə bağlı xarici valyuta ilə qısamüddətli müvainat və öhdəliklər;
- ☒ Xarici valyuta ilə qısamüddətli zəmanət öhdəlikləri ;
- ☐ Xarici valyuta ilə digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər;

652 İdxal mallarının dəyərini ödənilməsi üçün verilmiş veksəl üzrə məlsatana olan borc ölkədaxilindəki valyuta hesabından ödənildikdə belə yazılış tərtib edilir:

- ☐ DT 205-31 KT 531-12;
- ☒ DT 531-12 KT 223-11;
- ☐ Doğru cavab yoxdur
- ☐ DT 531-11 KT 531-12 ;
- ☐ DT 205-31 KT 531-12;

653 DT 731-80 KT 531-12 yazılışı hansı halda tərtib edilir:

- ☐ Doğru cavab yoxdur
- ☐ İdxal mallarının dəyərinin ödənilməsi məqsədi ilə verilmiş veksəl üzrə məlsatana olan borc ödənildikdə;
- ☐ İdxal mallarının dəyərinin ödənilməsi məqsədi ilə verilmiş veksəl üzrə məlsatana olan borc ödənildikdə yaranan müsbət məzənnə fərqi uçotda əks etdirildikdə;
- ☒ İdxal mallarının dəyərinin ödənilməsi məqsədi ilə verilmiş veksəl üzrə məlsatana olan borc ödənildikdə yaranan mənfə məzənnə fərqi uçotda əks etdirildikdə;
- ☐ İdxal mallarının dəyərinin ödənilməsi məqsədi ilə verilmiş veksəl üzrə məlsatana olan borc yarandıqda;

654 İdxalçı idxal malları üzrə ƏDV ödəyir:

- ☐ doğru cavab yoxdur.
- ☐ ödəyir;
- ☐ ödəmir ;
- ☒ vergi məcəlləsində nəzərdə tutulun hallarda və qaydalarda ödəyir;
- ☐ sıfır dərəcəsi ilə ödəyir;

655 İdxal malları üzrə aksiz vergisinin ödənilməsi nəzərdə tutulurmu:

- ☐ doğru cavab yoxdur.
- ☒ yalnız aksizli mallar üzrə nəzərdə tutulur;
- ☐ tutulmur ;
- ☐ tutulur;
- ☐ sıfır dərəcəsi ilə tutulur;

656 İdxal malları üzrə vergilər nə zaman ödənilir:

- ☐ doğru cavab yoxdur.
- ☐ mallar idxalatçının ünvanına yüklənən zaman;
- ☐ mallar idxalçının anbarına daxil olan zaman;;
- ☒ gömrük rəsmiləşdirilməsi zamanı;
- ☐ idxalatçı ilə müqavilə bağlanan zaman;

657 İdxal malları üzrə vergilər hansı orqana ödənilir:

- ☐ doğru cavab yoxdur.
- ☐ Maliyyə Nazirliyinə;
- ☐ dövlət büdcəsinə;
- ☒ gömrük orqanlarına;
- ☐ İqtisadi İnkişaf Nazirliyinə;

658 İdxal malları üzrə hesablanmış gömrük rüsumları xarici valyuta hesabından ödənilən zaman belə yazılış tərtib edilir:

- ☐ DT 205-32 KT 205-30;
- ☐ DT 205-32 KT 521-17;
- ☐ DT 205-33 KT 531-11;
- ☒ DT 521-17 KT 223-12;
- ☐ DT 205-32 KT 205-31;

659 İdxal malları üzrə hesablanmış aksiz vergisi xaricdəki valyuta hesabından ödənildikdə uçotda aşağıdakı

kimi əks etdirilir:

- ☐ doğru cavab yoxdur
- ☐ DT 205-32 KT 521-17;
- ☐ DT 205-32 KT 545-11;
- ☒ DT 521-15 KT 223-12;
- ☐ DT 205-32 KT 521-15;

660 Xarici malsatanın bankında idxal malları üzrə hesablaşmaları həyata keçirmək üçün akkreditivin açılması üçün ölkədaxilindəki valyuta hesabından vəsait köçürüldükdə belə yazılış verilir:

- ☐ DT 241-12 KT 521-15;
- ☐ DT 521-15 KT 223-11;
- ☐ DT 205-32 KT 223-10;
- ☒ DT 224-13 KT 223-11;
- ☐ DT 205-32 KT 521-17;

661 Kommersiya krediti şərti ilə alınmış idxal mallarının dəyərinin ödənilməsi üçün verilən veksel üzrə malsatana olan borc ölkədəki valyuta hesabından ödənildikdə belə yazılış tərtib edilir:

- ☐ Doğru cavab yoxdur
- ☐ DT 205-31 KT 531-12;
- ☐ DT 205-31 KT 531-12;
- ☒ DT 531-12 KT 223-11;
- ☐ DT 531-11 KT 531-12 ;

662 Komitent tərəfindən komissionerin bankdakı valyuta hesabına alınmış idxal malı və qaimə xərclərinin ödənilməsi üçün xaricdəki valyuta hesabından vəsait köçürüldükdə belə yazılış tərtib edilir:

- ☐ DT 531-12 KT 611-80;
- ☐ DT 205-31 KT 531-12;
- ☐ DT 531-12 KT 223-12;
- ☒ DT 217-13 KT 223-12;
- ☐ DT 731-80 KT 531-12 ;

663 Komitent tərəfindən komissionerin bankdakı hesabına alınmış idxal malı və qaimə xərclərinin ödənilməsi üçün milli valyuta ilə vəsait köçürüldükdə belə yazılış tərtib edilir:

- ☐ DT 531-12 KT 611-80;
- ☐ DT 205-31 KT 531-12;
- ☐ DT 531-12 KT 223-12;
- ☒ DT 217-12 KT 223-10;
- ☐ DT 731-80 KT 531-12 ;

664 İdxal mallarına hesablanmış ƏDV məbləği əvəzləşdirilən zaman uçotda belə əks etdirilir:

- ☐ DT 223-11 KT 601-13;
- ☐ DT 241-11 KT 531-11 ;
- ☐ DT 241-11 KT 521-11;
- ☒ DT 521-11 KT 241-11;
- ☐ DT 521-17 KT 241-11;

665 İdxal malları üzrə büdcəyə çatası ƏDV məbləği köçürülən zaman uçotda belə əks etdirilir:

- ☐ DT 223-11 KT 601-13;
- ☐ DT 241-11 KT 521-11;
- ☒ DT 521-11 KT 223-11 ;
- ☐ DT 521-11 KT 241-11;
- ☐ DT 521-17 KT 241-11;

666 DT 521-17 KT 223-12 mühasibat yazılışı özündə nəyi əks etdirir?

- ☐ İdxal malları üzrə hesablanmış ƏDV-nin ölkə daxilindəki valyuta hesabından ödənilməsini;
- ☐ İdxal malları üzrə hesablanmış aksiz vergisinin xaricdəki valyuta hesabından ödənilməsini;
- ☐ İdxal malları üzrə gömrük rüsumlarının hesablanması;
- ☒ İdxal malları üzrə hesablanmış gömrük rüsumlarının xarici valyuta hesabından ödənilməsini;
- ☐ İdxal malları üzrə hesablanmış aksiz vergisinin ölkə daxilindəki valyuta hesabından ödənilməsini;

667 DT 521-15 KT 223-12 mühasibat yazılışı nəyi əks etdirir?

- ☐ İdxal malları üzrə ƏDV-nin hesablanması;
- ☐ İdxal malları üzrə hesablanmış gömrük rüsumlarının hesablanması;
- ☐ İdxal malları üzrə aksiz vergisinin hesablanması;
- ☒ İdxal mallarına hesablanmış aksiz vergisinin xaricdəki valyuta hesabından ödənilməsini;
- ☐ İdxal malları üzrə hesablanmış aksiz vergisinin ölkə daxilindəki valyuta hesabından ödənilməsini;

668 Barter əməliyyatları zamanı alınan mallar (işlər, xidmətlər) üzərində mülkiyyət hüququ tərəflərə nə zaman keçir:

- ☐ Doğru cavab yoxdur.
- ☐ İştirakçılardan biri tərəfindən öhdəliyini tam yerinə yetirildiyi andan;
- ☐ Barter müqaviləsi bağlandığı andan;
- ☒ Müqavilə iştirakçılarından hər ikisi tərəfindən müqavilə öhdəliklərini tam yerinə yetirilməsindən sonra;
- ☐ Qanunvericilikdə belə hal nəzərdə tutulmayıb;;

669 Barter müqaviləsinə əsasən məhsul (mal) alıcılara mərhələli sxem üzrə yüklənib göndərildikdə uçotda belə əks etdirilir:

- ☐ DT 205-12 KT 205-10;
- ☐ DT 204-11 KT 204-10;
- ☐ DT 204-12 KT 204-10;
- ☒ DT 204-12 KT 204-10; və DT 205-12 KT 205-10;
- ☐ DT 701-11 KT 204-11;

670 DT 211-11 KT 601-11 yazılışı nə zaman tərtib edilir:

- ☐ doğru cavab yoxdur.
- ☐ xarici malalana birbaşa mal yüklənib göndərildikdə;
- ☐ xarici malalana mal yüklənib göndərildikdə;
- ☒ barter müqaviləsinə əsasən xarici malalana yüklənib göndərilmiş mala görə hesabnamə təqdim edildikdə;
- ☐ alıcılara buraxılmış malın dəyəri silindikdə;

671 DT 701-11 KT 204-11 yazılışı hansı halda tərtib edilir:

- ☐ doğru cavab yoxdur.
- ☐ satılmış məhsulun maya dəyəri satışdan gəlirə silindikdə;
- ☐ anbardan alıcılara məhsul yüklənib buraxıldıqda;
- ☒ barter müqaviləsinə xarici malalana yüklənmiş göndərilmiş məhsulun uçot qiyməti ilə dəyəri satışın maya dəyərinə silinən zaman;
- ☐ satış üzrə çəkilmiş xərclər silindikdə;

672 DT 801-00 KT 711-10 mühasibat yazılışı nə zaman tərtib edilir:

- ☐ Doğru cavab yoxdur.
- ☐ Barter əməliyyatları üzrə maliyyə nəticələti uçotda əks etdirildikdə;
- ☐ Məhsul satışı üzrə kommersiya xərcləri uçotda əks etdirildikdə;
- ☒ Barter müqaviləsinə əsasən məhsulun satışı üzrə mənatla çəkilən xərclər silinildikdə;
- ☐ Məhsulun satışı üzrə kommersiya xərcləri ödənildikdə;

673 Barter müqaviləsinə əsasən satılmış məhsulun maya dəyəri satışdan gəlirə uçotda necə əks etdirilir:

- ☐ DT 701-11 KT 204-11;
- ☐ DT 205-31 KT 223-11;
- ☐ DT 205-36 KT 205-31;
- ☒ DT 601-11 KT 701-11;
- ☐ DT 211-11 KT 601-11;

674 DT 531-11 KT 211-11 mühasibat yazılışı nə zaman tərtib edilir:

- ☐ Doğru cavab yoxdur.
- ☐ Müqavilə üzrə daxil olmuş mal mədaxil olunduqda;
- ☐ Məhsulata olan borc hesabdən ödənildikdə;;
- ☒ Barter müqaviləsi iştirakçıların öhdəlikləri qarşılıqlı surətdə nəzərə alınan zaman;
- ☐ Xarici məhsulata olan borc uçota alındıqda;

675 Barter müqaviləsi üzrə ölkə müəssisəsinin ixrac üzrə xidmətə çəkdiyi xərc uçotda belə əks etdirilir

- ☐ DT 205-36 KT 205-31;
- ☐ DT 205-31 KT 223-11;
- ☐ DT 202-00 KT 201-00; 533-00; 522-00; 545-10;
- ☒ DT 203-00 KT 201-00; 533-00; 522-00; 545-11;
- ☐ DT 531-11 KT 211-11;

676 Barter müqaviləsi üzrə ölkə müəssisəsinin xaricdə göstərdiyi xidmətlər üzrə qəbul aktı imzalanmış və sifarişçiyə hesabnamə təqdim edildikdə aşağıdakı yazılışla uçotda əks etdirilir

- ☐ A və B-də göstərilən.
- ☐ DT 531-11 KT 211-11;
- ☐ DT 202-00 KT 201-00;
- ☒ DT 211-15 KT 601-20;
- ☐ DT 205-31 KT 223-11;

677 Ölkə müəssisəsinin xaricdə göstərilən xidmətlər üzrə çəkdiyi xərclər silinən zaman uçotda belə əks etdirilir

- ☐ Doğru cavab yoxdur.

- ☐ DT 211-00 KT 601-20;
- ☐ DT 202-00 KT 201-00;
- ☒ DT 701-20 KT 203-00;
- ☐ DT 205-31 KT 223-11;

678 Barter əməliyyatları zamanı hesablaşmalar hansı sənəd əsasında aparılır:

- ☐ düzgün cavab yoxdur;
- ☐ müqavilə;
- ☐ beynəlxalq qaimə;
- ☒ hesab-faktura;
- ☐ sövdələşmə pasportu;

679 Barter müqaviləsi üzrə ölkə müəssisəsinin ixrac üzrə iş və xidmətə çəkdiyi xərc hansı hesabın debetində əks etdirilir:

- ☐ düzgün cavab yoxdur;
- ☐ 204-00;
- ☐ 202-00;
- ☒ 203-00;
- ☐ 205-00;

680 Barter müqaviləsinə əsasən xarici valyuta ilə məhsulun satışı üzrə xərclər hansı hesabın debetində uçota alınır:

- ☐ düzgün cavab yoxdur;
- ☐ 701-11;
- ☐ 701-10 ;
- ☒ 711-11;
- ☐ 701-12;

681 Barter müqaviləsinə əsasən xarici valyuta ilə məhsulun satışı üzrə xərclər hansı hesabın debetində silinir:

- ☐ Doğru cavab yoxdur.
- ☐ Kommersiya xərcləri-XİF ;
- ☐ Satılmış məhsulların (malların) maya dəyəri-XİF;
- ☒ Xarici iqtisadi fəaliyyət üzrə ümumi mənfəət(zərər)-XİF;
- ☐ İnzibati xərclər- XİF;

682 Barter müqaviləsinə əsasən milli valyuta ilə məhsulun satışı üzrə xərclər silindikdə hansı hesab kreditləşdirilir:

- ☐ Doğru cavab yoxdur
- ☐ 711-11;
- ☐ 701-10 ;
- ☒ 711-10;
- ☐ 701-11;

683 Barter müqaviləsinə əsasən xaricdə göstərilmiş xidmətlər üzrə ƏDV hesablandıqda hansı hesabın kreditində əks etdirilir:

- ☐ Doğru cavab yoxdur.
- ☐ 241-11;
- ☐ 521-10;
- ☒ 521-21;
- ☐ 211-13;

684 Barter müqaviləsinə əsasən xarici valyuta ilə məhsulun satışı üzrə xərclər hansı hesabın debetinə silinir:

- ☐ Doğru cavab yoxdur
- ☐ Satılmış idxal məhsulunun(mallarının) maya dəyəri;
- ☐ Satılmış ixrac məhsulunun(mallarının) maya dəyəri;
- ☒ Xarici iqtisadi fəaliyyət üzrə ümumi mənfəət(zərər);
- ☐ Xaricdə göstərilən xidmətlərin maya dəyəri;

685 Barter müqaviləsinə əsasən xaricdə göstərilmiş xidmətlərdən daxil olan gəlirlər bu hesabın debetində uçota alınır:

- ☐ Doğru cavab yoxdur.
- ☐ 521-11;
- ☐ 801-00;
- ☒ 211-15;
- ☐ 215- 11;

686 Barter müqaviləsi üzrə yerinə yetirilmiş işlərdən əldə edilən gəlir hansı hesabın hesabın kreditində əks etdirilir:

- ☐ Doğru cavab yoxdur.
- ☐ 601-20;
- ☐ 601-10;
- ☒ 601-30;
- ☐ 611-30;

687 Barter zamanı iddialar təmin edilmir:

- ☐ doğru cavab yoxdur..
- ☐ göndərmənin azaldılması ilə edilir;
- ☐ edilmir;
- ☒ edilir;
- ☐ pul ödəməklə ödənilir

688 DT 601-20 KT 521-21 yazılışı nəyi əks etdirir: aşağıdakı yazılış tərtib edilir:

- ☐ Doğru cavab yoxdur.
- ☐ Barter müqaviləsinə əsasən xaricdə göstərilmiş xidmətlər üzrə ƏDV-nin əvəzləşdirilməsin
- ☐ Barter müqaviləsinə əsasən xaricdə göstərilmiş xidmətlər üzrə ƏDV-nin ödənilməsini;
- ☒ Barter müqaviləsinə əsasən xaricdə göstərilmiş xidmətlər üzrə ƏDV-nin hesablanması;
- ☐ Barter müqaviləsinə əsasən xaricdə göstərilmiş xidmətlər üzrə ƏDV-nin silinməsini;

689 DT 701-20 KT 203-00 mühasibat yazılışı nə zaman tərtib edilir:

- ☐ Doğru cavab yoxdur.

- ☐ Rezident müəssisə tərəfindən xaricdə göstərilən xidmətlər üzrə gəlir uçota alındıqda;
- ☐ Ölkə müəssisəsinin xaricdə göstərilən xidmətlər üzrə çəkdiyi xərclər uçotda əks etdirildikdə;
- ☒ Ölkə müəssisəsinin xaricdə göstərilən xidmətlər üzrə çəkdiyi xərclər silinən zaman;
- ☐ Rezident müəssisə tərəfindən xaricdə göstərilən xidmətlər üzrə gəlir daxil olduqda;

690 Xaricdə həyata keçirilən tikinti-quraşdırma işlərinə podratçı təşkilat tərəfindən çəkilmiş xərclər hansı hesabın kreditində uçota alınır:

- ☒ 203-10;
- ☐ 205-10;
- ☐ 204-10;
- ☐ 202-10;
- ☐ 206-10.

691 DT 203-10 KT 201-00; 533-00; 522-00; 112-00, 531-11 və s. yazılışı nə zaman tərtib edilir:

- ☐ Doğru cavab yoxdur.
- ☐ Təhvil-qəbul aktına əsasən təhvil verilmiş obyektə görə xarici sifarişçiyə hesab təqdim edildikdə ;
- ☐ Xaricdə tikintisi başa çatmış obyekt təhvil-qəbul aktına əsasən qəbul edildikdən sonra faktiki çəkilmiş xərclər silindikdə;
- ☒ Podratçı təşkilat tərəfindən müqavilə əsasında xaricdə tikinti- quraşdırma işlərinə çəkilən xərclər uçotda əks etdirildikdə;
- ☐ Təhvil verilmiş obyektə görə xarici sifarişçidən ödəniş daxil olduqda;

692 DT 204-17 KT 203-10 yazılışı nə zaman tərtib edilir:

- ☐ Doğru cavab yoxdur.
- ☐ Podratçı təşkilat tərəfindən müqavilə əsasında xaricdə tikinti- quraşdırma işlərinə çəkilən xərclər uçotda əks etdirildikdə;
- ☐ Təhvil-qəbul aktına əsasən təhvil verilmiş obyektə görə xarici sifarişçiyə hesab təqdim edildikdə ;
- ☒ Xaricdə tikintisi başa çatmış obyekt təhvil-qəbul aktına əsasən qəbul edildikdən sonra faktiki çəkilmiş xərclər silindikdə;
- ☐ Təhvil verilmiş obyektə görə xarici sifarişçidən ödəniş daxil olduqda;

693 DT 215-10 KT 601-31 mühasibat yazılışı nə zaman tərtib edilir:

- ☐ Doğru cavab yoxdur.
- ☐ Podratçı təşkilat tərəfindən müqavilə əsasında xaricdə tikinti- quraşdırma işlərinə çəkilən xərclər uçotda əks etdirildikdə;
- ☐ Xaricdə tikintisi başa çatmış obyekt təhvil-qəbul aktına əsasən qəbul edildikdən sonra faktiki çəkilmiş xərclər silindikdə;
- ☒ Xaricdə akta əsasən təhvil verilmiş tikinti obyektə görə xarici sifarişçiyə hesab təqdim edildikdə;
- ☐ Təhvil verilmiş obyektə görə xarici sifarişçidən ödəniş daxil olduqda;

694 DT 701-31 KT 204-17 yazılışı aşağıdakı halda tərtib edilir:

- ☐ Təhvil verilmiş obyektə görə xarici sifarişçidən ödəniş daxil olduqda;
- ☐ Podratçı təşkilat tərəfindən müqavilə əsasında xaricdə tikinti- quraşdırma işlərinə çəkilən xərclər uçotda əks etdirildikdə;
- ☐ Xaricdə tikintisi başa çatmış obyekt təhvil-qəbul aktına əsasən qəbul edildikdən sonra faktiki çəkilmiş xərclər silindikdə;
- ☒ Xaricdə obyektin tikintisi üzrə faktiki çəkilmiş xərclər satışın maya dəyərinə silindikdə;
- ☐ Xaricdə akta əsasən təhvil verilmiş tikinti obyektə görə xarici sifarişçiyə hesab təqdim edildikdə;

695 DT 601-31 KT 701-31 yazılışı hansı halda tərtib edilir:

- ☐ Doğru cavab yoxdur.
- ☐ Xaricdə akta əsasən təhvil verilmiş tikinti obyektə görə xarici sifarişçiyə hesab təqdim edildikdə;
- ☐ Xaricdə obyektin tikintisi üzrə faktiki çəkilmiş xərclər satışın maya dəyərinə silindikdə;
- ☒ Xaricdə tikinti müqaviləsi üzrə yerinə yetirilmiş işlərin maya dəyəri satışdan gəlirə silinən zaman;
- ☐ Təhvil verilmiş obyektə görə xarici sifarişçidən ödəniş daxil olduqda;

696 DT 203-00 KT 531-11 yazılışı hansı halda tərtib edilir:

- ☐ Doğru cavab yoxdur.
- ☐ Xarici təşkilatın sifarişinə əsasən xaricdə yerinə yetirilmiş tikinti quraşdırma işləri üzrə qısamüddətli debitor borcu uçota alındıqda;
- ☐ Xarici podratçı təşkilat tərəfindən ölkə ərazisində göstərdiyi xidmətlərin dəyəri müqavilə qiyməti ilə ödənildikdə;
- ☒ Ölkə ərazisində xarici təşkilat tərəfindən göstərilən xidmətlər üzrə təqdim edilmiş hesabnamə aksept edilən zaman;
- ☐ Xarici podratçı təşkilat tərəfindən ölkə ərazisində göstərdiyi xidmətlərin dəyəri müqavilə qiyməti ilə ödənildikdə;

697 DT 531-11 KT 223-12 mühasibat yazılışı hansı halada tərtib edilir:

- ☐ Doğru cavab yoxdur.
- ☐ Xarici təşkilatın sifarişinə əsasən xaricdə yerinə yetirilmiş tikinti quraşdırma işləri üzrə qısamüddətli debitor borcu uçota alındıqda;
- ☐ Ölkə ərazisində xarici təşkilat tərəfindən göstərilən xidmətlər üzrə təqdim edilmiş hesabnamə aksept edilən zaman;
- ☒ Xarici podratçı təşkilat tərəfindən ölkə ərazisində göstərdiyi xidmətlərin dəyəri ödənildikdə;
- ☐ Xaricdə akta əsasən təhvil verilmiş tikinti obyektə görə xarici sifarişçiyə hesab təqdim edildikdə;

698 Xarici təşkilatın sifarişinə əsasən xaricdə yerinə yetirilmiş tikinti quraşdırma işləri üzrə qısamüddətli debitor borcu hansı hesabda uçota alınır :

- ☐ Doğru cavab yoxdur.
- ☐ Ölkə daxilində xarici sifarişçilər üçün yerinə yetirilən tikinti-quraşdırma işləri üzrə;
- ☐ Tikinti müqavilələri üzrə xaricdə aparılan tikinti-quraşdırma işləri;
- ☒ Tikinti müqaviləsinə əsasən xaricdə yerinə yetirilən tikinti-quraşdırma işləri üzrə qısamüddətli debitor borcları;
- ☐ Xarici ölkələrdə göstərilən texniki köməklik üzrə qısamüddətli debitor borcları;

699 Yerinə yetirilmiş tikinti quraşdırma işləri üzrə sifarişçiyə təqdim edilmiş hesabnamə üzrə podratçı üçün mənfi məzənnə fərqi bu hesabın debetində uçota alınır:

- ☐ 731-90;
- ☐ 731-40
- ☐ 731-10 ;
- ☒ 731-80
- ☐ 611-80;

700 Ölkə daxilində xarici təşkilatlara göstərilən xidmətlər üzrə xərclər hansı hesabda əks etdirilir:

- ☐ 204-20.
- ☐ 203-30;
- ☐ 203-31;

- ☒ 203-32;
☐ 204-18;

701 Ölkə daxilində xarici təşkilatlara göstərilən xidmətlər üzrə xərclər bu hesabda əks etdirilir:

- ☐ Doğru cavab yoxdur.
☐ Xarici təşkilatlarla balanslanmış tikinti müqavilələri üzrə ölkə daxilində aparılan tikinti quraşdırma işləri;
☐ Tikinti müqaviləsi üzrə xaricdə aparılan tikinti quraşdırma işləri;
☒ Ölkə daxilində xarici təşkilatlar üçün göstərilən xidmətlər üzrə xərclər;
☐ Xarici təşkilatlara göstərilən texniki köməklik;

702 Ölkə daxilində xarici təşkilat üçün tikinti-quraşdırma işlərinə çəkilən xərclər hansı hesabda uçota alınır:

- ☐ Doğru cavab yoxdur.
☐ 215-10;
☐ 203-10;
☒ 203-11;
☐ 203-30

703 Ölkə daxilində xarici təşkilat üçün tikinti-quraşdırma işlərinə çəkilən xərclər uçotda aşağıdakı yazılışla əks etdirilir:

- ☐ DT 204-17 KT 203-10;
☐ Doğru cavab yoxdur.
☐ DT 223-11 KT 215-10;
☐ DT 215-10 KT 601-31;
☒ DT 203-11 KT 201-00; 533-00; 522-00; 112-00, 531-11, 536-11 vəs.

704 Xarici sifarişçi üçün ölkə daxilində obyektin tikintisi başa çatdıqdan və akta əsasən qəbul edildikdən sonar faktiki çəkilmiş xərclərin silinməsi uçotda belə əks etdirilir:

- ☐ Doğru cavab yoxdur.
☐ DT 204-17 KT 203-10;
☐ DT 215-10 KT 601-31;
☒ DT 204-18 KT 203-11;
☐ DT 223-11 KT 215-10;

705 Xarici sifarişçi təşkilata xaricdə göstərilmiş xidmətin dəyəri ölkə daxilindəki valyuta hesabına daxil olduqda belə müxabirələşmə tərtib edilir :

- ☐ Doğru cavab yoxdur.
☐ DT 223-10 KT 211-10;
☐ DT 223-12 KT 211-15;
☒ DT 223-11 KT 211-15;
☐ DT 223-11 KT 215-10;

706 Xarici sifarişçi təşkilata xaricdə göstərilmiş xidmətin dəyəri xaricdəki valyuta hesabına daxil olduqda belə müxabirələşmə tərtib edilir :

- ☐ Doğru cavab yoxdur.
☐ DT 223-10 KT 211-10;

- ☐ DT 223-11 KT 211-15;
- ☒ DT 223-12 KT 211-15;
- ☐ DT 223-11KT 215-10;

707 Xaricdə göstərilmiş xidmərlər üzrə sifarişçiyə təqdim edilmiş hesabnamə üzrə podratçı üçün müsbət məzənnə fərqi hansı hesabın debetində əks etdirilir:

- ☐ 215-10;
- ☐ 611-80;
- ☐ 215-11;
- ☒ 211-15;
- ☐ 223-11

708 Xaricdə göstərilmiş xidmət üzrə sifarişçiyə təqdim edilmiş hesabnamə üzrə podratçı üçün mənfi məzənnə fərqi uçotda belə əks etdirilir:

- ☐ DT 215-10 KT 611-80;
- ☐ DT 223-11 KT 215-10;
- ☒ DT 731-80 KT 211-15;
- ☐ DT 223-12 KT 215-10;
- ☐ DT 211-15 KT 611-80;